

AZƏRBAYCAN DİLİ

DÖVLƏT DİLİ

9

Xalq öz dili ilə yaranır



DƏRSLİK



Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

SAMİRƏ BEKTAŞİ
AYNURƏ İSMAYILOVA

Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün

AZƏRBAYCAN DİLİ

(DÖVLƏT DİLİ)

fənni üzrə dərslik

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında yerləşdirilmişdir. Bu nəşrdən istifadə edərkən lisenziyanın şərtləri qəbul edilmiş sayılırlar:

İstiqamət zamanı nəşrin müəllif(lər)inin adı göstəriləməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtləri ilə yayımlmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
info@eastwest.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

MÜNDƏRİCAT



1

MƏKTƏB VƏ FƏRD

1. Hansı peşə daha yaxşıdır?	8
2. Kərpickəsən qocanın hekayəti.....	11
3. Mətn.....	14
4. Finlandiyada təhsil və tərbiyə	18
5. İnsanlar	22
6. Seyid Əzim yadigarı	28
7. Sağ ol, ana dilim	33
8. Doğma dilim, sən ki varsan dünyada.....	36

2

CƏMIYYƏT VƏ MƏDƏNİYYƏT

1. İncəsənət haqqında əsas anlayışlar	42
2. Bəstəkarın portreti.....	49
3. Mətn	53
4. Əbdülbəğı Zülalov Bülbülcan	60
5. Unudulmaz xatirə	67
6. Haqqın səsi	74

ŞƏRTİ İŞARƏLƏR

- | | | | |
|--|----------------------|--|---------------------------------|
| | – Açıq sözlər | | – Dil qaydaları |
| | – Lügət üzərində iş | | – Qrammatik sual və tapşırıqlar |
| | – Məzmun üzərində iş | | – Yazı |
| | | | – Layihə işi |

3

TARİXİ ABİDƏLƏR – ABİDƏLƏRİN TARİXİ

1. İçərişəhər məhv edilməkdən necə xilas oldu?	82
2. Bakı – 1501	88
3. "Əbədi məşəl" abidəsi qəhrəmanlıq və rəşadətin əbədiləşən təsviridir.....	96
4. Zivərbəy Əhmədbəyov	99
5. Osmanlı dövlətinin ilk baş memarı – Təbrizli Memar Əli ..	104
6. Fit qalası.....	109
7. Tsin Şi Xuandinin məqbərəsi.....	113
8. Büllur piramida	118

4

MƏNƏVİYYAT CƏMIYYƏTİN TƏMƏLİDİR

1. Konfutsinin əxlaq nəzəriyyəsi	124
2. Nəsihət.....	129
3. Dünyanı yandıran ah.....	135
4. Zəfər günəşi	140
5. Yenə bir arzu qaldı.....	148
6. Mətn	153
7. Düzgün qərar.....	160
8. Peçenye oğrusu	166
9. Körpü.....	171

İzahlı tərcümə lügətinə dair nümunə

180

Dərslikdə istifadə olunan sözlərin izahlı lügəti

182

MƏKTƏB VƏ FƏRD

"Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır".

Həsən bəy Zərdabi

"Hər peşənin öz qayda-qanunu vardır. İnsan öz sənətini yaxşı bilməlidir ki, ondan fayda götürə bilsin və fayda verə bilsin".

"Qabusnamə"

Əziz şagirdlər!



*İlk növbədə, bölmənin adına münasibət bildirin.
Məktəb və fərd dedikdə nə başa düşürsünüz?*



*Fərdin bir şəxsiyyət kimi formalaşmasında
məktəb və müəllimin hansı rolü vardır?*



*Müəllim və şagird münasibətləri necə qurulma-
lidir?*



*Şagirdin peşə seçimində məktəb və müəllimin
rolu haqqında fikir mübadiləsi aparın.*



*Həsən bəy Zərdabidən və "Qabusnamə"dən
gətirilmiş kəlamlara münasibət bildirin.*



*Sizcə, ilk bölmə nə üçün şagirdlərin mahz peşə
seçimi haqqında söhbəti ilə başlanır?*





1. HANSI PEŞƏ DAHA YAXŞIDIR?

1. Keykavusun (XI əsr) oğlu Gilanşaha yazdığı məktubu oxuyun. Mətndəki fikirlər barədə mühakimə yüründün.

Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar mugilan (Ərəbistan çöllərində bitən tikanlı bitki, kol) ağacı kimi faydasız olarlar, nə özlərinə xeyir verərlər, nə də başqalarına.

Çalış, özünüñ müäyyən sənət və şöhrətin olsun, çünki özünüñ şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Əsl ad-san ona deyərlər ki, onu öz istedad və bacarıqla əldə etmiş olasan, bu zaman səni “Zeyd”, “əmi”, “dayı” əvəzinə, “müəllim”, “alim”, “həkim” çağırıralar. Əgər əsil-nəsəbi olan adamın öz bacarıq və ləyaqəti yoxsa, o heç kəsin işinə yaramaz.

“Qabusnamə”dən

2. Şagirdlərin fikirlərinə münasibət bildirin. Öz fikirlərinizlə Keykavusun oğluna verdiyi nəsihəti müqayisə edin.

Fidan

Babam həmişə bizə “haqqı nahaqqqa qurban vermə”, “haqq nazılər, amma üzülməz” kimi sözlərlə nəsihət verərdi. Uşaqlıqdan ətrafimdakılardan birinin haqsız yerə incidildiyini görəndə həmin adamı müdafiə edirdim. Bəlkə də, hüquqşunas olmaq istəyim bununla bağlıdır. Haqqı tapdanan insanların hüquqlarını bərpa etmək, onları müdafiə etmək həmişə əsas (*arzu, məqsəd, amal*) olub. Anamdan eşidib öyrənmişəm ki, ilk hüquqşunaslar Roma qanunvericiləri olub.

Yunis

Mən isə gələcəkdə memar olacağam. Memarlıq ən qədim peşələrdən biri hesab olunur. Gözəl və yaraşıqlı binalar tikmək insandan ..., ... təxəyyül tələb edir.

Nöqtələrin yerinə uyğun ifadələr seçməklə cümləni tamamlayın. Təxəyyülünüzə əsasən mətni davam etdirin.

Rauf

Mən isə iqtisadçı olacağam, çünki ...
Bu işə maraq mənə atamdan keçib ...


 Mətni tamamlayın.

Lətifə

Mən gələcəkdə

 Sizcə, Lətifə gələcəkdə hansı peşəni seçmək istəyər? Cəvablarınızı əsaslandırın.

- Sizcə, şagirdlər seçdikləri peşəyə niyə üstünlük verirlər? Həmin peşə sahələrinin hansı özəllikləri var?
- Siz hansı peşəyə yiyələnmək istəyirsiniz? Bu sahəni seçməkdə məqsədiniz nədir?
- Siz necə hesab edirsınız, hansı sənət digərindən daha vacibdir? Hansı qənaətə gəldiniz? Suala daha dəqiq cavab vermək üçün dərsliyi diqqətlə oxuyun. İlkin düşüncələrinizlə sonrakı cavablarınızı müqayisə edin.



HEKAYƏT

Sizcə, şəkil mətnin məzmunu ilə uyğunluq təşkil edirmi?


Günlərin bir günü cavan (*gənc, yeniyetmə*) öküz öz yaylağına qayıtmak istəyir. Ora çatmaq üçün o, qalın (*six, enli*) bir meşədən keçməli olur. Öküz çox dolama, bir neçə dəfə istiqamətini dəyişən bir cığır seçir. Ertəsi gün oradan qaçan it məşəni keçmək üçün öküzün izindən istifadə edir. Ondan sonraki gün həmin cığırda qoyun keçir. Cığırın kimsə tərəfindən istifadə olunduğunu görərək o, dalınca (*arxasınca, ardınca*) gedən sürüünü həmin istiqamətdə aparır.

Sonralar insanlar (*adamlar, şəxslər*) da həmin cığırda istifadə etməyə başladılar. Onlar yol boyu gedərək saysız döngələr dönməyə, maneələri (*çətinlikləri, dolaşıqlıqları*) qət etməyə məcbur olur və haqlı olaraq şikayətlənirdilər. Lakin başqa rahat yol axtarmaq üçün heç bir səy göstərmirdilər. Cığır tez-tez istifadə olunduğu üçün yola döndü. Bu yolu gedərkən hamı əzab-əziyyət çəkirdi. Əgər onlar vaxtilə öküz tərəfindən açılan cığırla deyil, başqa yolla getsə idilər, həmin məsafəni üç saat əvəzinə, 30 dəqiqəyə qət edərdilər.

İllər keçdi... Həmin cığır böyük bir yola çevrildi. Ancaq yenə də hamı onun narahat olmasından şikayətlənirdi.

Bu hadisələrin şahidi olan qoca və müdrik (*ağılli, dərrakəli*) məşə isə insanların hərəkətlərini müşahidə edərək gülürdü. Çünkü

Pazlları ardıcıl düzmkələ mətnin son cüməsini tamamlayın və məşənin “gül-məsinin” səbəbini tapın. Həmin fikrə münasibət bildirin.



Cümənin tərkib hissələrini əlaqələndirmək üçün hansı bağlayıcıdan istifadə etsəniz, daha məqsədə uyğun olar?

və, ancaq, ki, hərgah, ilə

-  3. Sizcə, hansı sözlər mətn (səh. 9) üçün açar söz ola bilər?
4. Hekayətdə mötərizədə verilmiş sözlər leksik baxımdan nə hesab edilir?
5. Mötərizədəki sözlərdən hansı mətndəki sözü əvəz edə bilməz? Fikirlərinizi əsaslandırın.
6. *Narahat* və *rahat* sözlərini antonim hesab etmək olarmı? Niyə?

-  7. Oxuduğunuz hekayətdən hansı qənaətə gəldiniz? Qənaətinizi yoldaşlarınızla müzakirə edərək fikirlərinizi ümumiləşdirin.
8. “Hekayət” vasitəsilə çatdırılan əsas fikri müəyyənləşdirin.
9. “Hekayət” və “Qabusnamə”dən götürülmüş mətnin məzmununu ideya baxımından müqayisə edin və nəticə çıxarın.
10. Şəklin mətnin məzmununa uyğun olub-olmadığını aydınlaşdırın.

11. “Kim hansı peşənin sahibi olmaq istəyir?” mövzusunda yoldaşlarınızla birgə məktəbinizdə sorğu keçirin. Nəticələr barədə müzakirə aparın.

PLAN

- 1) Mövzunun müəyyənləşdirilməsi;
- 2) Sualların tərtib olunması;
- 3) Sorğunun keçiriləcəyi yer, məkan və şəxslərin müəyyənləşdirilməsi;
- 4) Alınan cavabların sistemləşdirilib ümumiləşdirilməsi.

-  12. “Yollar dünyada çoxdur...” mövzusunda təqdimat hazırlayıın. Təqdimatınızda yol çəkilərkən fəaliyyət göstərən peşə adamlarına münasibət bildirin.

2. KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ

(“Sirlər xəzinəsi” poemasından, ixtisarla)

peşə

zəhmət

Şam şəhəri tərəfdə qoca bir kişi vardi,
Uzaqlaşın bəşərdən, mələk kimi yaşardı.
Toxuyardı özünə otdan, əncərdən köynək,
Dolanardı minnətsiz, hər gün kərpic kəsərək.
Bir gün yenə o qoca tərini silə-silə
Əlləşərkən palçıqda saman ilə, su ilə
Çıxdı böyürdən qəfil gözəl bir dəliqanlı,
Xitab etdi qocaya, dili ahlı, amanlı:
– Qalx ayağa, torpağa qılınc vurma bu qədər,
Bir qarınlıq çörəyi səndən kim əsirgəyər?!
Bu *qəlibi* at oda, yandır, qoy külə dönsün,
Bambaşqa bir qəliblə gün ağla sən özünçün.
Axırət dünyasını qazanmağa çalış sən,
Salma özünü həkdən, əl çək bu daş-kəsəkdən.
Qocasan, qocalarla sən oturub-dur ancaq,
Cavanların işini cavanlar görsün, burax!
Qoca dedi: ‘Ay oğul, dəliqanlılıq etmə!
Öz işinlə şügullan, mənə ağıl öyrətmə!
Hər sənətin sahibi sənətilə yaşayar,

Düzgün tələffüzü deyin

dəliqanlı – [dəliqanni]

amanlı – [...]

cavanlar – [...]

bəşər – insan, adam
əncər – kol-kos

şuğullanmaq –
məşgul olmaq

Sizcə, şəkil mətnin məzmunu
ilə uyğunluq təşkil edirmi?



Qocalar kərpic kəsər, kölələr yük daşıyar.
 Əziyyətli olsa da, öyrəndim bu sənəti
 Ki, boynumda qalmasın bir kimsənin minnəti.
 Xəzinə yiğmیرam ki, **məsxərəyə** qoyulum,
Əlimin zəhmətilə dolanıram, ay oğlum!
 Çörək qazanıram mən, götürmə **babalımı**,
 Min harama dəyişməm birgünlük halalımı".
 Alovlandı gözəl gənc qocanın sözlərindən,
 Gedəndə... gildir-gildir yaş axdı gözlərindən.

*Hər sənətin sahibi
 sənətilə yaşayar
 fikrini izah edin.*

Nizami Gəncəvi

(Tərcümə edən: Xəlil Rza Ulutürk)

1. Müzakirə

Cavanın sözlərində həqarət yoxdur. O, qocanın qayğısına qaldığı üçün bu sözləri deyir.

1

Cavan qocaya qarşı kobud davranışır, onu haqsız yerə tənqid edir.

2

Zəhmətkeş qoca ilə işləməkdən yayınıb dilənmək yolu ilə pul "qazanmağa" meyilli olan bəzi yeniyetmələri, cavan adamları müqayisə edin.

Qarşılaşıdığınız belə hadisələrə münasibət bildirin. Həmin adamlara müraciət etsə idiniz, hansı cümlələrdən istifadə edərdiniz? Onlara nə tövsiyə edərdiniz?

2. *Haram və halal* sözləri leksik məna baxımından nə hesab edilməlidir?
3. Tünd şriftlə fərqləndirilmiş sözlərin leksik mənasını müəyyənləşdirin.
4. *Məsxərə, böyük, xıtab, zəhmət* sözlərinin sinonimlərini tapın.
5. *Alovlandı gözəl gənc qocanın sözlərindən* cümləsindəki sözləri qarşılılığı ilə elə əvəz edin ki, məzmun dəyişməsin.
6. Nöqtələrin yerinə hansı sözləri əlavə etsəniz, *yaş* və *başqa* sözlərinin leksik və qrammatik mənası dəyişər?



7. Sizcə, N.Gəncəvinin bu mövzuda əsər yazmasının səbəbi nə idi?
8. Qoca və cavan obrazlarını müqayisə edin. Hansının sözlərinə daha çox haqq qazandırırsınız? Nə üçün?

- 9.** Cavanın qoca ilə söhbətində hansı etik norma pozulmuşdur? Sizcə, böyük və kiçik, yaşlı və qoca, kişi və qadın, uzaq və yaxın adamlara müraciət edərkən hansı sözlərdən istifadə edilməlidir? Fikirlərinizi əsaslandırın.
- 10.** Qocanın cavana dediyi sözləri Keykavusun oğluna etdiyi nəsihətlərlə müqayisə edin. Hansı nəticəyə gəldiniz?
- 11.** Mətnin məzmunu ilə daha çox səsləşən atalar sözlərini seçin.
- *İsləməyən dişləməz.*
 - *Zəhmətsiz elm olmaz.*
 - *Özgəyə ümid olan şamsız qalar.*
 - *İş insanın cövhəridir.*
- 12.** Siz cavanın yerində olsa idiniz, qocaya nə deyərdiniz? Yaxud əksinə, qocanın yerində olsa idiniz, cavana nə deyərdiniz?
- 13.** *El çalışar, yer sevinər,*
Yer barlanar, el sevinər atalar sözündə təqdim olunan hikməti izah edin. Sizcə, bu atalar sözünün mətnlə bağlılığı varmı? Niyə belə hesab edirsınız?

- 14.** Məhsəti Gəncəvi və Nizami Gəncəvi haqqında məlumat toplayıb, onların sənət və peşə sahiblərinə olan böyük ehtiramının səbəbini araşdırın.

XII əsrda yaşamış Məhsəti Gəncəvinin rübai'lərində peşə sahiblərinə böyük ehtiram və məhəbbət hissi vardır. Onun rübai'lərindən həmin dövrdə Gəncədə mövcud olmuş peşə sahaları və sənətkarlar: dülğər, xarrat, çörəkçi, bənnə və s. haqqında məlumat almış oluruq.

- 15.** Şeirdə fərqləndirilmiş cümlələrdə hansı intonasiya müşahidə olunur?
16. Mətndə hansı sözlər müraciət bildirir?

- 17.** Hadisələri III şəxsin dilindən verməklə nümunə əsasında mətni davam etdirin.

Şam şəhərində yaşayan qoca kərpic kasmakla özünün gündəlik dolanışığını təmin edirdi. Qocanın heç kimlə işi yox idi. Təbiətin verdiyi nemətlərdən istifadə edir, minnətsiz dolanırı.

Bir gün

- 18.** “*Söz var, dağa qaldırar,*
Söz var, dağdan endirər” fikri əsasında yiğcam mətn yazın.

3. ...

1. Mətndən seçilmiş sözlərin düzgün tələffüzünü müyyənləşdirin.

istifadə, müxtəlif, məktəb, süratla, ixtisas, sənətkar, kadr

[t]

[d]

[istifa:də]

[isdifa:da]

* * *

Abzasə əsasən xəritə hazırlayın.

Tarixin müxtəlif mərhələlərində Azərbaycanın cənubunda Manna, Midiya, Atropatena, şimalında isə Albaniya dövlətləri ölkənin ictimai-siyasi və mədəni inkişafında mühüm **rol** oynamışdır.

Miladdan əvvəl I minilliyyin başlangıcında Azərbaycan *ərazisində* yaşayan qədim tayfaların bir hissəsini mammalılar təşkil edirdi. Mannada elmin və təhsilin inkişafı üçün ən vacib şərt olan yazı mədəniyyəti mövcud idi. Tibb, astronomiya və həndəsəyə aid biliklər xüsusi gil lövhəciklərdə mixi yazı ilə (xüsusi he-roqliflərlə) həkk olunurdu.

*Manna dövləti süqut etdi*kdən sonra onun ərazisi Midiya dövlətinin vilayətləri sırasına keçdi. Midiya dövlətində elmə və savada böyük **əhəmiyyət verilirdi**. Onlar dünyanın ən qədim əlifbalarından olan "arami" (Qədim Suriya) əlifbasından isti-

Abzasda "yad" cümləni müyyənləşdirib uyğun abzasa yerləşdirin.

fadə edirdilər. *Məktəbdə tibb, hesab, coğrafiya, musiqi və astronomiya tədris olunurdu.* Roma və yunan mənbələri Midiyada yazılı ədəbiyyatın və kitab mədəniyyətinin olmasına xəbər verir. E.ə. VI-V əsrlərdə yunan alımları Midiya maqla-

rının təlimindən *bəhrələnmişlər*. Qədim yunan filosofu Empedokl bütün əşyaların dörd ünsürdən (sudan, havadan, oddan, torpaqdan) ibarət olduğunu söyləyərkən atəşpərstlərin müqəddəs varlıqlar (*od, su, torpaq, hava*) haqqında təsəvvürlərinə əsaslanır. Empedoklun ideyaları XVIII əsrin sonuna qədər dünya elmində **hakim** mövqedə olmuşdur. Məşhur rus filosofu A.Q.Sprikin yazırkı ki, Demokrit "Dünya atom və boşluqlardan ibarətdir" müddəasını midiyalılardan öyrənmişdir.



E.ə. XI-X əsrlərə aid qədim mənbələrdə Azərbaycanda yaşayan xalqların dini-fəlsəfi, mənəvi-əxlaqi, ictimai-siyasi görüşləri **əks** olunmuşdur.

Müstəqil Atropatena dövlətinin yaranması məktəb təhsilinin inkişafına müsbət təsir göstərdi. Atropatenada məktəb təhsilində aramı mənşəli pəhləvi əlifbasından istifadə olunurdu. Bu dövrdə Azərbaycanda dünyəvi elmlər də inkişaf edirdi.

Zadəganların uşaqları ilk təhsilini evdə alır, 7 yaşından sonra isə onları məktəbə göndərirdilər. Atropatena dövlətində sinifli cəmiyyət sürətlə inkişaf

Nə üçün sinifli cəmiyyətin inkişafı müxtəlif peşələrin yaranmasını zəruri edirdi?

etdiyindən müxtəlif peşələrə yiylənmiş sənətkarlar ehtiyac duyulurdu. İxtisaslı kadrlar "saray məktəbi"ndə hazırlanırdı. Burada hakim sinifin uşaqları 16 yaşından başlayaraq müvafiq *ixtisas* təhsili alırlıdalar. Hərbi məktəblər də var idi.

Qədim mənbələrdə insanların ali məqsədə və məqama çatmasında müəllimin roluna yüksək qiymət verilir: "Hər bir şəxs müəllim vasitəsilə yazılboxumağı öyrənməli, kamala çatmalıdır. Pis müəllim şüuru korlar. Sözün mənasını çatdırma". Ağlın inkişafını dayandırar. Təlim-tərbiyəni fəsada çevirir. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər".

Bu mənbələrdə müəllimlərlə yanaşı, alımların də cəmiyyətdəki istiqamət-verici rolü belə qiymətləndirilirdi: "Çalışın ki, alım və cahil arasında fərq qoyasınız. Alımlar həyatın yol göstəriciləridir".

Deməli, ...

2. Yoldaşlarınızla müzakirə aparmaqla ilk sözü verilmiş cümləni tamamlayın.

"Azərbaycan təhsil tarixi" kitabından

-  3. Mətn üçün açar sözlər seçin. Fikrinizi əsaslandırın.
4. Mətndə tünd şriftlə verilmiş ifadələrin kontekstə uyğun mənasını izah edin.
5. Mətndə fərqləndirilmiş sözlərin sinonimlərini tapın.
6. *Cahil* və *fəsad* sözlərinin leksik mənalarını müəyyənləşdirin, onları cümlədə işlədin.
7. Mətndə çərçivəyə alınmış sözün kontekstə uyğun mənasını izah edin. Həmin sözü "Antonimlər əksmənalı sözlərdir" cümləsindəki *əks* sözünün leksik mənası ilə müqayisə edin.
8. 7-ci abzasın ilk cümləsində işlənən sinonim sözləri müəyyənləşdirin.
9. Mətndə altından xətt çəkilmiş cümlələrdə *inkişaf* sözünü *tərəqqi* və *təkamül* sözlərindən hər hansı biri ilə əvəz etmək olarmı? Niyə?

- 10.** Mətndəki *mərhələ* sözünü hansı sözlə əvəz etmək olar? Əvəz etdiyiniz sözün mənə qrupunu müəyyənləşdirin. Özünüz də belə nümunələr yaradın.



11. Mətni necə adlandıracığınız barədə fikir mübadiləsi aparın.

12. Nə üçün *hava, su, od, torpaq* müqəddəs sayılır?

13. Mətndən əsas faktları seçib onların fakt olduğunu əsaslandırın.

14. Hansı abzasları çıxarsaq, mətnin məzmununa xələl gəlməz?

15. Mətndə hansı suala cavab yoxdur?

- *Midiyalılar hansı əlifba sistemindən istifadə edirdilər?*
- *Qədim yunan filosofu Empedokl ünsürlərlə bağlı nazariyyəsini irəli sürərkən nəyə əsaslanırdı?*
- *“Saray məktəbi”ndə, əsasən, kimlər təhsil alırdı?*
- *Romada yazılı ədəbiyyatın və kitab mədəniyyətinin olması barədə kim məlumat verib?*
- *Qədim mənbələrdə alimlər necə qiymətləndirilmişdir?*

16. “Biz məktəbi belə görmək istəyirik” mövzusunda dialoq qurun. Əsaslaşdırılmış fikirlər irəli sürünen və təkliflər hazırlayın.

17. Nümunədən istifadə etməklə hər abzasdan çıxan əsas fikri müəyyənleşdirib 1-2 cümlə ilə ifadə edin.

Nümunə:

Tarixin müxtəlif mərhələlərində Azərbaycanın cənubunda Manna, Midiya, Atropatena, şimalında isə Albaniya dövlətləri ölkənin ictimai-siyasi və mədəni inkişafında mühiüm rol oynamışdır.



Manna, Midiya, Atropatena, Albaniya ölkənin ictimai-siyasi və mədəni inkişafında mühiüm rol oynamışdır.

18. Sizcə, mətndə istifadə olunan cümlələrdə hansı intonasiya müşahidə olunur? Fikrinizi əsaslandırın.

19. Mətndə kursivlə verilmiş cümlələr haqqındaki hökmü tamamlayın:
Həmin cümlələrdə məlumat alınmir,

Hər hansı məlumatı vermək məqsədilə işlədilən cümlələrə *nəqli cümlələr* deyilir. Yazında nəqli cümlələrin sonunda nöqtə işarəsi qoyulur.

20. Uygunluğu müəyyənləşdirin.

1

Riyazi hesablamalarda ilk dəfə vergüldən istifadə edən Qiyasəddin Cəmşid

2

“Demokritin “Dünya atom və boşluqlardan ibarətdir” müddəalarını midiyalılardan öyrəndik”

3

Hər açılan məktəb

A

bir həbsxana-nın bağlanması deməkdir.

B

onluq kəsr sistemi tapan və bu mövzuda əsər yazan ilk alimdir.

C

fikri haqqında ilk məlumatı kim vermişdir?

- A) 1C 2A 3B B) 1B 2A 3C C) 1B 2C 3A D) 1A 2B 3C



Hansı nəqli cümə deyil? Niyə belə hesab edirsiniz?



Fikirlərdən hansı mətndə öz əksini tapmışdır?

21. Aşağıdakı söz və söz birləşmələrindən istifadə edərək kiçik mətn qurun:

məktəb, müəllim, rol, oynamaq, peşə seçimi, əsas, istiqamət vermək, mükəmməl, mütəxəssis, mütləq, yiyələnmək, sənət sahibi, şagirdlər, cəmiyyət, borc.



22. “Məktəbin inkişaf yolu” adlı təqdimat hazırlayıın. Təqdimat hazırlamaq üçün məktəbinizin fəaliyyəti barədə araştırma apara bilərsiniz.

- **heroqlif**
- **zəhmətkeş**
- **dövlət**
- **xəzinə**
- **cığır**
- **təlim**

İzahlı lügət tərtib edin. Leksik mənasını müəyyən etdiyiniz sözləri əlifba sırası ilə düzün.

4. FİNLANDİYADA TƏHSİL VƏ TƏRBİYƏ

Finlandiya məktəblilərindən "Uğurlarınızın sırrı nədədir?" – deyə soruşduqda ilk olaraq "müəllimlərimiz" cavabını verirlər. Həqiqətən də, burada müəllimlik peşəsi həkimlik və hüquqşunaslıq peşəsi qədər çox *nüfuzlu*, müqəddəs və etibarlıdır. Müəllimlər səmimi, ünsiyyəticil, insan haqlarına ehtiramla yanaşan şəxsiyyətlərdir. Şagirdləri ilə yetkin insan kimi davranan müəllimlər onlara çox güvəndiklərini hiss etdirirlər. Dərslərdən sonra ayrılan 2 saat əlavə vaxt ərzində şagirdlərin gündəlik nəticələri ilə maraqlanır, evlərini ziyarət edib onlarla müxtəlif mövzuda söhbətlər edirlər. Buna görə də fin uşaqları müəllimlərini ata-anaları kimi çox sevirlər.

Finlandiyada təhsilə, xüsusilə də oxumağa böyük önəm verilir. Uşaqların təhsil alması ölkənin, cəmiyyətin və ailənin ən *prioritet* məsələlərindəndir. Bu səbəbdəndir ki, uşaqların tədris prosesinə hazırlanması hələ məktəbəqədər dövrdən nizamlı şəkildə aparılır. Oxular ölkəsi olan Finlandiyada 85% ailə gündəlik qəzetlərə *abunədir* və orta hesabla il ərzində adambaşına oxunan kitabların sayı 57-dir. Dünyaya gələn hər uşaqa dövlət tərəfindən verilən hədiyyə paketinin içində mütləq bir kitab olur.

Finlandiyada bütün uşaqlara bərabər təhsil verilir. Finlər üçün "bacarıqsız, pis şagird" anlayışı yoxdur. "Hər bir uşaqq dəyərlidir" prinsipinə əsaslanaraq onlara fərdi yanaşılır. Müəllimlər şagirdləri üçün maraqlı dərs nümunələri

1. *Düşünməyə istiqamətlənən təhsil ifadəsi mətn üçün açar sözdür* fikrini ya təsdiq, ya da inkar edin.
2. Mətndə fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin. *Nüfuzlu* və *prioritet* sözlərinin qarşılığını tapmağa çalışın.
3. *Səmimi* sözünün antonimini tapın və cümlədə işlədin.
4. Altından xətt çəkilmiş sözləri hansı sözlə əvəz etsəniz, mətndə ifadə edilən fikirlərə xələl gəlməz?
 - *Finlandiyada təhsilə, xüsusilə də oxumağa böyük önəm* (üstünlük, əhəmiyyət, dəyər, qiymət) *verilir*.
 - *Məqsəd çətinliyin öhdəsindən gəlmək üçün doğru* (həqiqi, dəqiq, düzgün, real) *mənbədən istifadə etməyi öyrətməkdir*.
5. Sinonimliyə görə məntiqi ardıcılılığı davam etdirin:

zəfər → ? → ? → ? → ?

 *Müəyyənləşdiriyiniz sinonimlərdən hansı mətndə işlənmişdir?*

hazırlamaqda peşəkardırlar. Hazırda Finlandiyada dərsliklərdən istifadədə yeni yanaşmaların tətbiq olunması barədə müzakirələr gedir. Özlərini evlərindəki kimi hiss edən şagirdlər iməcilik, bağça təmizliyi və kitabxana işləri, yeməklərin paylanması kimi bəzi öhdəlikləri özləri yerinə yetirirlər. Beləliklə, uşaqlarda məktəbə bağlılıq artmış olur.

Nə üçün "Sisu" anlayışı fin təhsil sisteminin müvəffəqiyəti hesab edilir?

Finlandiyanın əldə etdiyi müvəffəqiyətin arxasında duran digər əhəmiyyətli amil də təhsil sistemindəki "Sisu" anlayışıdır. Bu ölkənin mədəni xüsusiyyəti "əzm, cəsarət və əsla imtina etmə-mək" mənalarına gələn "Sisu" sözündə ifadə edilmişdir. Məktəblərdə şagirdlərə uğur qazanmağın çalışqanlığı və əzmə bağlı olduğu düşüncəsi aşilanır.

Fin təhsil sisteminin fərqli cəhətlərindən biri də odur ki, təhsilin ilk 6 il ərzində məktəblərdə uşaqların biliklərinin qiymətləndirilməsi, ümumiyyətlə, həyata keçirilmir. Yalnız bir mütləq test vardır ki, bütün uşaqlar 16 yaşına çatanda bu imtahanından keçirlər. *Dəyərləndirmək* üçün ilin sonunda imtahan verilmir. Şagirdlər müəllimlərin hazırladıqları suallarla dəyərləndirilir. Burada uşaqları test imtahanına hazırlamaqdan daha çox tamamilə öyrətmə prinsipi hakimdir. İmtahan zamanı isə uşaqlar istənilən mənbədən istifadə edə bilərlər. Məqsəd çətinliyin öhdəsindən gəlmək üçün doğru mənbədən istifadə etməyi öyrətməkdir. Müəllimlər uşaqları doğru təhlil edərək onların fərdi qabiliyyətlərini görür və bu fərdilikləri daha da inkişaf etdirən təhsil verirlər. Yaradıcılıq qabiliyyətlərini və bacarıqlarını nümayiş etdirmək üçün dəstəklənən şagirdlər öyrənir, anlaşdırır, düşünür, yazar və təqdim edirlər. Belə ki nəzəriyyəyə və əzbərçiliyə söykənən bir təhsil yerinə, tamamilə düşünməyə istiqamətlənən təhsil verilir.

Abzasda yerine düşməyən cümlələr hansılardır?
Həmin fikir ətrafında müzakirə aparın.

Bu fikrə münasibət bildirin.

-  6. M.Ə.Sabirin "Hər şeyin ibtidası tərbiyədir" kəlamının mətnlə uyğunluğunу əsaslandırın. Bu kəلامı mətnə epiqraf seçmək olarmı?
7. Mətndə hansı suala cavab yoxdur?
 - a) *Fin təhsil sisteminə hansı qiymətləndirmə növündən istifadə olunur?*
 - b) *Fin təhsil sisteminin uğuru hansı amillərdən asılıdır?*
 - c) *Finlandiyada şagirdə münasibətdə hansı prinsipə əməl olunur?*
8. Təhsil alığınız məktəbdə müəllim-şagird münasibətlərinin necə qurulması haqqında fikir mübadiləsi yürüdün. Fikirlərinizi mətndəki fikirlərlə müqayisə etməklə dialoq qurun.

9. Mətn əsasında dialoq qurun.

Dialoq qurmaq üçün:

- mətndən əsas faktları seçin;
- faktları sistemləşdirin, onlara münasibət bildirin;
- fikir və mülahizələrinizi nümunələrlə əsaslandırın.



Azərbaycan təhsil sistemi haqqında fin şagirdlərinə hansı məlumatı vermək istərdiniz?

– Sizin uğurlarınızın sırrı nadadır?

– Bizim uğurlarımızın sırrı müəllimlərimizdədir.

– Müəllim-şagird münasibətləri necə qurulmuşdur?

.....

10. Aşağıdakı cümlələri tamamlayın, kiçik mətn qurun.

Badisəba xanım Mustafa ağa qızı Vəkilova _____ Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur.

_____ Badisəba xanımın təhsili ilə fərdi məşğul olmuş və onun maarifçi qadın kimi yetişməsində böyük zəhmət çəkmışdır.

_____ Qazaxda _____ aćmışdır. 1920-ci ilin iyun ayında bolşevik-dاشnaklar tərəfindən Gəncədə güllələnən Firdun bəydan sonra _____ olmuşdur.

BAKİ PEDAQOJİ TEXNİKUMUNDA müəllim işləyən Badisəba xanım həm də pedaqoji institutda ali təhsil almışdır. 1925-ci il mayın 1-də Maarif Komissarlığının əmri ilə Badisəba xanım Köçərli Zaqtalaya göndərilmiş və _____.

1929-cu ildə isə QUBA PEDAQOJİ TEXNİKUMUNUN yaradıcısı olan bu fədakar qadın 1930-cu ildə Şəkidə _____ olmuşdur.

Yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında Badisəba xanım Köçərlinin əvəzsiz xidməti var. Yorulmaz maarif xadiminiň böyüməkdə olan balalarımıza təmənnasız qayğısı layiqincə qiymətləndirilmiş _____ adı ilə, _____ ordeni və "Qafqazın müdafiəsinə görə" medallı ilə təltif olunmuşdur.



1. "Yetim və qacqın uşaqlar evi"

2. Əməkdar müəllim, "Şəraf nişanı"

3. Firdun bəy Qoridə müəllim işləyəndə

4. 1881-ci il martın 2-də

5. orada ilk dəfə Pedaqoji Texnikum təşkil etmişdir.

6. Badisəba xanım öz xərci ilə 1918-ci ildə

7. Badisəba xanım onun maarifçilik fəaliyyətinin davamçısı

8. 2 sayılı uşaq evinin də təşkilatçısı və direktoru

 Hazırladığınız mətni “Finlandiyada təhsil və tərbiyə” mətni ilə məzmun baxımından müqayisə edin. Hansı oxşarlığı gördünüz?

11. 10-cu çalışmada bütün hərfləri böyük verilmiş sözləri orfoqrafiya lügətinin köməyi ilə düzgün yazın.

BAKİ PEDAQOJİ TEXNİKUMU _____

12. Verilmiş ifadələri uyğunlaşdıraraq söz birləşmələri yaradın, bir neçəsini cümlədə işlədin.

*nail
olmaq*

*qazan-
maq*

çalmaq

*əldə
etmək*

*müvəffə-
qiyyət*

nailiyət

qələbə

zəfər

uğur

13. Bu gün dövlətimizin təhsilin inkişafı üçün etdiklərini “Finlandiyada təhsil və tərbiyə” mətnində söylənilən fikirlərlə müqayisə edib nəticə çıxarın.



Dayanıqlı inkişafın məqsədlərindən biri keyfiyyətli təhsildir.

Məqsəd 4: Keyfiyyətli təhsil

“Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək”

 *Keyfiyyətli təhsil dedikdə nə başa düşürsünüz?*

 *Oxuduğunuz məktəbdə təhsil almaq üçün yaradılan şərait barədə kiçik mətn tərtib edin.*

14. Təsəvvür edin ki, hər hansı bir ölkənin məktəblilərini şəhərinizə dəvət etmək istəyirsiniz. Bu zaman onlara hansı sözlərlə müraciət edərdiniz?



15. Öz seçiminiz əsasında hər hansı bir ölkənin təhsil sistemi haqqında təqdimat hazırlayıın. Təqdimatlarınız əsasında müqayisələr aparın.

PLAN

•

- 1) Seçdiyiniz ölkənin təhsil sistemi haqqında ətraflı məlumat toplayın.
 - 2) Həmin sistemin özəllikləri və bayanmədiyiniz cəhətlərini qeyd edin.
 - 3) Həmin cəhətləri Azərbaycan təhsil sistemi ilə müqayisə edin.
 - 4) Təkliflərinizi irəli sürün. ✓ Təqdimatınıza şəkillər əlavə edin.
-

5. İNSANLAR

(ixtisarla)

- Tələffüz qaydalarını və intonasiyanı gözləməklə şeiri oxuyun.

Nifrətlə,
fərəhlə, işıqla
sözlərinin
tələffüzü üçün
ortaq olan
nədir?

Mən sizi bu qədər sevirəm nədən,
Sizdən giley, qeybat edə bilmirəm.
Hətta qəsdən mənə bir pislik edən
Şəxsə də heç nifrət edə bilmirəm.

Sevgi dedikdə nə
başa düşürsünüz?

Mən sizi sevirəm yaxşılı-pislisi.
Yox, məndə doğmayır nifrət hissləri.
Seçə bilməyirəm, sizdən nə gizli,
Tamam yaxşılıları, tamam pisləri.

Yer üzərində sevgi
olmasa, nə baş
verər?

Ey mənə dərs vermiş, əziz müəllim!
Mənə nifrət hissi vermədin niyə?
Axı bu nifrətlə bölgə bilərdim
Mən də insanları bu gün ikiyə.

İnsanın insana
sevgisi olmasa,
nə baş verər?

Kimə ki yaxşılıq edirəm hərdən,
Ürəyim fərəhlə, işıqla dolur.
Bəzən də yaxşılıq edə bilmirəm,
Bu mənim özümə bir pislik olur.

Ey nifrət hissləri, qəlbimdən köçün,
Nifrətsiz olmayı mən qət edirəm...

Söhrab Tahir

- Qeybat, giley, nifrət** sözlərinin leksik mənasını müəyyənləşdirin.
- Giley** sözünü hansı sözlə əvəz etsək, misranın məzmununa xələl gəlməz?
- Pislik, yaxşılıq** sözlərinin sinonimlərini tapın.
- İkinci bəndin ikinci misrasındakı *doğmayır* sözünün kontekstdən çıxış edərək mənasını izah edin.
- Mətnindəki *gizli* sözünü hansı sözlə əvəz etmək olar? Bu sözün hansı məna qrupuna aid olduğunu müəyyən edin. Özünüz də belə nümunələr tapın.
- Şeirdə müraciət bildirən sözləri seçin. Daha hansı müraciət bildirən sözləri tanıyırsınız?

Hər xalqın dilində onun milli xüsusiyyətlərinə uyğun olan müəyyən standart söz və ifadələr vardır. Belə sözlərə *nitq etiketləri* deyilir.

Dilimizdə işlənən *müraciətlər* nitq etiketlərindən biridir.

8. Sözlərin quruluşunu nəzərə alıb məntiqi ardıcılılığı tamamlayın.

Yoldaş, vətəndaş, ...

Həmin sözlərdən hansını müraciət etiketi kimi işlətmək olar? Fikrinizi nümunələrlə əsaslandırın.

9. Şeirin adına münasibət bildirin. Nə üçün şeir “Müəllim” yox, “İnsanlar” adlanır? Siz şeiri necə adlandırdınız?
10. Sizcə, nə üçün şair insanlara bu qədər əhəmiyyət və dəyər verir? Şairin bütün insanları sevməsi onun hansı xüsusiyyətini üzə çıxarıır?
11. Şair şeirdə *sevgi* və *nifrat* sözlərini qarşılaşırmışla nəyi vurgulamaq istəyir?
12. Sizcə, nə üçün müəllim müqəddəs sayılır? Siz öz müəlliminizə necə münasibət bəsləyirsiniz?
13. Şairin müəlliminə verdiyi suala siz necə cavab verərdiniz? Müəllimlərinizin şəxsindən çıxış edərək bu suali cavablandırın.
14. Hansı fikir şeirin məzmunu ilə səsləşir?
- *İnsani sevmək ona səadət arzu etməkdir.*
 - *Pis insan başqalarında da həmişə pislik axtarır.*
 - *Yer üzündə ən böyük varlıq insandır.*
 - *İnsani tanımaq üçün onu sevmək lazımdır.*
15. Şeiri davam etdirmək istəsə idiniz, hansı suallardan istifadə edərdiniz?
16. Sxemi tamamlayın və şərh edin.

çağırışları

1.
2.
3.

etirazları

1.
2.
3.

SÖHRAB
TAHİRİN



17. Sual əvəzlikləri hansılardır? Şeirdə (səh. 22) sual əvəzlikləri işlənən cümlələri seçib fikirlərinizi əsaslandırın.
18. Sual ədatları hansılardır? Sual ədatları işlənən cümlələri seçib fikirlərinizi ümumiləşdirin.
19. *Müəllim, nə üçün mənə nifrət hissi vermədin?* cümləsi hansı məqsədlə istifadə olunmuşdur? Bu suala necə cavab vermək olar?
 - *Bir neçə sual cümləsi yazıb onu müxtəlif formada cavablandırın.*

Nümunə:

Sual: *Sən hansı liseydə oxuyursan?*

Cavablar: – *Mən Zərifə Əliyeva adına liseydə oxuyuram.*
 – *Zərifə Əliyeva adına liseydə oxuyuram.*
 – *Zərifə Əliyeva adına liseydə.*
20. Mətnindəki daha hansı cümlələr sual cümlələridir? Onlara müxtəlif formalarda cavab verməyə çalışın.

Hər hansı bir məlumatı almaq, hər hansı bir informasiyanı öyrənmək məqsədilə işlədilən cümlələrə *sual cümlələri* deyilir. Yazında sual cümlələrinin sonunda sual işarəsi qoyulur.

Sual cümlələri sual intonasiyası, sual əvəzlikləri və sual ədatları vəsi-təsilə əmələ gəlir.

Qaydaya əsaslanaraq özünüz nümunələr yaradın.

21. Uygunluğu müəyyənləşdirin.

Şairin qəlbində insana və bəşəriyyətə sevgi hissini kim oyatmışdı?

*Ayrılamı könül candan,
Azərbaycan, Azərbaycan?! (S.Vurğun)*

*Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nalər keçir ana qəlbindən? (B.Vahabzadə)*

*Ürək arzuları dil açan yerda
Kağıza boylanması nəyinə gərək? (S.Rüstəmxanlı)*

Şair nə üçün məhz müəlliminə müraciət edir?

Cavab tələb etməyən sual cümlələri

Cavab tələb edən sual cümlələri

Belə cümlələrdən nə zaman istifadə oluna bilər?

22. Sizcə, sual cümlelerinin nitqdə hansı əhəmiyyəti vardır? Düzgün sual vermək və cavab almaq üçün nəyi bilmək lazımdır?

Hökmləri oxuyub münasibət bildirin.

- | | |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| ● Söylənilən fikirlərlə bağlı veriləcək suallar ölçülüb-biçilməlidir. | Cavab vermək bacarığı insanın əsas keyfiyyətlərindən biridir. |
| ● Hər bir sual onun sahibinin səviyyəsi, dünyagörüşü, bilik və məlumatı haqqında təsəvvür yaradır. | Cavab verən təkcə bilik və məlumatını deyil, eyni zamanda öz mədəni səviyyəsini də nümayiş etdirir. |
| ● Suallar əhatəli, düşündürücü, məntiqli, maraqlı olmalıdır. | Hər bir şəxs suallara aydın, ləkonik və müvafiq emosional çalarda cavab verməyi bacarmalıdır. |
| ● Sualların verilməsində nəzakət qaydaları gözlənilməlidir. | İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digər şəxslərə ünvaniyanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində nəzakətli ifadələr işlənilməlidir. |
| ● Suala cavab aldıqdan sonra müsahibə (həmsöhbətə) razılıq bildirilməlidir. | Cavabdan sonra qarşı tərəfin razi qalıb-qalmaması soruşulsə, daha yaxşı olar. |
| ● Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin, suala cavab verən digər şəxsin mimi-kasında eks olunmalıdır. | Cavab verərkən etik normalar gözlənilməlidir. |
| ● Verilən suala dərhal münasibət bildirilməlidir. | |

**Qarşımızdakıların söhbətlərini diqqət və ciddiyətlə dinləməliyik.
Əgər bir toplantıda olduqda mövzunu düzgün və yaxşı anlamamışıqsa,
qəlbə dəyməyən suallar verərək daha çox izah edilməsini
rica etməliyik.**

 *Hər hansı bir mövzu ətrafında suallar və cavablar hazırlayıın. Bu zaman seçdiyi-niz mövzuya uyğun aşağıdakı söz, ifadə və suallardan istifadə edə bilərsiniz:*

Zəhmət olmazsa, deyin görüm; deyə bilməzsınız ki; sizin fikrinizi bilmək olar?; sizə bir sual vermək olar?; fikriniz aydın olmadı, xahiş edirəm, bir də təkrar edin; zəhmət olmazsa, nümunə göstərin; bu məsələyə sizin şəxsi münasibətiniz necədir?; siz buna əminsizizmi?; düşünmək lazımdır; mən ayrı yolu seçərdim; siz bu təklifa necə baxırsınız?; siz belə fikirləşmirsiniz ki?; danışığınızdan məmənun oldum; çox sağ olun; sizdən razi qaldım; təşəkkürümüz bildirirəm; minnətdaram; diqqətinizə görə təşəkkür edirəm; sizi yordum; vaxtimizi aldım; bəlkə, soruşmaq istəyirsən?; bu suali başqa şəkildə də vermək olar, mənimlə razısınız?; bu barədə siz nə deyə bilərsiniz?; məni dinlədiyi-niz üçün təşəkkür edirəm.

23. Diskussiya şəklində hazırlanmış hər hansı bir televiziya verilişinə baxın. Sual və cavabları dinləyin. Öz hazırladığınız materiallarla tutuşdurun. Nə müşahidə etdiniz?

24. Şəkilçiləri bərpa edib cümlələri tamamlayın. Mətni adlandırın.

Sultan Məhəmməd türk padşahı(...) oğlu idi. (1) O, məktəb(...) yaxşı oxumur və intizam(...) əməl etmirmiş. Müəllim isə padşahın xatirinə ona cəza vermir(...). (2) Əhvalat padşaha çat(...). O, müəllimlə görüşüb deyir:

– Ey hörmətli müəllim! Mən sizin dərsiniz(...) gələcəy(...). Siz dərsdə məni danlayıb dey(...) ki, övladınız sözə baxmir. (3) Qoy Sultan Məhəmməd gör(...) ki, siz padşahı da cəzalandırıa bilər(...).

Bir neçə gündən sonra padşah məktəbə gəlir.

– Müəllim, icazə verin, dərsdə iştirak edim.

– Buyurun, keçib əyləşin. **Xoş gəlmisiniz!**

Padşah oturub dərsə qulaq asır. (4) Müəllim padşaha deyir:

– Ey padşah, Sizin oğlu(...) dərslər(...) oxumur. (5) Sinifdə özünü pis aparır, intizamı pozur. Oğlunuz barədə tədbir görün. Onun tərbiyə(...) ilə məşgül olun. Tədbir görməsəniz, oğlunuzu məktəb(...) qovacağam.

Bundan sonra Sultan Məhəmməd özünü yığışdırır, intizama əməl edir, yaxşı oxumağa başlayır. Bəli, türk aləmində müəllim padşahdan da hörmətli hesab olunur.

Altından xətt çəkilmiş sözləri qarşılığı ilə əvəz edin. Hansını əvəz edə bilmədi? Səbəbini müəyyən edin.

“Müəllim dərsi Sultan Məhəmməddən soruşur. O, cavab verə bilmir” cümlələrini hansı rəqəmin yerinə yerləşdirmək olar?

Türk padşahının müəllimə olan münasibətini Söhrab Tahirin sözləri ilə müqayisə edin.

Mətn üzərində işləmə üçün hansı sualları təklif edərdiniz?

Sizcə, tünd şriftla verilmiş ifadə nitq etiketinin hansı növü sayıyla bilər?

“Xoş gəlmisiniz” ifadəsinin əksi hansı etiket ola bilər?
A) görüşənədək
B) yaxşı yol
C) xoş getdiniz
D) uğur olsun

Görüşmə və ayrılma etiketləri dilimizdə çox işlənən etiket növlərindəndir.

Salam, xoş gəlmisiniz, sabahınız xeyir, axşamınız xeyir və s. görüşmə etiketləri; xudahafiz, sağ olun, salamat qalın, əlvida və s. ayrılma etiketləri hesab edilir.

25. Mətni oxuyun. Uyğun şəkilçilərdən istifadə etməklə ikinci abzası tamamlayın.

Bir dəfə Əmir Teymur sarayında camaatı qəbul edir, onların şikayətlərini, istəklərini dinləyirmiş. Saray qaydalarına görə, gələnlər əmirin qarşısında diz çöküb onun ətəyiindən öpürmüslər.

Qəbul, son, yaxın, qapılar, açılmaq, və, içəri, yaşlı, bir, kişi, daxil olmaq. O, qaydalar, uyğun olmaq, başısağrı, yavaş-yavaş, əmir, yaxınlaşmaq, ayaqlar, qədər, əyilmək, istəmək. Üz, heyrət, dolu, bir, ifadə, olmaq, Teymur, cəld, hərəkətlə, qoca, qol, tutmaq, o, əyilmək, təzim etmək, mane olmaq. Bununla, kifayətlənməmək, tez, qoca, titrəyən, əl, öpmək, və, hörmətlə, o, öz, taxt, əyləşdirmək.

Saray əhli bu gördüklerindən heyrətə gəlmişdi. “Hər kəsi ayaqlarına qədər gətirib təzim etdirən Teymurun görünməmiş ehtiramla qarşıladığı

Sizcə, nöqtələrin
yerinə nə yazılı-
malıdır?

bu qoca kim idi?” sualı onları düşündürsə də, soruşmağa kimsədə cəsarət yox idi. Teymur özü buna bir aydınlıq gətirir və qocanın qarşısında baş əyərək “...”, – söyləyir.

Hökmdar Əmir Teymur xəstə olarkən vəsiyyətində belə demişdi:

– Məni müəlliminin ayağı altında dəfn edin.

Teymurun vəsiyyətinə əməl olunmuşdur.

M.F.Axundzadə ölüm ayağında olarkən onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamış müəllimi M.Ş.Vazehin ayaqları altında dəfn olunmasını vəsiyyət etmişdir. Onların hər ikisinin qəbri Tiflisdədir.

Oxuduğunuž məlumatlardan hansı nəticəni çıxara bildiniz?

26. Mühakimə yürüdün. “Müəllim” müraciət formasından bəzən uyğun olmayan məqamlarda, yersiz istifadə olunur. İşindən, peşəsindən və s. asılı olma yaraq istənilən adama bu adla müraciət edilir. Sizcə, bu, düzgündürmü?



27. “Mənim üçün müəllim kimdir?” mövzusunda (mövzunun adını dəyişə bilərsiniz) rabitəli mətn qurun.

Mətndə sual cümlələrindən istifadə etməyə çalışın.

Yazınızı yazdıqdan sonra onu təhlil edin.

Hansı cümlələrdən daha çox istifadə etdiniz? Nə üçün?

Rabitəli mətn qurmaq üçün:

1. Giriş hissə hazırlayın (*sitat və ya şeir nümunəsindən epiqraf kimi istifadə edə bilərsiniz*);
2. Mövzuya uyğun materiallar toplayın;
3. Demək istədiyiniz fikirləri əsas hissədə göstərin, faktlarla əsaslandırın;
4. Nəticə.

6. SEYİD ƏZİM YADİGARI

- Mətndən seçilmiş sözlərin düzgün tələffüzünü müəyyənləşdirin.
- Tünd şriftlə fərqləndirilmiş sözlərə və söz birləşmələrinə uyğun şəkil-çilər artırmaqla mətni oxuyun.

*təngid, yataq, açıq, təhqir,
başmaq,ancaq*

[q]

[x]

Xeyli vaxt idi ki, Sabir xəstə yatırıldı. Artıq özü də başa düşmüşdü ki, bir daha yataqdan qalxa bilməyəcək. Lakin yenə özünü sindirmir, arabir arvadı (...) Büllurnisə ilə zarafat edərək onu güldürməyə çalışırdı. Büllurnisə gülürdüşə də, tez-tez gözləri dolur, ağladığını Sabirdən gizlətməyə çalışırdı.

Büllurnisənin dərdi (...) çox idi. Sabirin xəstəliyi bir yana dursun, evdə yeməyə də bir şey (...) yox idi. Pula gedən nə var idisə, satıb xərcə... . Evdə, demək olar ki, bir şey qalmamışdı. Yazıq arvad nə edəcəyini bilmirdi. Bu zaman qonşudan onu səslədilər. Sabirə tez qayıdacağını söyləyib çıxdı.

Sabir yaxındakı rəf... Nizaminin "Xəmsə"sinə götürüb vərəqləməyə başladı. Bu kitabı ona ustadı (...) Seyid Əzim Şirvani bağışlamışdı. Neçə illər idi ki, əzizləyə-əzizləyə saxlayırdı.

Birdən qapı döyüldü. Sabir kitabı yanındaki stol... üst... qoyub gözlərini qapıya dikdi:

– Gəlin, açıqdır.

Qapı cırıltı ilə açıldı. Astana... əsəbi halda başmaqlarını çıxaran dəllal qoltuğundakı bağlamanı yerə atdı, narazı bir halda gileylən... başladı:

– Mən bu alverdə xeyir əvəzinə, zərər gördüm. Mənə ancaq müftə hamballıq qaldı. Bütün Şamaxını ayaqdan salmışam, amma bu kitablara pul verən tapılmadı. Kimə təriflədimsə, dodaq büzdü, məni məsxərəyə qoydu. Dedilər ki, bunlar yaxşı kitab olsaydı, Mirzə Ələkbər satdırırmazdı.

Sabir danışmadı. Dəllal bir an ara verib müştəri gözü ilə evin künccubucağına nəzər saldı. Lakin dəyərli (...) heç nə görmədiyindən əlavə etdi:

– Mirzə, əgər gizlində qiymətli bir şey varsa, mən elə bu saat nağd pulaala bilərəm. Yoxdursa, daha mənə əziyyət vermə.

– Xeyr! Kasıbın malı göz qabağında olar. Çox heyif ki, gördüyündən savayı, heç nəyimiz yoxdur.

– Onda xudahafız, Mirzə! Xahiş edirəm, bundan sonra bir də belə lazımsız şəyləri xırıd etmək üçün məni narahat etməyəsən.

Dəllal dönüb çıxməq istəyəndə cildinə çırağın işığı düşmüş köhnə "Xəmsə"yə gözü sataşdı. Dərhal ayaq saxladı. İçərisindən xəbərdar olmasa da, bu kitabı tərifini çoxlarından eşitmışdı. Bir neçə müştəri... ona: "Əgər Nizaminin "Xəmsə"sinə tapsan, gətir, haqqını artıqlaması ilə verərəm!" – demişdi.

İndi dəllal bu cür qazancı əldən vermək istəmirdi. Buna görə də tez şüşəsi qırıq **eynək**... taxıb razılıq almadan "Xəmsə"ni götürdü. Kitabın səhifələrini və rəqləyərək şəkillərinə tamaşa elədi, özlüyündə qiymətini qoymadan sonra boğazını arıtlayıb. Sabirə tərəf döndü:

– Mirzə, – deyə səsinin ahənginə həlimlik qataraq dilləndi, – bilirəm ki, indi sənə pul lazımdır. Mən də **ürək**... rəhmlı (...) bir adamam. Ona görə də sənə əl tutmaq, kömək etmək (...) istəyirəm. De görüm, bu "Xəmsə"nin qiyməti neçədir? Haqqını elə bu dəqiqə verəcəyəm...

Dəllal çeşməyini (...) çıxarıb xırda, hiyləgər gözlərini xəstənin sıfətinə dikdi. Sabir çevik bir hərkətələ dikələrək ilk səhifəsində müəlliminin ürək sözləri yazılmış kitaba baxdı. Sonra qəzəbli nəzərlərlə dəllalı süzdü:

– Gerçeyini bilmək istəyirsənə, bu kitabın qiyməti yoxdur. Əgər olsa da, sənin vücu-dunun **qiymət**... qat-qat bahadır.


Sabirdən belə təhqir gözləməyən dəllalın səsi titrədi:

– Mirzə, niyə elə danışırsan? Mən ki müftə (...) istəmirəm. Haqqını alacaqsan da. Pul verəcəyəm də.

Sabir çənəsini qaşıyıb üzünü ona tutdu:

– Dəllal, çıx get! Bundan sonra bir daha mənim kandarıma ayaq basma! Onu anla ki, Sabir ac-susuz qala bilər, dərmansız keçin..., ancaq Nizamisiz yaşaya bilməz!

Sabirin sözlərinə münasibət bildirin. Dəllalın təhqir, yoxsa tənqid olunması barədə fikir mübadiləsi yürüdün.



Səriyyə Tahirzadə



3. *Təhqir, tənqid, təhdid* sözlərinin leksik mənalarını müəyyənləşdirib cümlələrdə işlədin.
4. Mötərizədəki nöqtələrin yerinə elə sözlər seçin ki, onları əvvəlki sözün əvəzinə işlətdikdə cümlələrin məzmununa xələl gəlməsin.
5. Altından xətt çəkilmiş birləşmələrin növünü müəyyən edin və qarşılığı ilə əvəz etməyə çalışın.



6. Mətnin adı ilə razısınız mı? Siz hansı adı seçərdiniz?
7. Sizcə, haqqında söhbət gedən Sabir kimdir? Onun haqqında nə bilirsiniz? Mətnə əsasən Sabirin mənəvi keyfiyyətlərini sadalayın.
8. Dəllalın Nizaminin "Xəmsə"sinə verdiyi dəyərin səbəblərini aşdırın.
9. Verilmiş atalar sözlərindən hansı mətnin məzmunu ilə uzlaşır?
 - *Söz danışqdan keçər.*
 - *Pis söz qəlp puldur, yiyyəsinə qayıdar.*
 - *Araba qırılanda yol göstərən çox olar.*
 - *Yaxşım yada vermə – hayifdir;*
Yamani yada vermə – ayıbdır!
 - *Ustadına kəc baxanın gözlərinə qan damar.*
 - *Yaxşılıq edib bir şey umursansa, etməsən, yaxşıdır.*
10. Sizcə, müəllimin şagirdinə ən dəyərli hədiyyəsi nə ola bilər?
11. Hansı abzasda nitq etiketinin tələbləri pozulmuşdur? Niyə belə hesab edirsiniz?
12. Nizaminin "Xəmsə"si haqqında məlumat toplayıb təqdimat hazırlayın.

13. Bu abzasları mətnin hansı hissəsinə yerləşdirsiniz, ardıcılıqlı pozulmaz?

1

"Qəzəlimə yazdığını şirin cavab çox xoşuma geldi. Hazırda başqa bir şeyə gümanım olmadığından haman kitabı sənə silə (hədiyyə) göndəri-rəm. Yadigarı-ustad olmaq təriqiylə qəbul edəsiniz. (Ustaddan yadigar kimi qəbul edin.) Şairlikdə tərəqqi etmə-yinizi arzu edirəm."

2

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulur. Xəstəliyi getdikcə şiddətlənən şaire Tiflisdə həkimlər cərrahiyə əməliyyati aparmağı təklif edirlər. "Mən portmanat deyiləm ki, məni açasınız, baxa-sınız və yenidən bağlayasınız", – deyib Şamaxiya qayıdır.

3

Azerbaycan ədəbiyyatına yeni mövzu və obrazlar gətirən Nizami özünün beş poemasını "Beş xəzinə" adı altında birləşdirmiş, həmin poemalar sonralar tədqiqatçılar tərəfindən "Xəmsə" adlandırılmışdır. "Xəmsə" beşlik deməkdir.

14. Mətndə (səh. 28-29) çərçivəyə alınmış cümlələrin hansı məqsəd və intonasiya ilə deyilməsi barədə fikir yürüdün.

Əmr cümlələri məsləhət, xahiş, istək, nəsihət, əmr bildirir. İntonasiyanın asılı olaraq, əmr cümlələrinin sonunda nöqtə və ya nida işarəsi qoyulur.

Əmr cümlələrinin xəbəri feilin əmr şəklində olur.

- 15.** Məktubun məzmununa diqqət yetirin. A. Linkoln övladında hansı xüsusiyyətləri görmək istəyir? Məktubun məzmununa əsasən yaxşı və pis xüsusiyyətləri qruplaşdırın.

Mühakimə yürüdün. Nə üçün A. Linkoln bu müraciəti məhz müəllimə ünvanlayır?

Mühakimə yürütmək üçün:

1. Təqdim olunan mövzu haqqında düşünün.
2. Haqqında mühakimə yürüdəcəyiniz obyekti (əşya, hadisə və ya insan) seçin.
3. Həmin obyektin sizin qəlbinizdə yaratdığı duyuları müəyyənləşdirin. Bu, sevinc, fərəh, qəzəb, nifrət və s. ola bilər.
4. Bu hissərin nə üçün yarandığını müəyyənləşdirməyə çalışın.
Ona münasibətinizi bildirin.

**Mühakimə –
hansısa bir
anlayış haqqında
fikir,
mülahizədir.**

Abraam Linkolnun öz oğlunun müəlliminə məktubu

Mən biliram ki o ətrafdakı insannarın heç də hamisinin səmimi və ədalətli olmadığını biləcəy. Oğluma onu da öyrət ki ətrafda dost olduğu kimi, düşmən də vardır. Bilirəm, buna zaman lazımdır. Lakin əgər öyrədə bilsən, ona əziyyətlə qazanılan bir dolların yerdən tapılan beş dollardan daha qiymətli olduğunu öyrət. Ona itirməyi və uduzmağı öyrənməsini öyrət, xəm də qələbə çaldıqca sevinməyi... Pahilliqdan, qısqanlıqdan uzaqlaşmağı, səssiz gülüşün sırlarını öyrət ona. Elə şərait yarat ki, oğlum davakar və lovğa adamlar üzərində qələbə çalmağın daha asan olduğunu başa düşə bilsin. Ona kitabların möcüzələr yaratdığını öyrət. Ona təbiətin əbədi sırları haqqında düşünmək üçün asudə vaxt verməyi də unutma. Məktəbdə olarkən səhv etməyin hiylə etməkdən daha şərəfli olduğunu öyrət ona. Hər kəs onun səhv olduğunu söyləyəndə belə öz şəxsi fikirlərinə inanmasını öyrət ona. Çalış ki o, qalib gəlmış kütlənin ardınca kor-korana addımlamasın. Nəzakətli insanlara qarşı nəzakətli, sərt olanlara qarşı sərt olmayı öyrət. Bütiin insanları dinləməsini, xəqiqət tərəfdarı olmasını, hər şeyin ən yaxşısın seçməyi öyrət ona. Əgər bacarsan, kədərləndiyində belə qülümsəməyi öyrət ona. Göz yaşlarında heç bir utanc olmadığını öyrət. Abırsız adamlardan uzaq durmayı öyrət. Bağıran insan kütləsinə qulaqlarını tixamasını öyrət ona. Əgər özünüñ haqlı olduğunu inanırsa, döyüşməsini öyrət. Ona nəzakətli davranış, lakin həddən artıq əzizləmə. Çünkü ancaq odda yanmış polad yüksək keyfiyyətə malik olur. Qoy səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Qoy cəsur olacaq qədər səbiri olsun. Ona xər vaht özünə qarşı dərin bir inamı olmasını öyrət. Ancaq bu zaman onun insanlıqa qarşı dərin bir inamı olacaq. Bu, böyük tələbdir.

- A. Linkoln kimdir? Niyə onun müraciətləri ikinci şəxsin təkindədir? Hansı halda müsahibə “sən”, hansı halda “siz” deyə müraciət etmək lazımdır?
- A. Linkolnun nəsihətlərini Keykavusun oğluna verdiyi nəsihətlərlə müqayisə edin.
- Mətndə yazılışı səhv olan sözləri düzəldin, durğu işarələrini bərpa edin.
- Sizcə, məktubda məqsəd və intonasiyaya görə cümlənin hansı növündən daha çox istifadə olunmuşdur? Niyə?

16. Nöqtələrin yerinə II sütundakı sözlərdən daha uyğun olanını seçin.
Seçiminizi əsaslandırın.

1 Deyilən hər söz çıxdığı ...
daxilini əks etdirir.
(A.İsgəndəri)

A ürəyin, qəlbin,
könlün

2 Hami danışır, lakin az
adam ... danışa bilir.
(S.Conson)

B gözəl, yaraşıqlı,
qəşəng, göyçək

3 Ana dili ... xalq artıq yox
olur.
(K.Uşinski)

C ölərkən, vəfat edər-
kən, məhv olarkən,
həlak olarkən

17. Uygunluğu müəyyənləşdirin. Cümələri məqsəd və intonasiyaya görə düzgün oxuyun.

- Biliyin ağası olmaq üçün _____
- Bilik öyrənməyi ar bilən hər kəs _____
- Təhsil beyini inkişaf etdirməkdir, _____
- Ağıl köhnəlməyən geyimdir, _____

- dünyada mərifət qazana
bilməz. (N.Gəncəvi)
- bilik tükənməyən mədən.
(Atalar sözü)
- zəhmətin köləsi olmaq
lazımdır. (O.Balzak)
- hafızəni doldurmaq deyil.



18. “Əgər bir müəllim olsa bədəsil,
Yetişdirə bilməz bəxtiyar nəsil”. (S.Şirazi)

mövzusunda inşa yazın. Zərdüstün “pis müəllim” haqqında dediklərini yada salib müqayisə aparın.

7. SAĞ OL, ANA DİLİM

Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.

Döyüşdə qılıncṭək sıyrıldı qından,
Başımın üstündə bayraqım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.

Bu dildə sevincim, qəmim, kədərim,
Təzə ümidi lərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri
Araz sərhədini qıran kəlmələr.

Qapılar dalında qoydular səni,
Haqq dedin, dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dilim,
Ordular sarsıdan qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam.

Sabir Rüstəmxanlı

Həmin hadisələrin
dil ilə nə kimi
bağlılığı var?

Dilin reaktiv
teyyarələri dedikdə
nə nəzərdə tutulur?

1. Mətn üçün açar söz seçin.
2. *Yol* sözünün omonimliyini əsaslandırın.
3. Birinci bənddə işlənən *köməksiz* və *yalqız* sözlərini hansı sözlə əvəz etsəniz, məzmun dəyişməz?
4. Altından xətt çəkilmiş sözlər bir-biri ilə münasibətdə nə adlandırılmalıdır?
5. Şeirdən omonim sözləri seçib leksik mənalarını nümunələrlə izah edin.
6. Uyğunluğu müəyyənləşdirib nümunələrlə əsaslandırın.

yol

səfər

səyahət

getmək

etmək

çoxmaq



7. Şair nə üçün dilini “ana dilim” adlandırır?
8. Şair “*Qapılar dalında qoydular səni*” dedikdə nəyi nəzərdə tutur? Sual cavab vermək üçün dilimizin tarixi inkişaf yoluna nəzər salın.
9. Nə üçün şair Araz sərhədinin qırılmasını arzulayır? Fikrinizi faktlarla əsaslandırın.
10. Şeirdən hansı faktları seçə bildiniz?
11. Şeirdən çıxış edərək “Dil nədir?” sualına bir neçə cümlə ilə cavab verin.
12. Fikirlərdən hansı şeirin ideyası ilə səsləşə bilər?
 - *Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşıdan, inkişaf etdirən onun dilidir. (Heydər Əliyev)*
 - *Millət dili olan cəmiyyətdir. (Onore de Balzak)*
 - *İnsan öz dilinin altında gizlənibdir.*
- Aforizmların mənasını izah etməyə çalışın.
- Özünüz də müxtəlif dahlərin dil haqqında söylədiyi aforizmləri toplayın.

13. Şeir əsasında dialoq tərtib etmək olarmı? Fikirlərinizi əsaslandırın.



14. II bənddəki *tək* sözünün qrammatik mənasını müəyyənləşdirin. Bu sözün digər qrammatik mənalarını da göstərib müqayisə aparın.
15. Şeirdən nəqli cümlələri seçin.
16. IV bəndin son misrasında nə üçün nida işarəsi qoyulmuşdur? Həmin misrada şairin hansı hissi öz əksini tapmışdır?



Yüksək hiss-həyəcanın ifadə olunduğu cümlələrə *nida cümlələri* deyilir. Nida cümlələri nida və intonasianın köməyi ilə əmələ gəlir. Belə cümlələrin sonunda yazıda nida işarəsi qoyulur.

17. Hansı cümlələrin sonunda nida işarəsi qoyulmalıdır? Fikrinizi izah edin.
 - *Əziziyəm, dilən, gəz*
Bağda gülü dilən, gəz
Qürbətə xan olunca
Vətənində dilən, gəz (*Azərbaycan bayatılarından*)
 - *Ey cahan, bir daha sən məni dinlə*
Göz, könül dolusu hələ gülməyən,
Min yol öldürüllən, yenə ölməyən
Əzəli, əbədi Azərbaycanam (*X.Rza*)
 - *Dil mədəniyyətlə birgə boy atır* (*L.N.Tolstoy*)

18.

Şeirdəki cümlələri nümunəyə uyğun olaraq nəsrə çevirib yazın.

Bir sıra yad ölkələrdə olmuşam.
Dəfələrlə mənə yad dillərdə müraciət ediblər. Ancaq həmişə ana dilim mənə dayaq olub. Yadların içində məni ...

19. Buraxılmış durğu işaretlərini bərpa edin və fikirlərinizi əsaslandırın.

İnsanın tam *x*(...)şbəxt olması üçün doğma vətəni doğma dili olmalıdır.

Aqillər dilin doğmaliyi barədə elə gözəl fikirlər (...)ikmətli sözlər söyləyiblər ki o kəlamların hər biri insanın qəlbini ri(...)qətə gətirir onu öz elinə öz dilinə daha sıx tellərlə bağlayır. Belə bir deyim var: “Bir (...)alqı məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al”. Dil ən yaxşı ünsiyyət vasitəsidir. Doğma dil elə bir çira(...)dır ki onun şöлəsi çox uza(...) məsafəni da nura qər(...) edə bilər.

Nöqtələrin yerinə hansı hərflər yazılmalıdır?

20. Doğru və yanlış fikirləri müəyyənləşdirin.

Sual cümlələrinin əmələ gəlməsində bir çox əvəzliliklər və sual ədatları iştirak edir.



doğru

Nəqli cümlələr adı intonasiya ilə deyilir.








Əmr cümlələrinin sonunda yalnız nöqtə işarəsi qoyulur.



yanlış

Nida cümlələri nidaların və intonasiyanın köməyi ilə əmələ gəlir.



8. DOĞMA DİLİM, SƏN Kİ VARSAN DÜNYADA...

1. Abzasların ardıcılılığını bərpa edərək mətni oxuyun.

1 Demosfen öz dilinin çatışmazlığını islah etməyi qərarlaşdırır. Heç kimin ona mane olmaması üçün tənha bir yerə çekilir. Gündə bir neçə saat dalbadal tələffüzünün anlaşılmazlığını düzəltmək üçün tapşırıqlar icra edir: ağızına daşlar yığır və ucadan, aydın danışmağa çalışır. O, dağa qalxarkən və ya dəniz sahilində gəzərkən şeirləri ucadan tələffüz etməyi və ifadəliliyi öyrənir. Uzun və israrlı səylərdən sonra Demosfen öz məqsədində nail olur və görkəmli natiqə çevrilir. Nəhayət, hətta rəqibləri belə onun natiqlik məharətinin gücünü və ustalığını etiraf etməyə məcbur olurlar.

2 Xalq qarşısında çıxış etməyi arzulayan Demosfen öz müəllimindən onu məşhur natiqlərin çıxışına qulaq asmaq üçün məhkəmə iclaslarına aparmağı xahiş edir. Xalqın natiqləri necə alqışladığını görən gənc qəlbləri fəth edən natiqlik sənətinin gücünə heyran olur və natiq olmaq qərarına gəlir.

3 Qədim Afinanın dövlət xadimi və görkəmli natiqi Demosfenin yeddi yaşı olanda atası ölürlər, gələcək natiqə və bacısına böyük mal-mülk mirası qoyur. Oğlanın tərbiyəsi anasına və qəyyumlara tapşırılır. Qəyyumlar pulun və mülkün böyük hissəsini mənimsəyir, uşaqların təhsilinə və tərbiyəsinə qayğı göstərmirlər. Qəyyumlardan mirası geri almaq üçün gənc məhkəməyə müraciət etmək qərarına gəlir. Məhkəmədə qalib gəlmək üçün Afina qanunları ilə ətraflı tanış olmaq, hər şeydən əvvəl, yaxşı və inandırıcı danışmağı bacarmaq, natiq olmaq lazımdır.

4 Bir dəfə Demosfen məhkəmə üçün çıxış nitqi yazmalı olur. Xalq qarşısında gənc natiqin çıxışı uğursuz qurtarır: səs-küy, gülüş ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi.

5 Aktyor öz uğursuzluğu barədə şikayətlənən Demosfenə Sofokl və ya Evripidanın şeir deməsini xahiş edir. Demosfenin oxusundan sonra aktyor şeiri özü deyir. Bu zaman Demosfenə elə gəlir ki, sanki başqa şeir dinləyir. O, indi başa düşür ki, nitq gözəlliyyinə dilin ifadəliliyi ilə nail olmaq olar.

6 Afinada natiqlik sənətinin ən görkəmli nümayəndələri o zamanlar İsokrat və İsey ididir. Demosfen İseyə müraciət edir, dörd il səylə onun yanında oxuyur. Təhsilini başa vurandan sonra Demosfen qəyyumları mühakimə etməyə başlayır. Mülkün tam qaytarılmasına müyəssər olmasa da, qəyyumlarla çoxillik və ağır mübarizə zəminində gələcək natiqdə çalışqanlıq və inadkarlıq xüsusiyyətləri tərbiyə olunur.

Ə.Qasımov. "Nitq mədəniyyətinin tarixi. Siseron, Sokrat, Demosfen" məqaləsindən

- Demosfenin səsi çox aşağı tonda idi, danışığı ifadəsiz idi. O kəkələyir, bəzi səsləri düzgün tələffüz etmirdi. Onun çıyinlərini çəkmək vərdisi var idi. O ruhdan düşmüş və üzgün halda evə tələsdiyindən məşhur Afina aktyorunun onun ardınca gəldiyini heç hiss etməmişdi cümlələrini hansı abzasa əlavə etsək, ardıcılıq pozulmaz?*
- Mətnə əsasən (səh. 36) baş verən hadisələrin insan xarakterlərinin formalaşmasındaki rolunu izah edin.*

Nitqin gözəlliyi və düzgünlüyü vacib şərtlərdən biridir. Aristotel yaxşı nitq üçün aşağıdakıları mühüm şərt sayırdı:

- materialın düzgün seçilməsi;
- planın tutulması və onun mükəmməl öyrənilməsi;
- söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi;
- orfoepik və intonasiya qaydalarına əməl edilməsi;
- emosiyaların özünəməxsus forma ilə verilməsi.



*Nədir dil ağızda, ey ağılı olan?
Hünər xəznəsinə açardır – inan!
Tələsik söyləmə sözünü bir dəm,
Fikrini kamil de, gec olsa, nə qəm...
Əvvəl bir düşün, sonra dilə gəl,
Divar tez yixilar, olmasa təməl!*

(Sədi Shirazi)

- “Azərbaycan dili dünən və bu gün” mövzusunda inşa yazın və ya “Tarihin yadigarı dilim” adlı təqdimat (və ya rabitəli mətn) hazırlayıın. Bunun üçün 38-39-cu səhifələrdəki materiallardan və aşağıdakı plandan istifadə edə bilərsiniz.*

PLAN

- Səh. 38-39-da verilən materialları diqqətlə oxuyun.
- Mətnlərdəki tarixlərə əsasən dövr haqqında qısa məlumat toplayın.
- Məndəki əsas fikri müəyyənləşdirin və müəlliflərin oxucuya çatdırmaq istədiyi əsas fikir ətrafında düşünün.
- Mətnlərdən əsas faktları toplayın.
- 39-cu səhifədə verilmiş məlumatları oxuyun. Əsas məqamlara diqqət yetirin.
- Müdrik kəlamlardakı əsas fikirlərə diqqət yetirin. Yeri gəldikcə onlardan sırat kimi istifadə edin.

ANA DİLİ

Mən universiteti təzə bitirib vətənimizə gələn günü şəhrimizin qazisi Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kim yox idi anamdan savayı. O da keçdi o biri otağa və qazi ilə biz başladıq söhbəti. Deməyinən yazılıq anam da qapının dalında durub qulaq asırı.

Qazi içəri girən kimi mən qabağa yeridim və dedim: "Salam məleyk". Cənab qazi mənə cavab verdi:

– Ay səlamü əleyküm, əhvali-şerif, maşaallah, neçə müddətdi, müştaqi-didarınız idim*.

Mən bir şey başa düşməyib dedim: "Da".

Cənab qazi bir qədər baxdı mənim üzümə və genə başladı: "Təhsili-nizi əncama yetiribsiz, ya dübare təkmili-nöqsan üçün darülelmə övdət etməlisiniz?"**

Mən genə bir şey başa düşməyib dedim ki, cənab axund, yaxşı pani-mat eləmirəm ki, nə ərz edirsiniz?

Axund soruşdu: Necə?

Mən dedim: Çto?

Söhbətimiz elə bu cür də qurtardı və axund başmaqlarını geyinib çıxıb getdi. Anam girdi içəri və mənə dedi: Balam, mollaynan nə dildə danışıldınız ki, mən heç nə başa düşmədim?

Dedim: Ana, mollaynan biz ana dili danışındıq. Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: "Yazlıq ana dili".

"Molla Nəsrəddin" jurnalı

27 yanvar 1907-ci il

- Danışan şəxslər nə üçün bir-birini başa düşmür? Onların bir-birini başa düşməməsinin səbəbi nədir?
- Bəs Ana nə üçün oğlu ilə axundun danışğını başa düşmür?
- Ananın son sözlərinə münasibət bildirin. Onu belə düşünməyə nə vadər edir?
- Sizcə, mətndə hansı fikirlər təbliğ olunur?



* Neçə müddət idi, üzünüüzü görməyə həsrət idim.

** Təhsilinizi bitirmisiniz, yoxsa təkmilləşmək üçün təkrar elm dalınca getməlisiniz?

Ümummilli lider Heydər Əliyev 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman, 30 sentyabr 2002-ci ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun imzalamışdır. İkinci sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini təmin etməyi öz müstəqil dövlətçiliyinin başlıca vəzifələrindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Heydər Əliyev,
Ümummilli lider

İnsani ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir.

Cəlaləddin Rumi



Öz dilini tam şəkildə bilməyən başqa dilləri də bilməz.

Bernard Shaw

Dili qiymətdən salar
Ucuz söz, hiylə, böhtən.
Elə saxla dilini,
Nə dil səndən utansın,
nə sən dilindən utan!

Rəsul Rza

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı"nın təsdiq edilməsi haqqında 2013-cü il aprelin 9-da sərəncam imzalamışdır. Bu Dövlət Programı dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması təmin etmək baxımından son dərəcə mühüm bir sənəddir.

5.

"Mən jurnalist olsam, ..." mövzusunda yazdım.

- Müəllim insan həyatını dəyişir
- Dilimiz qürurumuzdur
- Maarifçi qadınlarımız
- Xarıbülbül azadlıq rəmziidir

Seçiminizi əsaslandırın.

Əziz şagirdlər!

Oxuduqlarınızdan nəticə çıxarı! Azərbaycan ədəbi dilinin gözəlliyini qoruyun. Nitqinizi düzgün qurun, onun gözəl olmasına çalışın. Nitqinizdə Azərbaycan ədəbi dilinə yad olan söz və ifadələrdən istifadə etməyin.

CƏMIYYƏT VƏ MƏDƏNİYYƏT

“İncəsənətin bütün növləri sənətin ən böyükünə – həyatda yaşaya bilmək sənətinə xidmət edir”.

Bertold Brecht
alman yazıçısı



Bölmənin adına münasibət bildirin.



Mədəniyyət dedikdə nə başa düşürsünüz?



*Mədəniyyətin cəmiyyətlə hansı əlaqəsi var?
Bu əlaqələr necə qurulur?*



İncəsənətin insan əxlaqının formalaşmasında nə kimi rolü vardır?




İncəsənət şəxsiyyət formalaşdırıcı bilərmi?



Fikirlərinizi bölməni yekunlaşdırıldıqdan sonra da ümumiləşdirə bilərsiniz.





1. İNCƏSƏNƏT HAQQINDA ƏSAS ANLAYIŞLAR

- Mətni tələffüz qaydalarına uyğun oxuyun.

İncəsənətin müxtəlif növləri vardır: memarlıq, boyakarlıq, heykəltaraşlıq, musiqi, teatr, ədəbiyyat və s. *Bunların arasında boyakarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət təsviri sənətə aididir.* Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdir. Onu müxtəlif növlərə ayırmak olar. Boyakarlığın ən qədim, ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda çəkilən heyvan və insan təsvirlərindən tutmuş ən müasir ictimai binaların monumental təsvirlərinə qədər olan rəsmləri əhatə edir. Qədim dövrlərdə dini tikililəri: məbədləri, məscidləri və kilsələri bəzəyən təsvirlər dini ideyaların təbliğinə yönəlvirdi. Müasir dövrdə elm, mədəniyyət ocaqları, ictimai mərkəzlər onların ideyalarını bədii şəkildə təbliğ edən təsvirlərlə bəzənir. Divar rəsmlərinin çəkilməsi zamanı müxtəlif bədii-texniki materiallardan və üsullardan istifadə olunur. Bunlardan biri suvağı qurumamış divarda sulu boyalarla işlənən freska (italyanca "nəm") texnikasıdır. Qədim Misir və Qədim İkiçayarası dövründə nəinki Asiya və Avropa, hətta Afrika və Qədim Amerikanın möhtəşəm memarlıq abidələri məhz freska texnikası ilə işlənmiş rəsmlərlə bəzənmişdir. Freska ilə yanaşı, mozaika adlanan başqa bir texnika da geniş yayılmışdı. O, qeyri-şəffaf xırda, rəngli şüşə parçalarını divarın yaşı suvağına düzəldən ibarətdir. Freskadan fərqli olaraq,

Mozaikanın daha
döyümlü olmasına
səbəb nə idi?

mozaika yağışa, qara və başqa təbii maneələrə dözümlüdür. *Qədim Roma villalarındaki hovuzların dibindən mozaika orta əsrlərdə saray və məbədlərin divarlarına köçür və o, yüksək sənət növləri arasında özünəməxsus yer tutur.* Məsələn,

- Tünd şriftlə verilmiş sözlərin leksik mənasını müəyyənləşdirin.
- Rəsm, şəkil, təsvir, foto* sözlərini sinonim hesab etmək olarmı? Sözləri cümlədə işlətməklə fikirlərinizi əsaslandırın.
- Tablo və portret* sözlərinin məna fərqini izah edin.
- Xırda sözünün sinonimlərini və antonimlərini müəyyənləşdirin.
- Sual işarəsinin yerinə hansı nitq hissələrinin adı yazılımalıdır? Fikrinizi nümunələrlə əsaslandırın.




Bakıdakı ... metro stansiyasını ... müxtəlif səhnələrinin təsvirlərini verən mozaika bəzəyir.

Cümldə nöqtələrin yerine hansı sözlər yazılmalıdır?

Boyakarlığın ən geniş yayılmış forması *dəzgah boyakarlığı*dır. Kətan və ağaç üzərində yağılı *boya* ilə çəkilən belə əsərlər molbert adlanan xüsusi dəzgahda yaradılır. Monumental boyakarlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asılı bilər. Rəssamlıq əsərləri müxtəlif janrlara bölünür. Bunların arasında tematik tablo janrı mühüm yer tutur. Tarixi janrda işləyən rəssamlar ya yunan və Qədim Şərq rəvayətlərini, ya da qədim və müasir tarixi hadisələri əks etdirirlər. Rəssam bəzən qəhrəmanını ümumiləşdirilmiş bir obraz şəklində verir, bəzən də izdiham və böyük xalq kütlələri obrazı yaradır. Hərb səhnələrini təsvir edən tablolar da tarixi janra aiddir. Bəzən onlara batal, yəni müharibə janrı da deyirlər. Məişət janrı sənətkarın konkret müşahidələrinə əsaslanır. Belə əsərlərdə onlar qəhrəmanlarının gündəlik həyatı haqqında məlumat verirlər. XVII əsr Hollandiya rəssamlarından bir çoxu məişət janrında əsərlər yaratmışdır. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında da məişət janrı mühüm yer tutur. Onun "Kosa-kosa", "Kəndirbaz", "Varlı evində toy", "Kasıb evində toy" kimi əsərlərində Azərbaycan xalqının adət-ənənələri, məişəti dolğun əksini tapmışdır. Portret janrında çəkilmiş əsərlərdə konkret şəxslərin zahiri oxşayışı və fərdi cizgiləri məsələsinə daha çox diqqət yetirilir. Əsl istedadlı rəssam konkret adamın təsviri vasitəsilə müasirlərinin ən səciyyəvi xüsusiyyətlərini ümumiləşdirməyə çalışır.

"Ayna" uşaq ensiklopediyasından

Şəkillərdə Azərbaycan xalqının adət-ənənələrinin, məişətinin dolğun təsvir edildiyini əsaslandırın.





7. Mətndən əsas faktları seçin və dialoq qurun.
8. *Tematik tablolarda mövzu, əsasən, dini rəvayət və səhnələrdən, eləcə də tarixi hadisələrdən götürülür* cümləsini mətnin hansı hissəsinə əlavə etsək, məzmunu xələl gəlməz?
9. Mətndə nədən danışılır?
 - *İncəsənətin növlərindən*
 - *Boyakarlığın ən qədim formalarından*
 - *Freska texnikasının sırlarından*
 - *Mozaika ilə freskanın fərqindən*
 - *Monumental boyakarlıqla dəzgah qrafikasının xüsusiyyətlərindən*
10. Mətndə hansı suala cavab var?
 - *Boyakarlıq və heykəltəraşlıq dekorativ-tətbiqi sənətin hansı qoluna aiddir?*
 - *Divar rəsmlərinin tarixi neçənci əsrlərə aiddir?*
 - *Divar rəsmlərinin çəkilməsi zamanı hansı üsullardan istifadə olundu?*
 - *Nə üçün mozaikaya nisbətən freska texnikası daha davamlı idi?*
 - *Yaradıcılığında möişət janrinə üstünlük verən holland rəssamı kim idi?*
11. Mətni abzaslara ayırin və fikirlərinizi əsaslandırın.
12. Qədim insanları qayalara şəkil çəkməyə nə vadər edirdi?
13. Mətnin sonluğunu elə tamamlayın ki, giriş hissə ilə əlaqələnsin.
14. Əgər rəssam olsa idiniz, müasir dövrümüz üçün aktual olan hansı mövzuda rəsm əsəri çəkərdiniz?

15. Bu parça əsas mətndəki (səh. 42–43) hansı abzasa aydınlıq gətirə bilər?

Dəclə və Fərat çayları arasındaki torpaqlara babillər və assurlar “Sen-naar”, yunanlar isə Mesopotamiya, yəni “İkiçayarası ölkə” deyirdilər. Burada e.ə. III minilliyyin ortalarında bir neçə dövlət birləşərək Sumer-Akkad deyilən böyük bir dövlətin əsasını qoyur. O dövrda Şumerdə incəsənətin memarlıq qolu xüsusilə yüksək dərəcədə inkişaf edir. Şumer məbədlərinin dekorativ bəzəyində müxtəlif divar rəsmlərindən, heykəl və barelyeflərdən geniş istifadə olunmuşdu.



16. *Təsviri* sənət və insanın *təsviri* birləşmələrində fərqləndirilmiş sözləri leksik və qrammatik baxımdan izah edin.
17. Mətndə məqsəd və intonasiyaya görə cümlənin hansı növündən istifadə olunmuşdur? Niyə?

18. Cədvəldəki sözləri düzgün yazın.

Özünüz də belə nümunələr tapın.

Verilmişdir	Yazılmalıdır		
	bitişik	defislə	ayrı
qeyri?adi dekorativ?tətbiqi ən?sadə ölkələr?arası daha?maraqlı			

19. Mətnində (səh. 42-43) altından xətt çəkilmiş söz və söz birləşmələrini quruluş baxımından müqayisə edin.

20. Aşağıdakı söz və söz birləşmələrindən istifadə etməklə cümlələri tamamlayın. Sözlərə şəkilçi artırarkən diqqətli olun.


Ulu Tanrı tərəfindən ona qısa ömüür verilmişdi. O, ömrünün qısa olduğunu sanki hiss edir, daha çox ... çalışır. Söhbət ... Vəciha Səmədova haqqındadır. O, 1924-cü ildə ... anadan olmuşdur. Hələ balaca ikən rəssamlığa olan meyli özünü qabarıq şəkildə göstərir, ... bu işə həsr edirdi. Qızının bu həvəsini görən ata onu ..., onun üçün tanınmış rəssamların ... çap edildiyi kitablar alır. Beləliklə, onun peşə seçimi dəqiq müəyyən olunur. Vəciha Ə.ZİMZADƏ ADINA AZƏRBAYCAN DÖVLƏT RƏSSAMLIQ MƏKTƏBİNƏ daxil olur. Moskvada oxuyarkən TRETYAKOV QALEREYASINDA saxlanılan Avropa və rus incəsənatının şah əsərləri onun ... kimi formlaşmasında əhəmiyyətli rol oynayır. 1951-ci ildə “Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlarının arasında” adlı diplom işi V.Səmədovani yetkin rəssam kimi

(Toğrul Əfəndiyev)

iş görmək, rəssam, Bakı, vaxtının çox hissəsi, dəstəkləmək, illüstrasiya, istedad, səciyyələndirmək

- Orfoqrafiya lügətindən istifadə etməklə bütün hərfəri böyük verilmiş sözləri düzgün yazın.
- Altından xətt çəkilmiş sözlərin köklərini müəyyənləşdirin və kökdəki dəyişikliyin səbəbini izah edin.

21. Mətnindəki sadə cümlələr əsasında mürəkkəb cümlələr düzəldin.



Nümunə:

Ulu Tanrı tərəfindən ona qısa ömüür verilmişdi. O, ömrünün qısa olduğunu sanki hiss edir, daha çox iş görməyə çalışır.


Ulu Tanrı tərəfindən ona qısa ömüür verilmişdi və o sanki bunu hiss etdiyi üçün daha çox iş görməyə çalışır.

- 22.** Nöqtələrin yerinə lazımlı olan sözləri (qrafika, mozaika, freska, natürmort) yazıb uyğunluğu müəyyənləşdirin.


a

... fransızca cansız təbiət deməkdir. Bu janra daxil olan əsərlərin mövzusunu müxtəlif predmetlər: məi-şətdə işlənən əşyalar, evi bəzəyən qablar, gül dəstələri, meyvə, ovlanmış quşlar və s. təşkil edir. Bu janrda əsl rəssam dövrünün ruhunu, öz hiss və duyularını çox gözəl ifadə edə bilər.

1



2



b

... yunanca *rəsm*, *şəkil* deməkdir. XIX əsrдə ... əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Karandaşla işlənilən rəsm, əsasən, kağızda, bəzən isə parça üzərində çəkilir. Azərbaycanda onun ilk nümunələrinə Qobustan qaya rəsmlərində, Təbriz miniatür məktəbi sənətkarlarının yaratdığı əsərlərdə və rəssamların qrafik lövhələrində rast gəlinir.



3

... italyanca *nəm* deməkdir. Suvağı qurumamış divarda sulu boyalarla işlənən sənət növüdür. Qədim memarlıq abidələri belə rəsmlərlə bəzədilirdi.

d

... fransızca *rəngli qurama* deməkdir. Eyni və ya müxtəlif rənglərdə şüşə, daş hissəciklərdən və plitələrdən hazırlanmış incəsənət nümunəsidir. ... daxili divarlarda, döşəmələrdə və tavanda istifadə oluna bilər. Naxçıvanda XVIII əsrədə inşa olunan Zaviyə məscidi adlandırılınan binanın giriş qapısı və pəncərələri, məşhur Şəki Xan sarayı rəngli hissəciklərlə bəzədilmişdir.

4



Siz şəkillərdən hansını bəyəndiniz və ya əksinə, bəyənmədiniz? Nə üçün? Fikirlərinizi əsaslandırın.

- Rəssam olsa idiniz, təsviri incəsənətin hansı sahəsinə üstünlük verərdiniz?
- Rəsmləri yiğcam şəkildə təsvir edin.

- 23.** Təsəvvür edin ki, xaricdən gəlmış dostunuzu Dövlət İncəsənət Muzeyinə dəvət etmək istəyirsiniz. Bu təklif üçün hansı sözlərdən istifadə edərdiniz və onu maraqlandırmaq üçün hansı məlumatları verərdiniz? Həmin məlumatları yazılı təqdim edin.
- 24.** Mətnində (səh. 42–43) fərqləndirilmiş cümlələrdən hansılar sadədir? Fikirlərinizi əsaslandırın və sadə cümlələr haqqında kiçik mətn qurun.

Bir neçə cümləsi
verilmiş mətni
davam etdirin.

Cümlənin quruluşuna görə növlərin-dən biri sadə cümlədir. Sadə cümlənin bir grammatik əsası, yəni ...

Məsələn:

Nitqdə...

*Sadə cümlə ikinci dərəcəli üzvlər
vasitəsilə ...*

- 25.** “Rəssamlarımızı tanıyıraqmı?” mövzusunda müsahibə götürün.
Müsahibə əsasında qısa mətn yazın.

MÜSAHİBƏ ÜÇÜN YADDAŞ

1. Mövzunun müəyyənləşdirilməsi;
2. Sualların tərtib edilməsi;
3. Müsahibənin aparılacağı yerin, məkanın və şəxslərin müəyyənləşdirilməsi;
4. Alınan cavabların sistemləşdirilib yekunlaşdırılması;
5. Videoçarxın hazırlanması.

Suallara nümunə:

- Tahir Salahov kimdir?
- Səttar Bəhlulzadə heykəltaraşdır, yoxsa rəssam?
- Rəssamlıq nədir?

Qeyd:
Müsahiba 7-10-cu sinif
şagirdləri arasında keçirilə
bilər.

2. BƏSTƏKARIN PORTRETİ

- Mətndən seçilmiş sözlərin düzgün tələffüzünü müəyyənləşdirin.



Sizcə, şəkil mətnin məzmunu ilə uyğunluq təşkil edirmi?

söykəyir, işləyir, gözləyir, dinləyir, izləyir,
söyləyir, titrəyir, başlayır, baxmayaraq

[i]

[ü]

[ı]

TEATR MUZEYİ məşhur Xalq rəssamı Mikayıl Abdullayevdən xahiş etmişdi ki, o, Üzeyir bəy Hacıbəylinin şəklini (...) çəksin. Mikayıl Abdullayev həmişə danışındı ki, bu portreti çəkəndə Üzeyir bəy razı deyilmiş: "Mənim vaxtım da, həvəsim də yoxdur", – deyirmiş. Mikayıl Abdullayev isə inad göstərib: "Sizin şəklinizi mənə sıfariş ediblər, mən bu əsəri çəkməli və muzeyə verməliyəm", – deyib. Növbəti dəfə Üzeyir bəyin əhvali-ruhiyyəsi yaxşı olduğundan o, işlərinin çox olmasına baxmayaraq, portretin çəkilməsinə razılıq verib.

O zaman Üzeyir bəy konservatoriyanın direktoru vəzifəsində işləyirdi. Rəssam onun portretini kabinetindəçə çəkməli olur. Onun

çəkdiyi ilk şəkil Üzeyir bəyin xoşuna gəlir. Bunu hiss edən rəssam həmin şəkli bəstəkara hədiyyə (...) kimi təqdim edir. Sonra o, ikinci şəkildə böyük (...) bəstəkarı öz kabinetindəki masa (...) arxasında təsvir etməyə nail olur. Həmin müddət ərzində bəstəkara soyuq dəyir. O, işə çıxmır. Rəssam portretini çəkib qurtarır və onu rənglərin quruması üçün Üzeyir bəyin masası arxasındaki kürsünün (...) üstündə divar xalçasına söykəyib gedir. Ertəsi gün Üzeyir bəy evdən konservatoriaya zəng vurub nə isə soruşur. Bununla əlaqədar olaraq kabinetin açarını xidmətçi qadına verirlər ki, lazımları oradan gətirsin. Xidmətçi qadın qapını açıb içəri girir və tez geri dönüb direktorun özünün kabinetdə olduğunu xəbər verir. Təəccüblənlərlər. Ona görə ki (...) Üzeyir bəyin xəstə olduğunu bilirdilər. Kimsə tez gedib kabinetin açar deşiyindən baxıb görür ki, Üzeyir bəy, doğrudan da, öz yerindədir. Bu dəfə tədris hissə müdürü özü gedib kabinetin qapısını açanda əvvəl çəşir, (...) sonra masa arxasında Üzeyir bəyin portretinin olduğunu görüb gülməyə başlayır.

Bu əhvalat tezliklə yayılır. Bəstəkar özü eşidəndə isə rəssamı çağırıb deyir:

Aşağıdakı cavablardan ən uyğun olanını seçməklə mətni tamamlayın.

- Sənin çəkdiyin portret çox maraqlıdır.
- Çox sağ ol, oğlum, bu portret özü müəllifsiz imtahandan çıxdı.
- Çox sağ ol, oğlum, çəkdiyin şəkil əsl muzey nümunəsidir.

Kamran Məmmədov



2. Mətn üçün açar sözlər seçin.
3. Mətnində nöqtələrin yerinə elə sözlər seçin ki, məzmuna xələl gəlməsin.
4. Mətnindən frazeoloji birləşmələri seçib qarşılığı ilə əvəz edin.
5. Məntiqi ardıcılılığı davam etdirin:

yaxşı – pis, vermek – ..., soyuq – ..., açmaq – ...

6. Nümunələr əsasında *yaxşı* və *əla* sözlərinin sinonim olub-olmadığını əsaslandırın.

Onun əhvali-ruhiyyəsi yaxşı/əla idi.

Onun biliyi yaxşı/əla qiymətləndirildi.



7. Mətni abzaslara ayırin. Sizcə, mətnin son hissəsində hansı uyğunsuzluq var?
8. Mətnindən hansı faktları toplamaq olar?
9. Mətnindən hansı fikir çıxmır?
 - *M.Abdullayev Ü.Hacıbəylinin portretini sıfarişlə çəkirdi.*
 - *Hər iki portret teatr muzeyinə təqdim edilmək üçün hazırlanırdı.*
 - *M.Abdullayev Ü.Hacıbəylidən yaşca kiçikdir.*
 - *İkinci portret rəssama daha çox şöhrət qazandırdı.*
 - *İkinci portret daha uğurlu olduğu üçün teatr muzeyinə verilir.*
10. Mətnində hansı suala cavab yoxdur?
 - *Birinci portret indi hansı muzeydə saxlanılır?*
 - *M.Abdullayev Ü.Hacıbəylinin şəklini nə məqsədlə çəkirdi?*
 - *Ü.Hacıbəyli hansı dövlət müəssisəsində fəaliyyət göstərib?*
 - *İkinci portret nə üçün bəstəkarın iş yoldaşlarını təaccübəndirir?*
 - *Portret sınaqdan necə çıxdı?*
11. Sizcə, mətnində kimin sənətkarlığı daha çox qabardılıb? Bəstəkarın, yoxsa rəssamın? Niyə belə hesab edirsınız?
12. Mətnindən çıxış edərək M.Abdullayevin sənətkarlığı barədə fikir yürüdün və yiğcam təqdimat hazırlayıın.



- 13.** Mətndə (səh. 49) bütün hərfləri böyük yazılmış sözləri orfoqrafiya lügətinin köməyi ilə düzgün yazın.

- 14.** Aşağıdakı cümlələri müqayisə edin. Hansı fərqi gördünüz?

*Ertəsi gün Üzeyir bəy evdən konservatoriyaya zəng vurur, nə isə soruşur.
Ertəsi gün Üzeyir bəy evdən konservatoriyaya zəng vurur, o nə isə soruşur.*

- 15.** Mətni oxuyun, cümlələrin quruluşundakı fərqləri müəyyən edin.

*1991-ci ildə Cüzeppé Verdininin
“Otello” operasında iştirak etmiş
Plasido Domingonu dinləyicilər
1 saat 20 dəqiqə alqışlamış,
səhnədən buraxmamışdır.*

*... cümlədir,
çünkü ...*

*1988-ci ildə isə Luçano Pavarotti-
nin Berlindəki konsertindən
sonra pərdə 165 dəfə qaldırılmış,
beləliklə, tamaşaçılar üçün mahir
ifaçıya öz minnətdarlıq hisslərini
bildirməyə imkan yaradılmışdır.*

*... cümlədir,
çünkü ...*

- 16.** Mətndə altından xətt çəkilmiş cümlələri sadə cümlə şəklində yazın.

*Teatr Muzeyi məşhur Xalq rəssamı Mikayıl Abdullayevdən xahiş etmişdi
ki, o, Üzeyir Hacıbəylinin şəklini çəksin.*

*Teatr Muzeyi məşhur Xalq rəssamı Mikayıl Abdullayevdən Üzeyir Hacı-
bəylinin şəklini çəkməyi xahiş etmişdi.*

- 17.** Mətni oxuyarkən mötərizədəki ifadələrdən uyğun olanını seçin.

Milli musiqimizdə əbədi ənənələrin banisi Cabbar Qaryagdioxide Qarabağın parlaq ulduzudur. O, Azərbaycan musiqisinin tarixi və inkişafında mühüm rol oynamış və özündən sonra dəyərli miras qoymuş ustadlardan biridir. C.Qaryagdioxide böyük bir xanəndə, (*qabiliyyətli, istedadlı*) şair və bəstəkar olmuşdur. Məşhur rus tədqiqatçısı V.Krivonosov haqlı olaraq qeyd edirdi ki, Cabbar Qaryagdioxide repertuarını bilmədən Azərbaycan xalq musiqisinin tarixini öyrənmək mümkün deyil.

Cabbar Qaryagdioxide Şərqdə ilk opera olan “Leyli və Məcnun”un yaranmasında əhəmiyyətli rol oynamışdır.

Operanın müəllifi Üzeyir Hacıbəyli özü bu barədə belə yazırıdı: “Opera üzərində (*isləməyə, çalışmağa*) mən 1907-ci ildən başlamışdım, lakin bu

(*ideya, fikir*) mənə daha əvvəl, təxminən 1897–1898-ci illərdə gəlmışdı. O vaxt mənim on üç yaşım var idi və doğma Şuşamda mən həvəskar aktyorların ifasında “Məcnun Leylinin qəbri üstündə” səhnəsinə tamasha etmişdim (Məcnun rolunu Cabbar Qaryagdioxide ifa edirdi). Bu səhnə məni o qədər həyəcanlandırmışdı ki, bir neçə il sonra Bakıya gələndə mən operaya oxşar bir əsər yazmağı qərara aldım.”

Cabbar Qaryagdioxide ifasını dirləyən və onun oxu tərzi haqqında öz (*təəssüratını, düşüncələrini, fikirlərini*) bildirən Sergey Yesenin etiraf edirdi ki, heç bir xanəndədə belə uzun nəfəsə rast gəlməmişdir. Xanəndə oxuduqca müğam biliciləri şairin qulağına onların adlarını piçildiyirdi: Müğam “Mahur”, müğam “Rahab”, müğam “Heyratı” və s. İfasını bitiren Cabbar Qaryagdioxide qavalı dizləri üstünə qoymuş və salon gur alqış sədalarından lərzəyə gəlmışdı. Təkcə S. Yesenin deyil, bütün zaldakılar til-simlənmiş kimi oturmışdular.

– Şair şairə, rəssam rəssama öz təşəkkürünü nə cür bildirə bilər?

Siz necə düşünürsünüz, Azərbaycan xanəndəsinin və müğamının sehrinə düşən şair xanəndəyə öz təşəkkürünü necə bildirəcəkdi?

S. Yesenin ayağa durmuş və bədahətən Cabbar Qaryagdioxide ifasının şərəfinə şeir söyləmişdir. Sonra o, şeiri yazıb xanəndəyə vermişdi. Şair Cabbar Qaryagdioxide “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır.

Zemfira Səfərova

- Mətnin məzmununu “Bəstəkarın portreti” mətninin məzmunu ilə müqayisə edin. Gəldiyiniz qənaəti müzakirə edin.
- Mətndən əsas faktları seçin.
- Cümləni tamamlayın.

Mətnlə tanış olduqdan sonra bu nəticəyə gəlmək olar ki, Cabbar Qaryagdioxide _____, _____, _____.

- heykəltaraşlıq
- memarlıq
- məişət
- monumental
- milli
- təsviri

Sözlərin grammatik mənalarını müəyyən-ləşdirin.

3. ***

opera

operetta

muğam

Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin talelərində, sənət yollarında qəribə oxşarlıqlar var. Onlar nəinki bir ildə, hətta bir gündə anadan olmuş, Qori Müəllimlər seminariyasında bir yerdə təhsil almış, sonradan həyatlarını musiqiyə həsr etmək qərarına gəlmişlər. Hər ikisi Azərbaycan musiqisinin tərəqqisi naminə var gücləri ilə çalışmışdır. Üzeyir bəyi Müslüm bəylə sıx yaradıcılıq əməkdaşlığından başqa, səmimi dostluq münasibətləri də bağlamışdır. Həyatlarının ən çətin məqamlarında onlar bir-birinə möhkəm dayaq olmuş, biri digərindən öz köməyini əsirgəməmişdir.



1. Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də Bakıda tamaşaşa qoyulmuş "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera sənətinin ilk nümunəsidir. Üzeyir Hacıbəyli tariximizə milli musiqi ənənələrini Avropa musiqisinin qanuna uyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur.

2. M.Maqomayev ilk operası "Şah İsmayıllı"ı xalq dastanı əsasında yaratmışdır. "Leyli və Məcnun" kimi, bu opera da zəngin muğam xəzinəsindən bəhrələnmişdir. Bəstəkarın ikinci operası – "Nərgiz" isə Azərbaycan mədəniyyəti tarixinə Avropa üslublu ilk milli opera kimi daxil olmuşdur. M.Maqomayev həmçinin Azərbaycanda ilk opera dirijoru, habelə milli musiqi folklorunun yorulmaz toplayıcısıdır.

3. 1897–1898-ci illərdə Azərbaycanın zəngin musiqi ocaqlarından sayılan Şuşada dahi Füzulinin "Leyli və Məcnun" poemasının son – "Məcnun Leylinin

məzarı üstündə” hissəsi əsasında həvəskarlar musiqili teatr tamaşası göstərilər. Yazuçı Ə.Haqverdiyevin rəhbərliyi altında hazırlanmış bu tamaşa da artıq tanınmış xanəndələr Cabbar Qaryağdıcıoğlu və Əhməd Ağdamski ilə yanaşı, Üzeyir adında 13 yaşlı bir oğlan da iştirak edir.

4. Milli auditoriyani xalqın nabələd olduğu opera formasına *alışdırmaq* məqsədilə Ü.Hacıbəyli “Leyli və Məcnun”da maraqlı bir üsula əl atır – klassik operaya xas olan aria və qəhrəmanları səciyyələndirən digər nömrələri muğamlarla əvəz edir. Bu səbəbdən Ü.Hacıbəylinin “Leyli və Məcnun”, həm də sonralar yaratdığı bir neçə yeni əsər “muğam operası” adı ilə tanınır.

Bu cümlə hansı abzasın
sonundakı ulduzların
yerinə eləvə olunsa,
məzmuna xələl gəlməz?

O zaman heç kəs təsəvvür edə bilməzdi ki, cəmi 10 il sonra bu uşağıın adı Bakının teatr afişalarında yazılaçaq və elə bu andan da Azərbaycan musiqisinin tarixinə əbədi həkk olunacaq.

* * *

22 dekabr 1942-ci ildə Üzeyir Hacıbəyli Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırova ... göndərmişdir.



Sizcə, nöqtələrin yerində hansı söz yazılmalıdır?

- A) telegram B) ərizə C) məktub

“Arşın mal alan” operettasının ermənilər tərəfindən oğurlanıb xaricdə ekranlaşdırıldılığını ifşa edən bu yazı əsərin sonrakı uğurlu kino taleyində bir tarixi təkan rolu oynamışdır.



Çərçivələrin ardıcılığını bərpa edib yazının məzmunu ilə tanış olun.

1

Ssenarisinin zəif, çəkilişinin başdansovdu olmasına baxmayaraq, film böyük müvəffəqiyyətlə nümayiş etdirilir. Onların dediklərinə görə, filmdə əvvəldən axıradək mənim musiqimdən istifadə edilmişdir. Əsərin süjet xətti, komedyadakı obrazların adları dəyişdirilməmişdir. Bununla belə, komediyanın müəllifinin adı heç yerdə çəkilmir.

2

Musiqinin müəllifi qismində filmdə Kuşnerev deyilən birisinin, ssenarist kimi Manukyanın və rejissor olaraq Tigranovun adları gedir. Hadisələrin İran zəmininə köçürüldüyüünə baxmayaraq, bütün ifaçılar XX əsrin əvvəllərindəki Azərbaycan əlbisəsində çıxış edirlər.



3 Həmin tamaşaçıların dediklərinə görə, "Arşın mal alan" filmi bu əsərin *pis* bir teatr tamaşası səviyyəsində çəkilmişdir və acınacaqlı haldır ki, həmin təhrif olunmuş film xarici ölkələrdə nümayiş etdirilir. Bu aşkar ədəbi oğurluq faktının mövcudluğunu, eləcə də əsərin əsl müəllifinin familiyasının xarici tamaşaçılarından gizlədilməsini qeyd etməklə, yuxarıda adı çəkilən fakt haqqında Sizə məlumat verməyi vacib sayıram.

"Arşın mal alan" musiqili komediyasının müəllifi,
SSRİ Xalq artisti, professor Ü.Hacıbəyli

4 "1942-ci ildə Təbrizdə və İranın digər şəhərlərində olmuş bir sıra yazıçı və incəsənət xadimlərimiz: Osman Sarıvəlli, Məmməd Əkbər, Şəmsi Bədəlbəyli və başqaları mənə məlumat vermişlər ki, Təbriz, Rəşt və digər şəhərlərdəki kinoteatrlarda 1942-ci ilin mart ayının əvvəllərindən başlayaraq erməni dilində Amerikada çəkilmiş "Arşın mal alan" filmi göstərilir".

M.C.Bağirov 1943-cü ildəki görüşlərinin birində bu yazının məzmunu ilə Stalini tanış etmiş, o da həmin faktdan mütəəssir olub demişdir: "Eybi yoxdur; biz də öz sovet "Arşın mal alan"ımızı çəkərik!" Təbiidir ki, bunun ardınca İayihənin ittifaq hökuməti tərəfindən maliyyə təminatı həyata keçirilmişdir. Yoxsa hələ çörək kartoçkalarının işlək olduğu, ərzaq və sənaye mallarının qılılığı şəraitində yaşayan Azərbaycanda böyük xərc və çox gərgin yaradıcılıq əməyi tələb edən "Arşın mal alan" kimi bir filmi qısa müddətdə çəkmək mümkün olmazdı...

Bəkir Nəbiyev
"Üzeyir Hacıbəylinin ömürnaması" kitabından



1. *Ariya, opera, operetta, dirijor, ssenari, afişə* sözlərinin leksik mənalarını müəyyənləşdirin.
2. *Familiya* sözünün qarşılığını tapın.
3. Mətndə (səh. 53–55) fərqləndirilmiş sözlərin sinonimlərini tapın.
4. Mətndən beynəlmiləl sözləri seçib davam etdirin:
Ariya, folklor, ...
5. Aşağıdakı sözlərin leksik mənalarını izah edin.

tərəqqi – ...

nabələd – ...

yaradıcılıq – ...

təsəvvür – ...

təməyül – ...

həvəskar – ...

6. Stalinin sovet “Arşın mal alan” filmini çəkdirməkdə məqsədi nə idi? Mühabimə yürüdün:

Bu, Üzeyir sənətinə olan maraq və pərəstiş idi.

Bu, müəllif hüquqlarını pozanlara sərt bir cavab idi.

Bu, Stalinin öz gücünü digərlərinə göstərmək istəyindən irəli gəldi.

7. Bu parça əsas mətndəki hansı hissəyə aydınlıq gətirə bilər?

“Heyrati” Azərbaycan zərbi-muğamlarından biridir. Gümrah, nikbin və cəngavər əhvali-ruhiyyəlidir. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında sərkərdə Nofəlin səhnəsi və leytmotivi “Heyrati” zərbi-muğamının mövzusuna əsaslanır. Müasir dövrdə hərbi-vətənpərvərlik ruhuna görə əsgər marşı kimi də oxunur.



8. Mətni (səh. 53) adlandırın.
9. Mətnin birinci hissəsində abzasların ardıcılılığını müəyyənləşdirin.
10. Mətndən əsas faktları seçib sistemləşdirin.
11. Mətndə hansı suala cavab var?
 - Ü.Hacıbəyli nə vaxt anadan olmuşdur?
 - Azərbaycanın ilk opera dirijoru kim idi?
 - Ü.Hacıbəylinin ikinci səhnə əsəri necə adlanır?
 - Ü.Hacıbəyli ilə M.Maqomayevin ilk tanışlığı nə vaxtdan başlayıb?
 - M.Maqomayev milli auditoriyani operaya alışdırmaq üçün nə edir?

12. Mətndə hansı fikir öz əksini tapmamışdır?

- Stalinin Ü.Hacıbəyli yaradıcılığına olan sonsuz sevgi və ehtiramı
- Ermənilərin çəkdiyi filmdə obrazların Azərbaycan geyimində olması
- Erməni şovinistlərinin başqa xalqların bədii nümunələrini mənim-səməsi
- “Arşın mal alan” filminin çəkilişinə xərclənən vəsaitin məbləği
- Ü.Hacıbəylinin “Arşın mal alan” filminin birinci çəkilişindən narazı qalması

13. Sizcə, filmin çəkilişindən sonra Ü.Hacıbəyli hansı etiketdən istifadə edə bilərdi?

Sizə zəhmət verdim.

Ömrün uzun olsun.

Biz bundan məmnun旧了.

Halal olsun.

Təşəkkür edirəm.

Əvvəlcədən minnətdarlığımı bildirirəm.

14. Verilmiş materiallardan istifadə etməklə və əlavə məlumatlar toplamaqla dialoq qurun.

25 oktyabr 1913-cü ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyası Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında ilk dəfə tamaşaşa qoyulmuşdur.

Ceyhun Hacıbəyli xaricdə yaşadığı dövrdə Üzeyir bəyin “Arşın mal alan” komediyasını fransız və ingilis dillərinə tərcümə etmişdir. Cox əlamətdar bir faktdır ki, 1925-ci ildə Ceyhun bəy öz tərcüməsində və özünün rejissorluğu ilə Parisin məşhur “Femina” teatrında “Arşın mal alan” komediyasını müvəffəqiyyətlə tamaşaşa qoymuşdur.

- 15.** Təsəvvür edin ki, sənətşünassınız. Televiziyyada veriliş aparırsınız. Verilişinizə hansı adı seçərdiniz? Fikrinizi əsaslandırın. Bir sənətşünas kimi verilişinizə bəstəkar (müğənni, rəssam və s.) dəvət etsə idiniz, ona hansı suallarla müraciət edərdiniz?

- Nümunə kimi verilmiş sual və cavablardan istifadə edə bilərsiniz.*
- Nöqtələrin yerinə lazımlı bildiyiniz söz, ifadə və cümlələr artırın.*
- Yeri gəldikcə uyğun nitq etiketlərindən istifadə edin.*

Suallar	Cavablar
● Salam, hörmətli tamaşaçılar! Bu- günkü verilişimizin qonağı	● ...
● Verilişimizə xoş gəlmışınız, hörmətli ...	● Dəvətinizə görə təşəkkür edirəm.
● Sizi dəvət etməkdə ...	● ...
● ...	● Maraqlı sualdır. Düşünürəm ki, ...
● Necə düşünürsünüz, insan və onun mənəviyyatının formallaşmasında musiqinin (rəssamlığın, filmin) rolü varmı?	● Bilirsiniz, mən ...
● ...	● Mən belə hesab edirəm ki, ...
● ...	● Hər bir insanın...
● Dəvətimizi qəbul edib ...	● Böyük məmənuniyyətlə, ...
	● ...

İki və daha artıq qrammatik əsası (mübtəda və xəbəri) olan cümlələrə *mürəkkəb cümlələr* deyilir. Sadə cümlə kimi mürəkkəb cümlənin tərkib hissələri baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlərdən də təşkil oluna bilər.

Məsələn:

Musiqi təkcə hissələri ifadə etmir, həm də o, yeni hissələr yaradır. (C.Allen)

I tərkib hissə

II tərkib hissə

Mürəkkəb cümlənin tərkib hissələri, əsasən, intonasiya və bağlayıcılarla bağlanır.

Azərbaycan Xalq rəssamı Səttar Bəhlulzadə vətənini çox sevmiş, o, rənglərin dili ilə Azərbaycan adlı bir ölkə yaratmışdır. (Ə.Məmmədova)

Kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayısan.
(A.Morua)

1-ci tərkib hissə intonasiya, 2-ci tərkib hissə bağlayıcı vasitəsilə bağlanmışdır.

- 16.** Mətndəki mürəkkəb cümlələri seçib düzgün intonasiya ilə oxuyun və onların hansı vasitərlə bağlılığını müəyyənləşdirin. Mötərizədə verilmiş sözlərdən yazılışı düzgün olanı seçin.

Dahi alman bəstəkarı Bethoven dünyanın ən nəhəng bəstəkarlarından biridir. O öz yaradıcılığında, ilk növbədə, insanın qəhrəmanlıq, mübarizlik (*əzmini, yoxsa əzimini?*) tərənnüm edirdi. Bethovenin şəxsi problemləri, ələlxüsus sağlamlığı ilə bağlı çətinlikləri də onun dünyagörüşünə ciddi təsir göstərmişdir. 28 yaşında ikən o, ağır xəstəliyin – musiqiçi üçün (*əsl, yoxsa əsil?*) faciə olan karlığın ilk əlamətlərini hiss edir. Xəstəlik şiddətlənir və Bethoven calmaq, sonra dirijorluq etmək qabiliyyətini get gedə itirir. Adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir: ömrünün son illərində o, dəftər vasitəsilə yazılı “söhbətlər”ə keçir. Ən dəhşətli isə odur ki, bəstəkar yaratdığı musiqini daha eşitmır! Lakin nə xəstəlik, nə də tənhalıq Bethovenin (*mətin, yoxsa mətn?*) iradəsini qıra bilmir.

Bethoven cəmi 9 simfoniya yazmışdır. O, 3-cü simfoniyani əvvəlcə Napoleona (*həsr, yoxsa həsir?*) etməyi nəzərdə tutubmuş. Lakin Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca mənfi qarşılıyır. Bethoven nəzərdə tutduğu fikirdən daşınır və o, simfoniyani “Qəhrəmanlıq” adlandırır.



Mətnə əsasən Bethovenin şəxsi keyfiyyətləri haqqında fikir yürüdün.



- 17.** Hər hansı bir muğamı (“Bayati-Şiraz”, “Rast”, “Simayı-Şəms”) dinləyib onun sizdə oyatlığı hissələri təsvir edin. Mürəkkəb cümlələrdən istifadə etməyi unutmayın.

4. ƏBDÜLBAĞI ZÜLALOV BÜLBÜLCAN

(1841-1927)

Əbdülbağı Zülalov Şuşada Xarrat Qulunun musiqi məktəbində təhsil almışdır. Çox tez bir zamanda məşhurlaşan Bülbülcən gözəl muğam ifası ilə daim seçilərdi. Cabbar Qaryağdioğlu özü dəfələrlə etiraf etmişdir ki, zəngulə vurmağı böyük xanəndə Əbdülbağıdan öyrənmişdir.

Yenə Cabbar Qaryağdioğlunun yazdığına görə, rus çarı III Aleksandr Qafqaza səyahət vaxtı Tiflisin ən gözəl guşəsi olan "Müctəhid bağı"nda onun şərəfinə təşkil edilmiş şənlikdə Bülbülcən elə zəngulə vurub oxumuşdur ki, III Aleksandr və onun xanımını heyran qoymuşdu. Bütün Qafqaz səyahəti vaxtı Bülbülcən onun məclislərinin ifaçısı olmuşdur.

1900-cü ildə İran hakimi Müzəffərəddin şahın Tiflisə gəlməsi ilə bağlı böyük məclisdə Əbdülbağı Zülalov elə maharətlə oxumuşdur ki, şah onun ifasına valeh olaraq xanəndəni "Şiri-Xurşid" qızıl medalı ilə mükafatlaşmışdır.



Aşağıdakı cümlələrin ardıcılığını bərpa edin. Ardıcılılığı nəyə əsasən bərpa edəcəksiniz?

1920-ci illərdə Əbdülbağı Zülalov Bakıya köçmüş, qısa müddətli Şərq musiqisi kurslarında, 1923-cü ildən isə Azərbaycan Dövlət Türk Musiqi Məktəbində muğamatdan dərs demişdir. Əbdülbağı Zülalov Bülbülcən Xurşidbanu Natəvanın təşkil etdiyi ədəbi məclislərdə, xüsusilə də 1873-cü il avqustun 18-də Şuşaya su çəkdiirmək məqsədilə təşkil olunmuş şənlikdə fəal iştirak etmişdir. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dirləyənləri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışlığını ilə heyran edərdi. Bülbülcən Tiflisdə dəfələrlə musiqi dəstəsi yaratmış və yerli teatr tamaşalarının fasilələrində çıxış etmişdir. Onun repertuarı çox geniş və hərtərəfli idi. O, bir çox dillərdə: Azərbaycan, gürcü, qumuk, fars dillərində də mahnı oxuyardı. 1905-ci ildə Bülbülcən Şuşaya qayıdaraq vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovla Qəmbər Zülalovun böyüməsinə həsr edir. 1875-ci ildən isə o, Tiflis şəhərinə köçmüş və 1920-ci ilədək burada yaşamışdır.

Muğam ensiklopediyasından





1. Mətn üçün açar sözlər seçin.
2. *Mükafatlandırılmışdır, ifaçı, fasılə* sözlərinin sinonimlərini müəyyənləşdirin.
3. Məntiqi ardıcılılığı davam etdirin.

gözəl → ? → ? → ?

4. *Arzu, istək, məqsəd, amal* sözlərinin leksik mənalarını müəyyənləşdirib fərqləndirin. Cümlədə işlətməklə fikirlərinizi əsaslandırın.
5. *Xanəndə və müğənni* sözlərinin leksik mənalarını müəyyənləşdirin.



6. Əbdülbağı Zülalov Bülbülcan kim idi?
7. Mətndən çıxış edərək Ə.Zülalovun şəxsi keyfiyyətləri barədə fikir yürüdün.
8. “Hansı ölkədə yaranmasından asılı olmayaraq, elm və sənət bütün dünyaya məxsusdur” (A.S.Puşkin) fikri mətnin ideyası ola bilərmi?
9. Mətndə hansı suala cavab yoxdur?
 - Ə.Zülalov hansı xidmətinə görə “Şiri-Xurşid” medali ilə təltif edilmişdir?
 - C.Qaryağdıoğlu müğam ifaçılığını kimdən öyrənmişdir?
 - Ə.Zülalovun Bakıya köçməsinin səbabı nə idi?
10. “Sübħün səfiri” filmini izləyin. Sizi maraqlandıran faktları toplayın və yoldaşlarınızla müzakirə edin.

11. “Minnətsiz çörək” hekayəsi əsasında aşağıdakı tapşırıqları yerinə yetirin.
- 11.1. Mötərizələrdə verilmiş sözlərə uyğun şəkilçilər artırın. Hansı sözlər şəkilçi qəbul edərkən kökündə dəyişiklik baş verdi?

MİNNƏTSİZ ÇÖRƏK (ixtisarla)

Mirzə Valeh neçə illər idi ki, Hatəm xanın (*dəbdəbə...*) sarayında yaşayır və onun uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olurdu. Hatəm xan imarətin-dəki ən gözəl (*otaq...*) əvvəldən Mirzə Valeh üçün ayırmışdı. Otaq başdan-ayağa Şərq üslubu ilə bəzənmişdi. Bu otağın pəncərələri birbaşa qızılıgül bağçasına açılırdı.

Mirzə Valeh bu evin (*hörmət...*) siması, məclislərin (*fəxr...*) olmuşdu. Ziyan-fətlərdən kənar zamanlarda da Mirzə Valeh Hatəm xanın süfrəsinin başında özünəməxsus yer tuturdu. O, Hatəm xanın düzəltdiyi məclislərdə iştirak edər, ağlı və kamalı ilə hər kəsi (*heyran edər...*). Mirzə ən qədim elmlərdən tutmuş bu günə qədərki bütün elmlərdən xəbərdar idi. O bütün Şərq ayin və əfsanə-

lərini (*bilmək...*) ilə hamının diq-qətinin cəlb edirdi. Mirzə Xəyyamın rübüailərini, Füzulinin qəzəllərini mükəmməl biliirdi. Onun yetirmələri olan Adil və Aqil isə öz fərasəti, qabiliyyəti və gözəl nitqi ilə hər kəsi heyran edirdi.

Bir gün Hatəm xanın əmisi oğlu Yədullah xan bir ziyafət düzəltmək və vaxtını keçirmək qərarına gəldi. O, dost-aşnaya, o cümlədən Hatəm xana məktub yazdı. Yədullah xan Mirzə Valehi də gətirməyi Hatəm xandan rica edirdi. O yazırdı: “Çox təvəqqə edirəm ki, Mirzə Valehi də özü-nüzlə gətirəsiniz ki, qoy bizi (*əylən...*), biz darıxmayaq.” Hatəm xan Mirzə Valehi çağırıb onu məsələdən agah etdi. İnandırmaq üçün məktubu ona verdi. Mirzə Valeh məktubu oxuyub xana qaytardı və saralmış halda dedi:

– Xan, mən gedə bilməyəcəyəm.




Sizcə, bundan sonra hadisələr necə davam edəcək? Növbəti hissədən istifadə edərək hadisələrin necə davam edəcəyi barədə fikir yürütün.

... Mirzə Valeh köhnə paltarlarını geyinib saraydan çıxdı. O hər şeydən və hər kəsdən qaçmaq və uzaq olmaq istəyirdi. O, qalın və qaranlıq meşəyə çatdığı zaman daha qəti (*qərar...*) gelirdi: “Minnetsiz çörək, sərbəst ölmək!” Bu məşəlik qocaman ağaclar, qədim qalalar və abidələrlə dolu idi. Burada keçmişdən qalmış kənd və şəhərlərin (*dağıl...*) divarları aydın görünürdü. Birdən-birə insansız təbiət ona (*vahimə...*) göründü. Geriyə dönməkmi? Yox, irəliyə (*get...*), irəliyə (*addımla...*)! Bu düşüncələr içərisində o, böyük bir dağa çatdı...

Süleyman Rəhimov

11.2. Verilmiş söz və söz birləşmələrindən istifadə edərək hekayənin aradını yazın. Yazınızda sadə və mürəkkəb cümlələrdən istifadə edin.

qədimdən qalmış bir istehkam, böyük bir bulaq, yaşamaq üçün yer, payızın quru otları, düzəltmək, döşəmək, yeni həyatın axtarışında, cir alma-armud, odun və duzun əldə edilməsi, axtarış, arpa sünbülüünün dənlərinin tapılması, taxıl zəmisi, qışın soyuğu, təklik, arzuya çatmaq, Adil və Aqilin onu tapması, təəssüf



11.3. Sizcə, Mirzə məclisə getməkdən niyə imtina edir? Onun yerində olsa idiniz, siz necə hərəkət edərdiniz?

11.4. Mirzə Valeh və Hatəm xan obrazlarını səciyyələndirin.



11.5. Yədullah xan necə etməli idi ki, Mirzə Valeh ziyafətdə iştirak etsin? Ona hansı sözlərdən istifadə etməyi tövsiyə edərdiniz?

11.6. "Minnətsiz çörək" hekayəsini məzmun və məna baxımından əsas mətnindəki (səh. 61) fərqləndirilmiş hissə ilə müqayisə edin.

11.7. *Ziyafət, fərasat, agah etdi* sözlərini yaxın mənalı sözlərlə əvəz edin. Həmin sözlərdən istifadə edərək cümlələr qurun.

11.8. *Rica, təvəqqə, xahiş* sözlərinin sinonim olduğunu əsaslandırın.

11.9. Müzakirə.



Cümlələri tamamlamaqla fikirlərinizi əsaslandırın.



Ə.Zülalov yadların məclisində oxumamalı idi. Hesab edirəm ki, Mirzə Valeh daha düzgün hərəkət edir.



Mirzə Valehin hərəkətlərində yanlışlıq vardır, o, əvvəlcədən ...



Ə.Zülalov düzgün hərəkət edir, çünkü ...



12. Aşağıdakı cümlələri müqayisə edərək fərqlərini izah edin.

Mirzə Valeh Hatəm xanın düzəltdiyi məclislərdə iştirak edər, ağlı və kamalı hər kəsi heyran qoyardı.

Cabbar Qaryağdioğlu özü dəfələrlə etiraf etmişdi ki, zəngulə vurmağı böyük xanəndə Əbdülbəyğidən öyrənmişdir.

Mürəkkəb cümlələrin iki növü var: tabesiz və tabeli mürəkkəb cümlələr.


Bərabərhüquqlu cümlələrin birləşməsindən əmələ gələn cümlələrə *tabesiz mürəkkəb cümlələr* deyilir. Belə cümlələr həm intonasiya, həm də tabesizlik bağlayıcıları ilə bağlanır.

Məsələn:

Başqalarını tanıyan şəxs bilikli, özünü tanıyan şəxs ağıllıdır.

1938-ci ildə "Koroğlu" operası Moskvada tamaşaşa qoyulur və Bülbül baş rolda çıxış edərək ariyaları gözəl səslə ifa edir.

- 13.** Tabesizlik bağlayıcılarını yadınıza salaraq aşağıdakı sxemi tamamlayın. Bağlayıcılarından istifadə edərək tabesiz mürəkkəb cümlələr qurun, onları düzgün intonasiya ilə oxuyun.



- 14.** Mətnində (səh. 60) altından xətt çəkilmiş cümlələri tabesiz mürəkkəb cümlələr şəklində qurun.



15. Aşağıdaki cümleleri tamamlayın.

Şirvan mahalında xanəndəlik sənətinin inkişafında _____ (1826–1896) və onun musiqi məclisinin böyük xidməti olmuşdur.

_____ Mahmud ağa gözəl oxuyar, həm də tar çalardı. O dövrün məşhur xanəndələrindən _____ onun məclislərinin iştirakçısı və ifaçısı olmuşlar.

Mahmud ağa gənc _____ təşkil edər və qalibləri hədiyyələrlə mükafatlandırırdı. Ona görə onun məclislərinin şöhrəti çox yayılmışdı. O dövrdə Şamaxıya Tiflisdən, İrandan, Qarabağdan və həmçinin xaricdən də yazıçılar, səyyahlar, rəssamlar qonaq gələrdilər. _____ Mahmud ağanın evindəki bu məclislərdə iştirak etmişlər.

Mahmud ağanın məşhur qonaqlarından biri də rus rəssamı _____ olmuşdur. O, _____ idi. Onu Mahmud ağanın məclisində xüsusiət məftun edən Şamaxı rəqqasələrinin rəqsi olmuşdur. Qaqrının bu məftunluğu nəticəsində rəssamın məşhur _____ yaranmışdır.

Mahmud ağa tək muğam sənətinin inkişafına deyil, həm də Şamaxı şəhərinin ümumi _____ çox kömək etmişdir.



Mahmud ağa Əhməd ağa oğlu
Məmmədzadə

- 1) Məşhur fransız yazıçısı Aleksandr Duma, məşhur rus səyyahi və etnoqrafi İ.Yevlaxov
- 2) xanəndələr arasında yarış
- 3) Alicənablılığı, əliaçıqlığı ilə seçilən
- 4) abadlaşmasına və maariflənməsinə
- 5) knyaz Qaqrın
- 6) Mahmud ağa Əhməd ağa oğlunun
- 7) Peterburq Rəssamlıq Akademiyasının prezidenti
- 8) Əbdülbağı Züllalov (Bülbülcən), Sadıqcan, Cabbar Qaryagdioğlu
- 9) "Şamaxı rəqqasələri" tablosu




16. "Azərbaycan müğəmi" adlı inşa yazın. Aşağıdakı fikirlərdən epiqraf kimi istifadə edə bilərsiniz.

"Biz müğəmi gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz müğəm bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmayı bacarmaq, müğəmin öziniň malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılıamağa qadirdir."

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

17. “Xarıbülbül” beynəlxalq musiqi festivalı haqqında təqdimat hazırlayın.

Təqdimat hazırlamaq üçün nümunə kimi təqdim olunmuş plandan istifadə edin.



PLAN

- 1) “Xarıbülbül” musiqi festivalının tarixi haqqında
- 2) Festivalın keçirilmə məqsədi
- 3) Festivalda iştirak edən ölkələr
- 4) “Xarıbülbül” musiqi festivalının dayandırılması
- 5) Şuşa şəhərinin Mədəniyyət paytaxtı elan edilməsi
- 6) “Xarıbülbül” musiqi festivalının bərpası
- 7) “Xarıbülbül” musiqi festivalının keçirilməsi

● Özünüz də fərqli plan tərtib edə bilərsiniz.

İSTİQAMƏT:

- Təqdimatınıza fotosəkillər əlavə edin.
- Seçilən şəkillərin məzmuna uyğun olmasına diqqət yetirin.
- Dizayna, rəng seçiminə diqqət yetirin.

● Klip hazırlamaq da mümkündür.

5. UNUDULMAZ XATİRƏ

seyir-xahlıq

yadigar

tar

1931-ci il idi. Məni indiki Azərbaycan Dövlət Akademik Dram Teatrına akityor təyin etmişdilər. Səhər saat on birin yarısı idi. Teatrın foyesində gəzirdim. Bu vaxt Cəfər Cabbarlı mənə yaxınlaşdı:

– Yoldaş Tağızadə, tar çalmaq bilirsinizmi? – deyə soruşdu.

– Xeyr, bilmirəm.

– Cox təəssüf, – deyə o məndən ayrıılıb pillələrlə yuxarı çıxmağa başladı.

Bu söhbət məni çox maraqlandırdı. Ertəsi gün Cəfər Cabbarının kabinetinə gedib soruşdum:

– Cəfər qardaş, sizin mənə verdiyiniz sualın səbəbini bilmək istəyirəm.

– *Mən səni düşünüb bir rol yazırdım, heyif ki, tar çalmaq bilmirsən.*

– *Cəfər qardaş, məktəbi yenicə qurтарıb gəlmışəm, tar almağa imkanım yoxdur. Əgər tarım olsayıdı, sizin arzunuzu yerinə yetirərdim.*

Cəfər bir söz demədi...

Sonuncu söhbətimizin üstündən bir neçə saat keçdi. Saat üçdə xidmətçi qadın Cəfər Cabbarının məni çağırduğunu xəbər verdi. Getdim. Biz küçəyə çıxdıq. O danışmındı. Mən də heç nə soruşturdum.

İsti avqust günlərindən biri idi. İndiki Sabir bağının yanındaki meydan-çada musiqi alətləri satılan mağaza var idi. Ora çatanda Cəfərlə həmin mağazaya girdik. Satıcı Cəfər Cabbarını tanıdı və:

– Cəfər yoldaş, nə istəyirsiniz? – deyə soruşdu.

– Mənə bir yaxşı tar ver!

Satıcı bir tar gətirib Cəfərə uzatdı. Cəfər tarın simlərini mizrabla cingildətdikdən sonra cassaya yaxınlaşdı alətin pulunu verdi. Tari mənə uzatdı. "Yəqin ki, tarı küçə ilə əlində aparmağa utanır", – deyə düşündüm.

Biz mağazadan çıxbı yolumuza davam etdik. Azərbaycan Dövlət Universitetinin (*indiki Bakı Dövlət Universiteti nəzərdə tutulur*) qabağında Cəfər Cabbarlı mənimlə xudahafızlaşdıb dayanacağa doğru yönəldi.



Sizcə, şəkillə matn arasında uyğunsuzluq varmı? Niyə belə hesab edirsiniz?

- Cəfər qardaş, tarınız qaldı, – deyə mən onu səslədim.
- Deyirdiniz ki, tarım yoxdur. Tar olsa, çalmağı öyrənib, sizin arzunuzu yerinə yetirərəm. Bu da tar. Mən bunu sənə yadigar verirəm. Necə deyərlər, bu meydan, bu da şeytan. İndi öyrən, – deyə o, ikinci dəfə xudahafızlaşış məndən ayrıldı.

Süleyman Tağızadə



1. *Doğru* sözünün omonimliyini əsaslandırın.
2. Aşağıdakılardan biri *foye* sözünün leksik mənasıdır:
 1. *Tamaşanın başlanması dayanıb gözləmək üçün xüsusi yer;*
 2. *İri meydança;*
 3. *Hər hansı bir binanın giriş hissəsi.*
3. “*Bu meydan, bu da şeytan*” ifadəsinin mənasını izah etməyə çalışın.
4. *Xudahafızlaşmak* sözünün sinonimini və antonimini müəyyənləşdirin.
5. Mətnində hansı etiketlərdən istifadə olunmuşdur? Siz onları hansı etiketlərlə əvəz edərdiniz?
6. Cəfər Cabbarının hərəkətinə münasibət bildirin. Mətnə əsasən onun şəxsi keyfiyyətləri barədə danışın. Müasir dövrdə belə bir hadisə ilə qarşılaştırmışınız mı?
7. Mətnində hansı suala cavab yoxdur?
 - *Teatra aktyor göndərilən şəxs kim idi?*
 - *Cəfər Cabbarlı tari nə üçün alır?*
 - *Mətnindəki hadisələr nə vaxt baş verir?*
 - *Cəfər Cabbarlı tari nə üçün özü aparmır?*
 - *Aktyorun tarda ifası hansı tamaşa üçün nəzərdə tutulmuşdur?*
8. Necə düşünürsünüz, Cəfər yazdığı əsərdə Süleymana rol verəcəkmi? Siz necə edərdiniz?
9. Cüməni tamamlayın və fikrinizi əsaslandırın:

Mətnindən bu nəticəyə gəlmək olur ki, ...
10. Mətnində təsvir olunan hadisələri III şəxsin dilindən danışın.

11. Nöqtələrin yerinə söz və söz birləşmələrindən uyğun gələnini əlavə edin.

Cəfər Cabbarlı ... anadan olmuşdur. Bakıda rus-tatar məktəbində oxuyarkən ... ona dərs demişdir. ... sonra Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində stenoqrafcı işləmişdir.

O, ... müasir ... banisi kimi düşmüşdür. Bir çox ..., satirik şeirlərin müəllifidir. C.Cabbarlı tərcüməçiliklə də məşğul olmuş, V.Şekspirin ... və ... əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Yaradıcılığının əsas mövzusu qadın azadlığıdır. C.Cabbarlı ... dekabrin 31-də vəfat etmişdir.

Azərbaycan ədəbiyyatının, milli hökumət qurulduğdan, Süleyman Sani Axundov, 1899-cu ildə, Xızı kəndi, hekayələrin, ədəbiyyat tarixinə, "Hamlet", "Otello", 1934-cü il.

- 
- 12.** Mətndə məqsəd və intonasiyaya görə sadə cümlənin hansı növlərindən daha çox istifadə olunmuşdur?
 - 13.** Mətndə (səh. 67) fərqləndirilmiş cümlələrin mürəkkəb cümlə olduğunu əsaslandırın.
 - 14.** Uyğunluğu müəyyənləşdirin. Durğu işarələrinin işlənməsinə diqqət yetirin.

Hadisələr eyni zaman
çərçivəsində baş verir.

*Dünya gözəldir, yersiz bədbinliyə qapılıb
həyatımızı zəhərləməyək.*

Məzmun qarşılaşıdırılır.

*Təcrübə məktəbə bənzəyir: bu məktəb-
də yetişənlərin qiyməti çox yüksəkdir.
(B.Franklin)*

Bir hadisə digərini
aydınlaşdırır.

*Bilmək irəlini görmək, irəlini görə bil-
mək isə güclü olmaq deməkdir.
(İ.Kant)*

Hadisələr ardıcıl
şəkildə baş verir.

Zəngin səsi kəsildi, dərs başlandı.

Fikrin bölüşdürülmə-
sinə xidmət edir.

*Dünyada ən böyük xeyir elm, ən böyük
şər nadanlıqdır.
(Diogen)*

Hadisələrdən biri
səbəb, digəri nəticədir.

*Ya sən həqiqəti deməlisən, ya da biz bu
məsələni qaldırmalıyıq.*

- 15.** Mətndə (səh. 67) altından xətt çəkilmiş cümlələri mürəkkəb cümləyə çevirib onları əvvəlcə intonasiya, sonra tabesizlik bağlayıcılarından uyğun oları ilə əlaqələndirin.

- 16.** Hansı düzgündür?

<i>məşhur</i>		<i>məhşur</i>
<i>layihə</i>		<i>lahiyə</i>
<i>müşayiət</i>		<i>müşaiyət</i>

- 17.** Doğru və yanlış fikirləri müəyyənləşdirin.

Mürəkkəb cümlələr quruluşuna görə iki cür olur.



Mürəkkəb cümlə sadə cümlələrin əsasında qurulur.








doğru

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri bağlayıcı ilə də bağlanır.



yanlış

Biləyi güclü birini yuxar, biliyi güclü minini cümləsi tabesiz mürəkkəb cümlədir.



- 18.** Mürəkkəb cümlələrdə durğu işaretlərini bərpa edin.

- *Bilik güc güc işə bilikdir.* (F.Bekon)
- *Bəzi insanlar böyük kainatı tanıya bilirlər lakin özlərini tanıya bilmirlər.* (J.Lafonten)
- *Böyük insanlar ulduzlara bənzəyir yalnız sonralar diqqəti cəlb edirlər.* (P.Buast)

- *Qardaş dost olmaya bilər ancaq dost həmişə qardaş olmalıdır.*
(B.Franklin)
- *Dünya bir pəncərədir hər gələn baxar gedər.*
- *Ona elə gəlirdi ki, müəllim ya açıqlanacaq ya da acı bir söz deyəcəkdir.* (C.Cabbarlı)
- *Oradan nə bir səs gəlirdi nə də işıq görünürdü.* (Ə.Əbülhəsən)
- *O qorxudan tir-tir əsərək hasara yaxınlaşdı hasarın dibi tikənliq idi.* (H.İbrahimov)



Cümlələrdə hansı intonasiyanın (sadalama, zaman, qarşılaşdırma) olduğunu müəyyənləşdirin. Hansı cümlə fərqləndi?

19. Nöqtələrin yerinə sağ sütundan uyğun gələn sözləri seçib yazın.

1

Dil mədəniyyətla birgə ...
(L.N.Tolstoy)

*boy atır, yetişir,
böyüyür*

2

*... hər kəsin öz yeri var.
Heç kim kiminsə ... tutmur.*
(H.Əliyev)

*sənət, peşə, yer,
məkan*

3

*Həyatımız ..., vaxtimız az
olduğu üçün yalnız ...
kitablar oxumalınyq.*
(Y.Rozen)

*qısa, kəsa, yiğcam,
müxtəsər, dəyərli,
qiymətli, bahalı*

4

*Musiqi incəsənətin bir çox
növlərinin*

*sintezidir, qarışır-
ğıdır, əlaqəsidir*

20. Nöqtələrin yerinə buraxılmış hərfləri əlavə edib düzgün yazın.

*m...barək, müd...r, üf...q, müh...m, k...rə, k...çə, hök...mət, m...siqi,
xəz...nə, d...nya, ka...nat, təcr...bə.*

- 21.** Sağ sütundaki cümlelərə müvafiq şəkilçilər artırmaqla sol sütundakı cümleləri tamamlayın. Şəxsi keyfiyyətlərinizi gələcək sənətinizlə uyğunlaşdırın.

 Cümhlələri oxuyun və xarakterinizə uyğun olan variantları işarələyin.



1. İnsanlara _____ bacarıram.
2. İnsanlara problemlərinin həllində _____ sevirəm.
3. Əməkhaqqının _____ mənim üçün o qədər də əhəmiyyəti yoxdur.
4. Komandanın bir üzvü olaraq _____ istəyərdim.

• *qulaq asmaq*
• *kömək etmək*
• *çox olmaq*
• *işləmək*



5. Tez qərar _____ bacarıram.
6. Riskli _____ məni stres vəziyyətinə salır.
7. Müstəqil şəkildə _____ mənim üçün çətin deyil.
8. Külli miqdarda pul vəsaitlərini _____ qorxmuram.

• *qəbul etmək*
• *iş görmək*
• *işləmək*
• *idarə etmək*



9. Öz fikirlərimi _____ bacarıqlıyalı.
10. Hər zaman öz intuisiyalarına uyğun _____ çalışıram.
11. Yaradıcı _____ mənim üçün çox önemlidir.
12. _____ çox sevirəm.

• *ifadə etmək*
• *hərəkət etmək*
• *olmaq*
improvizasiya etmək



13. Mürəkkəb hesablamalar _____ mənim üçün çətin deyil.
14. Məntiqi məsələləri _____ sevirəm.
15. Nəzəri prinsipləri _____ mənim üçün asandır.
16. Sahə və məsafəni _____ bacarıram.

• *aparmaq*
• *həll etmək*
• *başa düşmək*
• *hesablamaq*

Əgər işarələdiyiniz cümlələrin sayı I hissədə (1–4-cü cümlələr) çoxluq təşkil edirsə, deməli, sizə uyğun olan insanlara qayğı göstərməklə bağlı sənət növü ola bilər. Əgər təbiət elmləri sizi maraqlandırırsa, demək, tibb sahəsində işləmək haqqında düşünə bilərsiniz, məsələn: həkim və ya tibb bacısı sənətini seçə bilərsiniz. Tədris və ya sosial sahə üzrə işlər sizin şəxsi keyfiyyətlərinizə uyğun ola bilər.

1

2

Əgər işarələdiyiniz cümlələrin sayı III hissədə (9–12-ci cümlələr) çoxluq təşkil edirsə, deməli, sizə yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq daha uyğundur. Xüsusi istedadınızdan asılı olaraq, musiqi, ədəbiyyat və ya incəsənət aləmində özünüzə uyğun iş tapa bilərsiniz. Sizə uyğun sahələrə həmçinin nəşriyyat, jurnalistika, kitabxanaçılıq, qrafik dizayn və s. aid ola bilər.

3

4

Əgər işarələdiyiniz cümlələrin sayı IV hissədə (13–16-ci cümlələr) çoxluq təşkil edirsə, deməli, analitik düşüncəyə maliksiniz. Kompüter elmləri və ya mühəndislik peşəsi sizin üçün uyğun ola bilər. Sizin həmçinin ətraf aləmi dərkətmə bacarığınız da var. Buna görə də memarlıq, inşaat və buna yaxın sahələr də sizin üçün alternativ peşə ola bilər.



Uyğun variantı müəyyənləşdirildikdən sonra özünüz haqqında kiçik mətn tərtib edin. Arzularınız, seçdiyiniz peşə, gələcək planlarınız barədə məlumat verin.

6. HAQQIN SƏSİ

(ixtisarla)

pirani – qoca

Bu nurani dünya, pirani dünya
Əzəldən meyvəli bir bağa bənzər.
Bəşərin qocaman sərt ağacında
Hər insan bir gülə, yarpağa bənzər.

Misradakı fikrə
münasibət bildirin.

Yarpaqlar, budaqlar ayrı olsa da,
Bu dünya bağının bəhəri birdir.
Udduğu hava bir, içdiyi su bir,
Yerdən şirə çəkən kökləri birdir.
Budaq heç yaşarmı budaqdan ayrı,
Ömr edə bilərmi insan insansız?
O doğma gülşəndən, o bağdan ayrı
İnsan xəzəl kimi ölüdür yalnız!

Eynidir havamız, suyumuz bizim,
Eyni torpaqdandır mayamız bizim,

1. *Yer kürəsi, insan, təbiət, xilas* əsər üçün açar söz ola bilərmi?
2. *Gül* sözünü cümlədə işlətməklə omonimliyini əsaslandırın.
3. Uyğunluğu müəyyənləşdirib nümunələrlə əsaslandırın.



4. Sxemi tamamlayın. “Haqqın səsi” əsərində ...

Şairin
çağrıları

1. Birliyə çağırış
2.
3. İnsana

Şairin
etirazları

1. Birliyin pozulması
2. qayğısızlıq
3.

xılqət – yaradılış

Şair təbiəti nə üçün
ata hesab edir?

Yoğurub yapanda xılqətimizi
Eyni gözdə görüb təbiət bizi.
Təbiət – o böyük ağ saçlı ata
Bizi bəxş edəndə bu kainata,
Can verdi, qan verdi, qeyrət verdi o,
Bizə insaf verdi, mürvət verdi o.


Şair niyə insanı Yer
üzünün dürdanəsi
hesab edir?

Bizə əl verdi ki, imdada çataq,
Yıxılan bir kəsin qolundan tutaq.
Bizə ağıl verdi – vicdanlı, mətin,
Dərk edək dərdini bəşəriyyətin.

Gözəldir baharın bağ çiçəkləri,
Sevgili nəfəsi – dağ çiçəkləri!
Zəmilər qoynunda xəyalalı dalmaq,
Çörəyin ətrini sünbüldən almaq!
Dalıb üfüqlərin sonsuzluğuna,
Qişqırmaq bu eşqi bütün cahana:
– İnsan Yer üzünün dürdanəsidir,
İnsanın Vətəni Yer kürəsidir.

Məhəmmədhüseyin Şəhriyar

- 
5. Həm S.Tahir, həm də M.Şəhriyar insanları sevir, onlara sonsuz ehtiram duyur, çünki Cümłəni tamamlayaraq fikirlərinizi əsaslandırın.
 6. Sxemi şərh edin.



7. Nə üçün Yer kürəsinin qorunması vacibdir? Hansı qlobal proseslər planımız üçün təhlükə törədir?
8. Bəşəriyyətin xilası üçün siz hansı təklifləri verərdiniz?

Bütün sənətlər qardaşdır, biri digərinin ziyyəsi altında irəliləyir. (F.Volter)

Azərbaycan bütün dünyada yüksək mədəniyyəti, möhtəşəm incəsənat nümunələri ilə tanınır. Festivallar mədəniyyətin inkişafında son dərəcə mühüm rol oynayır.

Aşağıdakı məlumatları oxuyub nəticə çıxarıın.

2009-cu ildən ənənəvi olaraq Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə hər il yay aylarında Qəbələdə açıq səma altında Beynəlxalq Musiqi festivalı keçirir. Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər, caz və müğam gecələri də təşkil olunur.

13 iyun 2014-cü ildə Masallıda Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor festivalında Azərbaycanla yanaşı, Türkiyə, Gürçüstan, İran, Qazaxistan, Litva, Latviya və Rusiya-Dağıstanın folklor qrupları iştirak etmişlər.

Iştirakçı ölkələrin milli rəqs nümunələri meydana toplaşmış şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.

İçərişəhər 2000-ci ildə UNESCO-nun Dünya Maddi İrsi Siyahısına daxil edilmişdir. Burada yerləşən və paytaxtimizin rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən "Qız qalası" Beynəlxalq İncəsənat festivalı keçirilir.

2010-cu ildə keçirilən ilk festivalda 18 ölkənin 20-dən çox rəssamı, 2011-ci ildə keçirilən ikinci festivalda isə 20 ölkənin 25 tanınmış rəssamı iştirak etmişdir. Onlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaratmışlar. 2014-cü il mayın 7-9-da Bakıda "Qız qalası" Beşinci Beynəlxalq İncəsənat festivalı keçirilmişdir. Festivalda 26 ölkədən 28 rəssam iştirak etmişdir. Bu festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən olan 3D rəsmi də təqdim edilmişdir.

- 3-cü və 4-cü Qız qalası Beynəlxalq İncəsənat festivalları haqqında məlumat toplayın. Onları dostlarınıza hansı formada təqdim edəcəyinizi düşünün.

Sizcə, bu festivalların hansı əhəmiyyəti vardır?

Uzun bir tarix yaşadıq, oddan-alovdan keçdik. Bizi yox etmək, parçalamaq, pərən-pərən salmaq istədilər, bacarmadılar. Düşmən bizi nələr etdi... Nə etdilərsə, bizi ruhən, qəlbən ayıra bilmədilər.

Haralarda olsaq belə, dilimizi qoruduq. Adımız, sevincimiz, kədərimiz, yaşam tərzimiz bir oldu, heç yadlaşmadı. Tarımızın, sazımızın simi bir, teli bir oldu...

Bir olmayı öyrəndik. Sürgündə bir, əsirlikdə bir, yaxında bir, uzaqda bir. Kökü-soyu təmiz bizlər hər zaman bir olmayı öyrəndik, AZƏRBAYCANLI olmayı öyrəndik, öyrətdik – yaşadıq.

"Füyuzat" jurnalından, 2013-cü il

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında material toplayıb ilk cümlesi natamam verilmiş mətni davam etdirin. Təqdimatda hazırlaya bilərsiniz.

Həmin günün təntənəli şəkildə keçirilməsi üçün ssenari yazın və tədbir hazırlayıın. Tədbirdə təqdimatınızla çıxış edin.

**Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününün əsası ...**

Bakıda ilk Avropa oyunlarının açılışı zamanı birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışını dinləyin. Həmin çıxışda olimpiya oyunlarının keçirilməsinin əsas məqsədi açıqlanmışdı. Sizcə, bu oyunların keçirilməsində məqsəd nə idi?

Sizcə, niyə olimpiya oyunları üçün məhz nar simvol kimi seçilmişdi?





Müxtəlif ölkələrdən olan insanların həmrəyliyi nəyin qarşısını ala bilər?



Şəkli şərh edin.



Bu hökmərlə razısanızmı? Fikrinizi əsaslandırın.

-  Təsəvvür edin ki, sizə gördünüz işlərin nəticəsi haqqında məlumat həzırlamaq tapşırılmışdır. Sizcə, hansı əməli yazdan istifadə etməlisiniz?
- A) protokol B) arayış C) hesabat
-  Hesabat əməli yazı növüdür, ərəb dilində işlənən hesab sözünün cəmidir.

1. Hesabatın əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilməli, sonunda isə imza qoyulmalıdır.
2. Hesabat inandırıcı olmalıdır.
3. Hesabatdakı faktlar və rəqəmlər dəqiq verilməlidir.
4. Hesabatda təkrarlıra, yorucu fikirlərə, yersiz sitatlara yol verilməməlidir.
5. Hesabat ictimai xarakter daşıyırsa, qorunub saxlanılmalıdır.

HESABAT

Verilən tapşırığın yeriňə yetirilməsi, görərəlmüş işin nəticəsi haqqında məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır.

Uşaq birliyinin rəhbəri Nigar Ceyhun qızının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı keçirdiyi tədbirlərə dair

HESABATI

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüün qeyd edilməsi üçün noyabr ayında məktəb fəallarının iştirakı ilə tədbirlər planı işlənib hazırlanmış, siniflər arasında vəzifə bölgüsü aparılmışdır.

Ədəbi-bədii gecənin keçirilməsi üçün ssenari yazılmış, həmin ssenari əsasında hazırlanmış tədbir dekabrın 26-da məktəb kollektivi qarşısında nümayiş etdirilmişdir.

Bu münasibətlə məktəbdə inşa müsabiqəsi keçirilmiş, şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilmiş və

-  Cümələni tamamlayın.
-  Daha bir-iki cümə yazıb hesabatı sona çatdırın.

TARİXİ ABİDƏLƏR – ABİDƏLƏRİN TARİXİ

Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu
kimi qiymətləndirmək lazımdır.

**Heydər Əliyev,
Ümummilli lider**

Tarixi yaratmaqda bütün insanlar iştirak edir. Deməli, bizim
hər birimiz, az da olsa, tarixin gözəlliyinə kömək etməyə
çalışmalı, onun eybəcərləşdirilməsinə imkan verməməliyik.

Jan Labrüber



Bölmənin adına münasibət bildirin.



Bu bölmədə nə haqqında danışılacağı barədə
fikir yürüdün.




Tarix dedikdə nə nəzərdə tutulur?



Nə üçün Ulu Öndər tarixi olduğu kimi dərk
etməyi və qiymətləndirməyi tövsiyə edir?



Bölməni yekunlaşdırıldıqdan sonra fikirlərinizi
ümmükləşdirin.





1. İÇƏRİŞƏHƏR MƏHV EDİLMƏKDƏN NECƏ XİLAS OLDU?

Bakının nə zaman tarix meydanına çıxmazı, eləcə də şəhərə çevrilməsi barədə dəqiq məlumat vermək çətindir. Ancaq paleontologiya, arxeologiya və numizmatikanın bir çox fakt və məlumatları, rahat liman çox qədim vaxtlardan insanların burada məskunlaşdığını göstərir.

Sara Aşurbəyli yazır ki, şübhəsiz, Bakı artıq I əsrədə liman şəhəri idi və onun təşəkkülü daha erkən dövrlərə aiddir.

Bakı qalasında əsaslı arxeoloji tədqiqat işləri ilk dəfə olaraq 1920-ci ildə başlamışdır. Belə ki tədqiqatçı alimlər E.A.Paxomov, İ.M.Cəfərzadə, F.Ə.İbrahimov, Ö.Ş.İsmizadə İçərİŞəhərin tarixini öyrənmiş, uzun illər burada aparılan arxeoloji qazıntı işlərinə rəhbərlik etmişlər. Bu qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələrinin öyrənilməsi göstərir ki, orta əsrlərdə Bakı sıx məskunlaşan yaşayış yeri olmuş, burada ticarət, pul dövriyyəsi, müxtəlif sənətlər və şəhər təsərrüfatının digər sahələri dövrünə görə yüksək inkişaf dərəcəsinə çatmışdı.

X əsrin ikinci yarısından etibarən mənbələrdə Bakı mühüm dəniz limanı kimi qeyd olunur. Onun sakinlərinin dənizçilik təcrübəsi çoxdankı ənənələrə əsaslanırdı və onların daimi məşğulliyəti idi. Bakıdan yelkənli gəmilərlə neft, duz, sənətkarlıq məmulatları, ipək parçalar, nərə balığı, kürü, zəfəran aparılırdı. Artıq XIII–XIV əsrlərdə Genuya və Venetsiya tacirləri burada öz ticarət donanmalarına malik idilər. Bakı daim yazılı mənbələrdə xatırlanır, qədim ərəb və Avropa xəritələrində qeyd olunurdu. Bu isə onunla tanışlığının, eləcə də onun ticari əhəmiyyətinin göstəricisi idi.

- !  1. Fərqləndirilmiş sözlərin leksik mənasını müəyyənləşdirin.
- ! 2. *Zaman*, *vaxt*, *çağ*, *an* sözlərinin sinonim olduğunu əsaslandırın.
- ! 3. *Təşəkkül* və *inkişaf* sözlərinin hər birinin sinonimlər cərgəsini tapın.
- ! 4. Sxemi tamamlayın:



- ! 5. *Tut* sözünü müxtəlif mənalarda cümlələrdə işlədin.
- ! 6. *Qala* sözünün omonimliyini əsaslandırın.

İnkişaf etmiş orta əsrlər dövründə Bakı Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatında mühüm rol oynayırdı.

...1806-cı ildə rus qoşunları Bakını tutdu. 1813-cü il Gülüstan sülh müqaviləsinin şərtlərinə görə, Bakı xanlığı Rusiyaya birləşdirildi. 1859-cu ildə Bakı quberniya mərkəzinə çevrildi. Bu ərafədə rus mühəndisləri tərəfindən İçərişəhərin genişləndirilməsi üçün layihə işləri hazırlanırdı. Hələ 1796-cı ildən etibarən rus mühəndisləri tərəfindən tərtib olunmuş baş planda Bakı qalasıının cənub-qərb istiqamətində, ən azı, iki dəfə, təxminən indiki Bəhram Gurun heykəli (funikulyorun qarşısı) yerləşən əraziyədək genişləndirilməsi nəzərdə tutulmuşdu.

1807-ci ildə mühəndis mayor X.İ.Truzsonun yerli planına əsasən İçərişəhərin şimal hissəsində qaladan 200 sajen (təxminən 2,16 metr) məsafədə, dəniz sahilində ulduzşəkilli qalanın qurulması təklif olunurdu. Lakin bu layihələrin həyata keçirilməsi baha başa gəldiyi üçün hər iki plandan imtina olundu.

Qalanın 1807-ci ildə tərtib edilmiş layihəsi həyata keçirilməsə də, ancaq Bakı ərazisində *istehkamların* yaradılması ideyası rus hərbi qüvvələrinin diqqət mərkəzində idi. 1835-ci ildə "İstehkam və qalanın qurulması nəzərdə tutulmaqla Bakı qalasının və qalanın arxasında *forştadtın* genişləndirilməsi planı" işləniib hazırlandı və təsdiqləmək üçün Qafqaz rəhbərliyinə təqdim



olundu. Bu plana əsasən yalnız Şirvanşahlar kompleksi saxlanılmaqla bütün orta əsr abidələri sökülməli, yeni küçələr sistemi salınmaqla əhali forşadta köçürülməli idi. Lakin bu köçürülmənin baha başa gəlməsi və əhali tərəfindən arzuolunmaz olduğu nəzərə alınaraq layihədən imtina edildi. Beləliklə, İçərişəhər məhv edilməkdən xilas olundu.

Xoş tale, həmçinin xalqın iradəsi və qətiyyəti İçərişəhəri düşünülməmiş qərarlardan mühafizə etmiş, onu qoruyaraq bugünkü müstəqil Azərbaycana qovuşdurmuşdur.

“İçərişəhər Azərbaycan tarixində” kitabından

- 
- 7. Mətnin abzaslara düzgün bölündüyünü əsaslandırın.
 - 8. Xronologiyani nəzərə alsanız, mətndəki abzasları necə düzərsiniz?
 - 9. Rusların Bakı şəhərinə marağının səbəbi nə idi?
 - 10. Mətndə hansı faktlar sizin üçün maraqlı oldu? Bildiyiniz hansı faktı mətnə əlavə etmək istərdiniz?
 - 11. *Mətni oxuyarkən bu qənaətə gəldim ki, ...* cümləsini mətndən əldə etdiyiniz müxtəlif hökmərlə tamamlayın.
 - 12. Əgər siz arxeoloq olsa idiniz, yaşadığınız ərazinin hansı hissəsində tədqiqat işləri aparardınız? Nə üçün?
 - 13. Uyğunluğu müəyyənləşdirin.

1

Bakı qalasının və forşadtın genişlənməsi planının hazırlanması

1835-ci il

2

İçərişəhərdə ilk tədqiqat işlərinin aparılması

1850-ci il

3

Şirvanşahlar sarayından başqa, digər abidələrin sökülməsi planı


1807-ci il

4

Ulduzşəkilli qalanın qurulması təklifi

1920-ci il

- 14. Qız qalası abidəsi haqqında məlumat toplayıb mətnə əlavə edin. Bu zaman abzaslar arasında rabitənin itməməsinə çalışın.



15. Hər iki şəkli müqayisə edin və sualları cavablandırın.

- Şəkillərdə nə təsvir olunmuşdur?
- Hansı fərqi gördünüz? Keçmişdən bu günə nə dəyişmişdir?
- Bu dəyişikliyi siz necə qiymətləndirirsiniz?

Şəkillər əsasında özünüz də suallar tərtib edib yoldaşlarınıza müraciət edin. Fikirlərinizi ümumiləşdirin.

16. Mötərizədəki sözlərdən uyğun olanını seçməklə mətni oxuyun.

Şəhərin əsas rəmzi “Qoşa qala qapısı” adlanan şimal (*darvazaları, qapıları*) (*üstündə, üzərində*) yerləşir. O, mərkəzində buynuzlu öküz başı, solda və sağda simmetrik şir fiqurları və günəş diskləri (*təsvir olunmuş, çəkilmiş*) üfüqi kompozisiyadır.



Mərkəzdə təsvir olunmuş buynuzlu öküz başı bukranıdır. H.Həsənova (*göra, əsasən*), bukrani (*böyük, iri*) skif ilahəsi Tabutinin təcəssümü olaraq, “qurban kəsilmə”nin rəmzidir və Bakını Böyük İlahənin “məbədi” kimi təsbit edir. Günəş diskleri (*ölən, məhv olan*) və yenidən canlanan Misir Osirisinin skif analoqu olan Qoytosının rəmzidir. Şir fiqurları mühafizə, himayə mənasındadır. Təhlil olunmuş rəmzlər H.Həsənova belə bir nəticəyə gəlməyə əsas verir ki, (*qədim, köhnə*) Bakı gerbinin mənası “Bakı – Tabuti və Qoytosının himayəsində olan müqəddəs Od, Günəş və Bahar şəhəridir” deməkdir. O, Kimmer-skif dövründə yaradılmış və Bakının əsas darvazası üzərində (*təxminən, təqribən*) eramızdan əvvəl VIII–VII əsrlərdə quraşdırılmışdır. Sonralar qala divarları və darvazalar (*yenidən, təzadən*) bərpa olunarkən gerb yenidən girişin üzərində (*quraşdırılmışdır, tikilmişdir*).

(“İçərişəhər Azərbaycan tarixində” kitabından)

Sözlərin leksik mənasını izah edin.

<i>təcəssüm</i> –	<i>himaya</i> –
<i>məbəd</i> –	<i>rəmz</i> –
<i>təsbit edir</i> –	<i>quraşdırılmaq</i> –


Gerbləri öyrənən elm heraldika adlanır.

“Azərbaycan Respublikasının dövlət rəmzləri” mövzusunda fikir mübadiləsi aparın.



17. Aşağıdakı bağlayıcılardan istifadə etməklə sxemi tamamlayın.

Ki, ilə, hatta, indi ki, madam ki, hərçənd, həmçinin, o cümlədən, ona görə ki, onun üçün ki, əgər, hərgah, habelə, amma



! Hansı bağlayıcıları qutulara yerləşdirə bilmədiniz? Səbəbini izah edin.

! Qutudakı bağlayıcılardan istifadə etməklə cümlələr qurub yazın.

18. Mətnində hansı cümlələrdə tabelilik bağlayıcılarından istifadə olunmuşdur?



19. Dəfələrlə İçərişəhərin qala divarları yanından ötmüş, bəlkə də, oradakı simvolik işarələrə, binaların divarlarındakı və tavanlarındakı fiqurlara diq-qət yetirməmişiniz. Halbuki bu rəmzlər keçmişimizin əksidir. İçərişəhərə səfər təşkil edin. Maddi-mənəvi irlərimizlə tanış olun. Sizcə, İçərişəhərdəki abidələrin tarixi haqqında məlumatı sizə hansı peşə sahibi verə bilər?

! “İçərişəhər tariximizin yaddaşıdır” mövzusunda təqdimat hazırlayın. Təqdimatınızda şəkillərdən istifadə edin. İçərişəhərin dünəni ilə bu gününü müqayisə edin.

- arxeologiya
- qəfildən
- kompleks
- layihə
- simmetrik

Sözlərin leksik və grammatik mənalarını müəyyənləşdirin. İzahınızı nümunələrlə əsaslandırın.

2. BAKI - 1501

(romandan bir hissə, ixtisarla)

1. Mətndən seçilmiş söz-lərin düzgün tələffüzünü müəyyənləşdirin.

on_{lar}, tadbır_{lər}, qasid_{la}, cavan_{lar}, tərəfindən, nazarindən, əyan_{lar}, cürətlə, qazəbindən, ənam_{lar}, məhabbat_{la}, damar_{lar}, torpaqlar

[n]

[l]

[r]

Sizcə, söhbət hansı qaladan gedir?

Qalaya bir ay əvvəl elçi gəlmış, Şah İsmayılin xərac (*tələbini, xahişini*) gətirmişdi. Onda Fərrux Yasar hələ sarayda idi və elçiyə rədd cavabı vermişdi. İsmayılin Şirvan və Bakı üzərinə hücumu da elə bununla izah edilirdi. İndi onların heç biri: nə qayınatası Şirvanşah Fərrux, nə də əri Qazi bəy sarayda idi. Onlar qoşun və kömək gətirmək üçün getmişdilər. Lakin heç birindən xəbər yox idi. İndi bütün bunları düşünən Sultanım xanım şəhərin müdafiəsi üçün tədbirlər tökürdü.

Nə üçün Sultanım xanım qasidlə görüşə süvari paltarında getdi?

Bu zaman qasidin gəldiyini və Qazi bəylə görüşmək istədiyini dedilər. Sultanım xanım məşqlər zamanı əyninə geydiyi süvari paltarını geyindi və qasidlə görüşmək üçün Qazi bəyin qəbul otağına keçdi.

Burada Bakı darğası Əbdülfəttah bəyi qasidlə yanışı dayanan gördü. Bir neçə cavan sərkərdə isə Qazi bəyin (*dostları, tanışları*) idi və Sultanım xanımı tanıydırlar. Qazi bəyin əvəzinə Sultanım xanımın tək daxil olması cavanları heyrətləndirsə də, onlar qasidin yanında bunu üzə vurmadılar.

Qasid irəli gəldi, sinəsini qabağa verib əda ilə dilləndi:

– Mən hökmü Ərdəbildən Ərzincana, Şirvanşahlıqdan Şama (*işləyən, çalışan*) qibleyi-aləm Şah İsmayııl tərəfindən hüzurunuza təslim tələbi ilə göndərilmişəm. (–)Təslim olmalısınız! Yoxsa iki gün keçməyəcək, qala altüst olacaq. Hamınız da əsir ediləcəksiniz!

Qasid çox ürəklə danışındı. Bilirdi ki, qalanın o biri üzündə döyüşə həzırlıq gedir. Arxasında Xülafə bəy, Bayram bəy kimi igidlər durmuşdu. Bir də ki saray qayda-qanunlarına bələd idi.

Qasidin hökmlü və (*hırslı, acıqli*) danışığı xanımın qəlbini işlədi. Qasidin Əbdülfəttah bəyə baxması da onun nəzərindən yayınmadı. Sonra sərkərdələrə baxdı. Darğadan başqa, bütün sərkərdə və əyanlar qəzəblənmişdilər.

Sultanım xanım təmkinlə dedi:

– Sən nə cürətlə yeddi yüz illik Şirvanşahlar xanədanına meydan oxuyursan, bu sarayda təslimdən danışırsan?



- (-) O xanədanın çıraqı sönüb, şahzadə.
 - Bəs camaat? Onların təslim olmaq istəyib-istəmədiyinin əhəmiyyəti yoxdur?
- Qasidin həyasızlığı o dərəcəyə çatdı ki, o, cavab qaytardı:
- Camaat! Camaat kimdir, nədir?
 - Sultanım xanım gözlənilməz bir hökmlə əlini qaldırdı:
 - Aparın, meydanda asın! Günahını da carçılar desin! Qoy bəyənmədiyi camaat onu öz gözü ilə görsün!
- Qərarın qətiliyinə inanan qasid yalvarmağa başladı. Sultanım xanım qاشalarını çatdı:
- Sən hələ (*qorxaqmışsan da, ürkəkmişsan də*)? Bir qasıq qanından (*ötrü, üçün, görə*) sürünmə! Danışdığını kimi mərdanə ölməyi bacar.
- Elçi aparılıandan sonra Əbdülfəttah bəy dedi:
- Xanım, heç yaxşı iş görmədiniz.
 - Niyə? – deyə Sultanım xanım maraqla soruşdu: – Şirvanşahları alçaldan, camaatımızı bəyənməyən bir qasidə aman verəydik?
 - Axı bir nəzərə alın ki, üstümüzə gələn Şah İsmayıldır. Onun qəzəbindən qorxun! Sizin qayınatanız Fərrux Yasar Cabanıda həlak olub. Qazi bəy ortada yoxdur. Axı dava-şava kişi işidir! Ya şəhəri təslim elə, ya da şahzadənin yerini de!

Bu sözləri deyəndə (-) darğanın qorxudan əlləri əsir, barmaqları titrəyirdi. Ancaq aldığı ənamlar, verdiyi sözlər onun öz canı ilə oynamasına bais oldu.

Sultanım xanım üzüklü sağ əlini qaldırıb qeyzlə dedi:

– Mənim şahzadə adından danışmağa səlahiyyətim var. Amma qoy sənə bir misal çəkim. Deyirlər(-), (*qədim, antik*) zamanlarda məğlub bir padşah qalibin yanında çox ürəkli danışırmiş. Bunun (*səbabını, məqsədini*) axtarırlar. Axırda dünyagörmüş bir qoca deyir: "Baxın görün, o şah harada dayananda ürəkli danışır və həmin yeri qazın. Növbəti danışlı zamanı şahın durduğu yeri qazırlar. Həmin yerdən xeyli qızıl küpü çıxır. Məlum olur ki, məğlub şahı danışdırın üstündə dayandığı xəzinə imiş!" İndi mən də əmin oldum ki, səni danışdırın düşməndən aldığın ənamlardır. Sən xəyanət yolu tutmusan, Əbdülfettah bəy!

Sərkərdələrin çoxu ürəyində "Əhsən!", "Halal olsun!" – deyə düşünərək məhəbbətlə şahzadəyə baxdı. Gözləmədiyi halda Sultanım xanımın onun sirinə vaqif olması bəyi sarsıtdı. Dəhşətdən damarlarında qanı dondu. İxtiyarsız xanımın ayaqlarına döşəndi:

– Aman, aldadıblar məni, şahzadə xanım! Bağışla məni!

Sultanım xanım:

– Mən qarasına demişdim, bəy! – deyə (*qişqırdı, bağırdı*). – Xəyanətini özü etiraf edəndən sonra casusun, doğma yurduna məglubiyyət arzu edən xainin cəzası ölümdür! Aparın! Darğanın xəyanətini xalqa elan edin. ... İndi isə, ağalar, buyurun, məşvərətə. Görək şəhərimizi necə müdafiə etməliyik...

* * *



Müvafiq şəkilçiləri bərpa etməklə mətnin sonluğunu oxuyun. Şah İsmayıllı yılın sözlərinə münasibət bildirin.



Tünd şriftlə verilmiş cümlədə mötərizədən uyğun olan sözü seçin.

Bu qalanın fəthindən illər keçəcəkdi. Ömrünün son günlərində Şah İsmayıllı (1487–1524) övladlarına yazacaqdı: "Bir çox, döyüşlər, iştirak etmək. Qələbə qazanmaq. Çaldıran döyüşü, 14 il, keçmək. Hələ, bir dəfə, üz, gülmək. Əziz xələflərim! Ömür, son, gün, yaşamaq. Bu az, ömür, əl, gələn, etmək. Parça-parça bölünmüş (*diyarlarımızı, yurdlarımızı, torpaqlarımızı*) **qılınc gücü, birləşdirmək, çalışmaq**. Vətən, bir sıxma, torpaq, bir ovuc, qızıl, dil, bir kiçicik söz, ləlcəvahirat, üstün bilmək. Hər ikisi, Vətən, və, dil, əbədiyyət, üçün. Mən, lənət, yad etmək! Yaxşı, nə, başlamaq, o, göyərtmək! Səhvələr, təkrar etməmək! Siz, üç, əmanət, qoyub, ərən babalar, dil, qeyrət, Vətən! Əmanət, qorumaq!

Əzizə Cəfərzadə



2. Mətndə mötərizədə verilmiş sözlərdən uyğun olanını istifadə edin.
3. Mətndən frazeoloji birləşmələri seçin.
4. Mətndəki hansı sözlər müasir dilimizdə işlənmir? Belə sözlər necə adlanır? Həmin sözlərin bədii əsərlərdə işlənməsi nə üçündür?
5. Çərçivəyə alınmış sözləri (səh. 90) nitq etiketinin bir növü hesab etmək olarmı? Həmin etiketi adlandırin və uyğun nümunələr tapın. Bu etiketlərdən hansı halda istifadə olunur?
6. Aşağıdakı ifadələrin əksini tapın.

• Səni yüz yaşa!
• ...
• Allah qorusun!
• ...

• Allah öldürsün!
• Evin yixılsın!
• ...
• Bədbəxt olasan!



İkinci sütundakı ifadələr necə adlanır? Sizcə, onların işlənməsinə ehtiyac varmı?



7. Sultanım xanımın hərəkətlərinə münasibət bildirin. Fikirlərinizi əsaslandırın.
8. Əsər əsasında Sultanım xanımın şəxsi keyfiyyətlərini sadalayın.
9. Mətndən çıxış edərək Şah İsmayılin şəxsi keyfiyyətləri haqqında danışın.
10. Sonuncu abzasda hansı faktın düzgün olmadığını müəyyənləşdirin. Bunu üçün Çaldıran döyüşünün baş verdiyi tarixi xatırlamaq kifayətdir.
11. Qasidin hökmə danişmasının, ən azı, iki səbəbini göstərin.
12. Mətndən hansı nəticəni çıxardınız?
13. Bu atalar sözlərindən biri mətnin məzmununa uyğun gəlir:
 - *Əmanətə xəyanət olmaz.*
 - *Saxla samanı, gələr zamanı.*
 - *Qul xətasız, ağa kərəmsiz olmaz.*
 - *El malına xor baxanın gözlərinə qan damar.*
14. Siz torpağınızı, yurdunuzun şərəfini qorumaq üçün nə edirsiniz? Vətənin şərəfini qorumaq üçün yalnız döyüşməkmi lazımdır?

15. Mətni oxuyun, müzakirə edin.

ELÇİYƏ ZAVAL YOXDUR

Bu ifadə Şərqdə çox qədim tarixi olan bir adətlə əlaqədardır. Qalib hökmdarlar məğlubları həmişə öz əsarətində saxlamaq üçün onların övladlarını və ya çox yaxın adamlarını zaval olaraq öz saraylarında yaşamağa məcbur edirdilər. Bu mənada “zaval” sözü “girov” anlayışına uyğun gəlir (*lakin girov cansız əşyalardan olur və başqa səciyyəlidir*). Zaval kimi sarayda saxlanan adamlar isə nə qədər olsa da, özlərini azad, sərbəst hesab edə bilmirdilər, yad mühitdə aciz, yaziq görkəm alırdılar, buradan da “zavallı” sözü meydana gəlmişdir.

Elçi sıfəti ilə göndərilən şəxs isə zaval olaraq saxlanıla bilməzdi. “Elçiyə zaval yoxdur” ifadəsi buradan yaranmışdır.

“Elçiyə zaval yoxdur” atalar sözü mətndə (səh. 88) çərçivəyə alınmış hissədə hansı cümlədən sonra artırılsa, məzmuna xələl gəlməz?

16. Mətndə (səh. 88–90) mötərizə içərisindəki xətlərin yerinə aşağıdakı bağlayıcılarından uyğun gələnini artırın.

Hərçənd ki, buna görə də, çünkü, ki, əgər, hərgah, və, o səbəbə ki

17. Mətndə (səh. 89) altından xətt çəkilmiş cümlələrin mürəkkəb cümlə olduğunu əsaslandırın. Onların necə fərqləndiyini izah etməyə çalışın.

Tərkibindəki sadə cümlələrdən biri digərinə tabe olan mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.

Tabeli mürəkkəb cümlələrdə tərkib hissələrdən biri asılı, digəri əsas olur.

Məsələn:

Albert Eynsteyn demişdir ki, bütün insanı dəyərlərin təməli əxlaqdır.

asas cümlə

asılı cümlə

Ağıl olmasa, gözəllik heç nəyə yaramaz.

asılı cümlə

asas cümlə

18. Mətndən (səh. 88–90) tabeli mürəkkəb cümlələrə aid nümunələr seçin.

19. Mətndə (səh. 88) fərqləndirilmiş cümlələri tabeli mürəkkəb cümləyə çevirin.

Nümunə: *Darğanın xəyanətini xalqa elan edin.
Xalqa elan edin ki, darğa xəyanət etmişdir.*

20. Aşağıdakı cümlələrdən biri tabeli mürəkkəb cümlə deyil.

- A) *Sən fikirləş ki, bir sənət əsəri yaradırsan.* (H.İbrahimov)
- B) *Bir-birimizin evinə gediş-gəlişimiz olmasa da, onun haqqında həmişə yaxşı fikirlər eşitmışdım.* (Y.Əzimzadə)
- C) *Beynimə qan, gözlərimə işiq, ürəyimə hərarət verənə həmişə sidq ilə ibadət etmişəm.* (H.İbrahimov)
- D) *Telefonu asmaq istəyirdi, dəstəkdən səs gəldi.* (Anar)
- E) *Arxeoloq Həsən Həsənov müəyyən etmişdir ki, Qız qalası od ilahəsi Tabutiyyə həsr olunmuş kimmer-skif məbədidir.*

21. Bitişik, yoxsa ayrı? Düzgün yazın.

- Dünən(ki) söhbət məni narahat edirdi.
Dünən(ki) sən gəlmədin, fikrim dəyişdi.
Bilirdi(ki) biza galəcək.
Məktəbdə(ki) tədbir çoxlarının ürəyincə oldu.
Məktəbdə(ki) belə tədbir keçirmisiniz, səsi hər yerə yayılıb.*

22. 1-ci və 2-ci cərgədəki sözləri düzgün əlaqələndirin.

1. *şəhər*

maddi-mənəvi sərvət

dissertasiya

2. *müdafia*

qorunma

23. Durğu işaretlərini bərpa edin. Mürəkkəb cümlələri seçib fikrinizi əsaslandırın.

Tarixçilər nağıl edirlər ki Buxara Səmərqənd kimi şəhərlərin gözel abidələri Təbriz ustalarının əli ilə yaradılmışdır (Ə.Cəfərzadə). Yerlisini sorğu-suala tutsa da heç nə öyrənə bilmədi (Ə.Cəfərzadə).

General Əliağa Şıxlinskinin şəxsi fondunda şair Osman Sarıvəlli-yə yazdığı məktubların surəti və poçt qəbzi saxlanılır. O şair O.Sarıvəlli-yə yazar ki mən cəsarət edib böyük dramaturq C.Cabbarlıya yazdığınıza Yaşar və Ölüm şeirlərini türkçədən rusçaya tərcümə etdim. Xahiş edirəm tərcümə ilə tanış olun xoşunuza gəlsə dərc etdirmək üçün rüsxət verin (Ş.Nəzirli).

20 Yanvar

Ümumxalq Hüzn Günü

"1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də, gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur".

Heydər Əliyev,
Ümummilli lider





ŞƏHİDLƏR

(ixtisarla)

Şəhidlər Vətənin seçilmişləri
Taleyi göylərdən yazılıb gəlir.
Şəhidlər azadlıq mücahidləri,
Vətənin xilaskar əsgərləridir.

Şəhidlik – ulduza əllə toxunmaq,
Şəhidlik – ölümü öldürmək demək.
Şəhidlik – peyğəmbər yanında olmaq,
Şəhidlik – güllərin ətrinə köçmək.

Üfüqdə qızaran şəhid qanıdır,
Günəşə qarışib torpağa enir.
Şəfəqlər şəhidi doğan anadır,
Yaralı yurdılara məlhəm göndərir.

Şəhiddir göylərdən yağan yağışlar
Vətən torpağına çiçək də əkir.
Qıy vurub dağlarda süzən qartallar
Şəhiddir, Vətənin keşiyin çəkir.

Şəhiddir hər ağaç, hər dağ, hər qaya,
Şəhid sevincimiz, ürək ahımız.
Aç gözlərini, sən bax, ey dünya
Şəhiddir andımız, qibləgahımız.

Şəhid tariximiz, şəhid yazımız,
Şəhid gözümüzdən axan yaşımız!
Şəhid qürurumuz, məğrur başımız,
Vətənin qəlbində qan yaddaşımız!

Ibrahim Qədirov Qürbətoğlu

Şeirdə ifadə olunan fikirlərə münasibət bildirin.


20 Yanvar faciəsi ilə bağlı əlavə məlumat toplayın.

Verilmiş materiallardan və topladığınız məlumatlardan istifadə edərək
ssenari yazın və “20 Yanvar – Qan yaddaşımız” adlı ədəbi-bədii kompo-
zisiya hazırlayın. Ssenari əsasında kiçik sənədli film də çəkə bilərsiniz.

3. “ƏBƏDİ MƏŞƏL” ABİDƏSİ QƏHRƏMANLIQ VƏ RƏŞADƏTİN ƏBƏDİLƏŞƏN TƏSVİRİDİR

(ixtisarla)

“Daş bizi qədimdən bu gənə qədər daşıyan vasitədir”.



Hər bir abidə tariximizin “yaşayan” bir parçası olmaqla bərabər, həmin dövrün qədirbilən və yaradıcı insanların xidmətlərini özündə *təcəssüm* etdirir. Bu baxımdan **20 YANVAR** faciəsi şəhidlərinin xatırısınə ucaldılmış “Əbədi məşəl” abidə *kompleksinin* necə yaranmasını, həmçinin yaradıcılarını tanımaq və tanıtdırmaq hər birimizin borcudur.

“Əbədi məşəl” abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatırmasını əbədiləşdirmək üçün abidə yaradılması qərarı da

qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltaraşlara öz təsirliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün Ulu öndər Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciə ilə yanaşı, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir.

Keçirilən müsabiqədə Əməkdar memar Elbay Qasimzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında sərəncam verir.

Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur. Abidə səkkizguşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən, tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını zərif şəbəkə bəzəyir. Gecə səmasında parlayan qızılı rəngli günbəz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu *təcəssüm* etdirir.

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanı *rekonstruksiya* olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılı işlənmişdir.

Bu gün Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yeri, inam yeri olmuş mötəbər ziyanatgahıdır.

Seymur Yunusov

- 
1. Fərqləndirilmiş sözlərin leksik mənasını tapın.
 2. *Memar və heykəltaraş* sözlərinin məna fərqi izah edin.
 3. Cərgəni elə tamamlayın ki, sinonim sözlər alınsın.

?

 **səma** ?

4. *Sərdabə, türbə, məqbərə* sözlərini cümlələrdə işlətməklə məna fərqini izah edin.
5. *Zərif və zəif* sözlərinin yaxınmənalı söz olmadığını əsaslandırın.
6. Izahlı lügətin köməyi ilə sözlərin mənalarını izah etməyə çalışın.

əsr – əsir
həsr – həsir
hərf – hərif

kəsr – kəsir
məhrum – mərhüm
mətn – mətin

sənəd – sənat
süfrə – sürfə
şahid – şəhid

- 
7. Mətnin (səh. 96) epiqrafinə münasibət bildirin. Həmin fikirlə razısanız mı? Niyə?
 8. Mətni oxuyun, münasibət bildirin, əsas mətnlə əlaqələndirin.

Tədqiqatlardan *məlum olur ki*, “and” sözü, əslində, “qan qardaşı” mənasında *islənən “anda”* sözündəndir. “Anda” sözü monqolca *həm də “əmi, dayı”* mənasını verir. Monqollarda “xoş gəldiniz” demək *məqamında “anda”* deyirlər ki, bunun da mənasi “qardaşımsan və əzizimsən” deməkdir. Qədim türk xalqlarının və monqolların bir adətinə görə, əsilləri başqa-başqa qəbilələrdən olan, ancaq qardaşlaşmaq, dostlaşmaq istəyən iki şəxsin hər biri öz barmağını deşər və barmaqdan çıxan qanı qarışdırılarlarmış. Bu mərasim bitəndən sonra onların hər biri digərinin qəbiləsində qardaşlığının bütün hüquqlarını əldə edir, doğma qardaşdan fərqləndirilmirdi. “And içmək” ifadəsi bu adətlə əlaqədardır.

(Musa Adilov, “Niyə belə deyirik” kitabından)

- 
- Özünüz də belə nümunələr söyləyin.
 9. Mətndə çərçivəyə alınmış söz birləşməsinin düzgün yazılışını müəyyənləşdirin. Özünüz də belə nümunələr tapın.
 10. Hansı düzgün yazılmışdır? Fikirlərinizi əsaslandırın.

30 dekabr
31 Mart
14 iyun

31 Dekabr
30 Mart
15 İyun

- 11.** Lügətin köməyi ilə düzgün yazın.

Tövsi.ə, ehti.at, mədəni.ət, əbədi.ət, ədəbi.at, fərzi.ə, qafi.ə, tərbi.ə, mali.ə, xi.aban, səvi.ə, la.ihə

Yazılmalıdır

“y” ilə

.....
.....


“yy” ilə

.....
.....

- 12.** Altından xətt çəkilmiş sözləri elə ifadələrlə əvəz edin ki, fikir düzgün olsun.

- *İgidlərimiz döyüşdə qəhrəmancasına öldülər.*
- *S. Vurğun 1956-ci ildə xərçəng xəstəliyindən həlak olmuşdur.*
- *Ç.Mustafayev Qarabağ uğrunda gedən döyüşləri ləntə alarkən vəfat etmişdir.*
- *Aldığı yaradan gözlərini əbədi qapadı.*
- *İşiq düşməsin deyə gözlərinin üstünü yumdu.*
- *Baş verən faciəni görməmək üçün əlləri ilə gözlərini bağladı.*

- 13.** 20 Yanvar faciəsi ilə bağlı hər hansı bir sənədli film izləyin. Həmin filmi müzakirə edin və verilmiş fikirləri tamamlayın:



- **14.** 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş vermiş faciə haqqında məlumat toplayın:
- *Həmin hadisənin başvermə səbəblərini araşdırın.*
 - *Hadisənin nəticələri barədə mülahizələrinizi yazın.*
 - *Həmin hadisənin sizdə oyatdığı təəssüratı əks etdirin.*

Mən Bakıda doğulmuşam. Şəhərin mərkəzində, metronun "Nizami" stansiyası yaxınlığında binada yaşamışam. Eyvanımız metronun giriş qapıları tərəfə baxdıqndan ətrafdakı binalarda yaşayan insanları da tanıydır. XX əsrin əvvəllərində tikilmiş ikimərtəbəli binaların sakinləri sanki böyük bir ailənin üzvləri idi. Memarlıq üslubu ilə seçilən, fərqli görünüşə malik olan bir bina isə Qərb memarlığını xatırlatdıqndan diqqəti daha çox cəlb edirdi. Bəlkə də, elə buna görə bu binaya baxmağı çox sevirdim. Bir dəfə həmin binanın memarının Zivərbəy Əhmədbəyov olduğunu eşitdim...

...2011-ci ilin iyul ayında Bakıya yay tətilinə döndüm. "Nizami" metro stansiyasının yanından keçərkən qarşısındaki meydani tanımadım. Az vaxt ərzində ətrafdə çox şey dəyişmişdi. Meydan və ətrafdakı binalar yeni görkəm almışdı. Meydanın mərkəzində isə məşhur azərbaycanlı memar Z.Əhmədbəyova heykəl qoyulmuşdu. Yaxınlaşüb heykələ diqqətlə baxmağa başladım.

Mən və mənim yaşıdlarım bu böyük memar haqqında nə bilirik? Onun Azərbaycan memarlıq tarixində yeri və rolü nədən ibarətdir? Bəs Azərbaycanın böyük memarları haqqında məlumatımız kifayət qədərdirmi? Təkcə ötan əsrin əvvəllərində, ortalarında, sonlarında deyil, heç bu gün də şəhəri gözəlləşdirən insanları tanımlarıq. Zənnimcə, belə olmamalıdır.

(Xaricdə təhsil alan tələbənin məktubundan, ixtisarla)



Siz necə düşünürsünüz?

4. ZİVƏRBƏY ƏHMƏDBƏYOV

Məşhur Azərbaycan memarı Zivərbəy Əhmədbəyov Avropa təhsili almış və 1918–1925-ci illərdə Bakının baş memarı olmuş ilk ali təhsilli azərbaycanlı idi. O, 1873-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu gün Bakını bəzəyən, möhtəşəmliyi ilə göz oxşayan bir çox tikililər məhz onun adı ilə bağlıdır.

Zivərbəyin istedadlı memar kimi yetişməsi təsadüfi deyildi. Anası Töhfe xanımın musiqi, ədəbiyyat və poeziya həvəskarı olması onun gələcək karyerasının formallaşmasında əhəmiyyətli rol oynamışdır. O, yuxarı sınlırdə oxuyarkən qərara alır ki, memar olub gözəl sənət nümunələri yaratsın, xalqımızın zəngin memarlıq ənənələrini yaşatsın.

1893-cü ildə Peterburq şəhərindəki Mülki Mühəndislər İnstitutuna daxil olan Zivərbəy 1902-ci ildə memar diplomu ilə vətənə qayıdır. Dövrünə görə mükəmməl təhsil alan gənc kadr ilk fəaliyyətinə doğulduğu şəhərdən başlayır. Onu Vətənə qayıtmaga istiqamətləndirən şəxs isə Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabi olur. H.Zərdabiyə yazdığı məktubların birində o bu görüşü həyatının ən böyük töhfəsi adlandırır.



Z.Əhmədbəyov bu görüşü nə üçün "töhfə" adlandırdı?

Zivərbəy Əhmədbəyovun nəvəsi, yeganə qızı Firəngiz xanımın oğlu Oqtay Əfəndiyev deyir ki, məhz həmin ərəfədə, yəni 1902-ci ilin 31 yanvarında baş verən zəlzələ Şamaxını xarabazara çevirmişdi. Buna görə də Z. Əhmədbəyov bir müddət Şamaxıda qalır, o, şəhərin abadlaşması ilə məşğul olur. Tamamilə dağılmış Cümə məscidi ilə yanaşı, digər tikililəri də yenidən bərpa edir. 1907-ci ildə babam Bakıda başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin dövrə Bakı şəhərinin memarlığı xüsusi naxışları və ornamentləri ilə fərqlənirdi. Zivərbəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərqi memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bu səbəbdən də paytaxtın qubernatoru və ali təbəqəsi şəxsi mülklərinin layihəsini məhz ona etibar edirdi.

Bu gün Bakıya yaraşiq verən tikililərin sırasında Təzəpir məscidi xüsusi memarlıq üslubu ilə fərqlənir. Məscid məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi Nabat xanımın vəsaiti hesabına tikilib. O zaman Bakı milyonçularının çoxu Avropanın ən məşhur memarlarını Bakıya dəvət edib özləri üçün yaşayış binaları tikdirirdilər. Nabat xanım məscidi məhz ilk azərbaycanlı memara tiddirmək fikrinə düşür. Bu memar isə gənc Zivərbəy idi. Müdrik qadın memarı yanına çağırıb niyyətini bildirdikdən sonra onu öz vəsaiti hesabına Şərqi ölkələrinə göndərir ki, məşhur məscidlərin memarlıq üslubunu öyrənsin. Nabat xanım Bakıda Şərqi ən möhtəşəm məscidlərinə bənzər məscid görmək istəyirdi. Zivərbəyi Məkkə və Mədinəyə, İstanbulla Şərqi memarlıq inciləri sayılan məscidlərin memarlıq üslubu ilə tanış olmağa göndərəndə ona belə demişdi: "Oğlum, qoy o müqəddəs ocaqların ruhu sənə ilham versin. Bax, öyrən, ən yaxşısını seç! Xalqımızın adına layiq elə məscid tik ki, adı dillər əzbəri olsun".

Beləliklə, Zivərbəy Şərqi zəngin məscid memarlığını mənimsəyərək geri döñür. İndi Nabat xanım Aşurbəyovanın arzuladığı məscidi tikmək olardı. Zivərbəyin layihəsi əsasında ən bacarıqlı sənətkarların iştirakı ilə Bakıda unikal memarlıq abidəsi – Təzəpir məscidi meydana gəlir. Məscidin 1905-ci ildən başlanan tikintisi 1914-cü ilə kimi davam etdi.

Mehparə

"Mədəniyyət" jurnalından, 2014-cü il



1. Tünd şriftlə verilmiş söz birləşməsi mətn üçün açar söz ola bilərmi? Siz hansı variantı təklif edərdiniz?
2. Mətndə fərqləndirilmiş sözlərin leksik mənalarını lügətin köməyi ilə tapın. Hansını sinonimi ilə əvəz edə bilərsiniz?
3. İzahlı lügətin köməyi ilə *abidə*, *heykal*, *büst* sözlərinin mənalarını izah edin.
4. Mətndəki faktları toplayıb "Bilirsınız mı?" başlıqlı rubrika hazırlayıın.



26 may 2011-ci ildə Bakıda “Nizami” metro stansiyası qarşısında Z.Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Heykəlin məhz “Nizami” metro stansiyasının qarşısında ucaldılması təsadüfi deyil. Metronun sol tərəfində memarlıq üslubunda tikilən binanın müəllifi Z.Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də memarın adını daşıyır.

5. Şəkil üzrə iş

- Abidə sizdə hansı təəssürat oyatdı?
- Nə üçün bu abidə belə hazırlanıb?
- Abidəni bəyəndinizmi və ya əksinə? Niyə?

Meydanın mərkəzində ucalan heykəlin müəllifi azərbaycanlı heykəltəraş Natiq Əliyevdir. Paytaxtimizi bəzəyən bu sənət əsəri bir sənətkarın digərinə olan məhəbbətindən, hör-mətindən yaranmışdır.



6. Mətnin məzmunu üzərində iş aparmaq üçün suallar tərtib edin. Sualların dolğun və məzmunlu olmasına çalışın. Həmin suallarla dostlarınıza müraciət edin.
7. Mətndəki hansı faktlar N.Aşurbəyovanın və Z.Əhmədbəyovun vətənpərvərliyinin bariz nümunəsidir?
8. H.Zərdabi haqqında məlumat toplayın. Topladığınız məlumatı feili birləşmə şəklində formalasdırın və mətnə əlavə edin. Bu zaman mətndə rəbitənin pozulmamasına çalışın.
9. Məntiqi ardıcılığı davam etdirin:
Badisəba xanım Köçərli, Nabat xanım ..., ..., ... və s.
Sizcə, bu ardıcılıqlı hansı məntiqə əsaslanır?
10. Memar Natiq Əliyev haqqında məlumat toplayıb kiçik təqdimat hazırlayıñ.

- 11.** Mətnləri oxuyun. Hər iki şəxsin: yazıçı və aparıcının yazısına münasibət bildirin.

1897-ci ildə rus yazıçısı M.Qorki 2-ci dəfə Bakıda olmuş, şəhərin xeyli dəyişməsi yazıçını heyran etmişdir:

"...Gecələr mən Botanika bağının salınacağı yüksəklikdən Bakıya, onun sayrişan işıqların ziyasına qərq olmuş gözəlliyyinə tamaşa etməkdən doymurdum. Mən bu gecəki gözəl mənzərəni Bomer dağından suların əks etdiirdiyi rəngarəng işıqlara bürünmüş Neapola baxarkən görmüşdüm. Xəzərin güzgüsündə əks olunan sahil işıqlarının büründüyü Bakı gecələri daha işıqlı, daha cazibədardır".



"Bakı XX və XXI əsrda" mövzusunda söhbət aparın.

"Mən Bakıdan Moskvaya qayıdarkən maşında ağladım". KİV-nin verdiyi məlumatə görə, bu sözləri Rusiya mətbuatına verdiyi müsahibədə Rusyanın məşhur aparıcısı Andrey Malaxov demişdir.

"İki il əvvəl, 2014-cü ildə Bakıya eza-miyyətə getmişdim. Şəhərin qısa müd-dət ərzində fantastik dərəcədə dəyişdi-yinin şahidi oldum. Bakı qısa vaxtda olduqca müasir, gözəl, tamamilə fərqli bir şəhərə çevrilmişdir. Əvvəlki illərlə müqayisədə yaxşı mənada şəhər ta-nınmaz dərəcədə dəyişmişdir. Budur, mən Bakıdan – günəşin, ağ mərmərin, işıqlandırılmış gözəl küçələrin, təmizli-yin və sairənin olduğu şəhərdən Mos-kvaya qayıdırám".

- 12.** Şəkilçiləri düzgün artırmaqla sağ sütundakı sözləri sol sütundakı sözlərlə uyğunlaşdırın.

Tamaşa ____

seyr etmək

Film ____

baxmaq

Mənzərə ____

nəzər salmaq

Ətraf ____

müşahidə etmək

Hadisə ____

şahid olmaq

- 13.** Mətndə (səh. 99-100) altından xətt çəkilmiş cümlələrin mürəkkəb cümlə olduğunu əsaslandırın. Həmin cümlələri bir-birindən fərqləndirin.

- 14.** Tabeli və tabesiz mürəkkəb cümlələri müqayisə edib bu nəticəyə gəldik ki, (fikirləri tamamlayın).

Tabeliz mürəkkəb cümlələr

Bərabərhüquqlu cümlələrin

Tabesiz mürəkkəb cümlələr ...
bağlanır.

Bələ cümlələr ... əlaqələnə bilir.

Tabeli mürəkkəb cümlələr

Tərkibindəki cümlələrdən biri əsas, ...

Tabeli mürəkkəb ... tərkib hissələri ...
və ... bağlanır.

- 15.** Düzgün yazmaqla cümlələri tamamlayın, durğu işaretlərini bərpa edin.

Nabat xanımın Zivərbəy Əhmədbəyovu Şərq ölkələrinə ezam etməkdə məqsədi o idi(ki) _____. Əgər Həsən bəy Zərdabi gənc memarın bacarığına inanmasa(idi) _____. Maştağa kəndində tikilmiş məscidin üslubu onu təəccübləndirsə(də) _____.

- 16.** Dialoqu oxuyun. Hotel işçisinin dediyi sözlərdə orfoqrafik səhv'ləri düzəldin. Hansı cümlələr mürəkkəbdir? Hansı cümləni mürəkkəb cümləyə çevirmək olar?

- Salam.
- Salam. Xoş gəlmisiz.
- Biz sizin hotelinizdə otaq sifariş etmək istərdik.
- Əlbətə, buyurun. Neçə gün şəhərmizdə qonaq olacaqsız?
- Yəqin ki, ən azı, bir həftə burada qalacağıq.
- Çox gözəl. Otaclarımız çox rahat, qeniş və işıqlıdır. Siz hansı otağa üstünlük verirsiz? Dəniz mənzərəli, yoxsa şəhərə görəntülü olan otaqlara?
- Çox istərdik ki, pəncərələri dənizə baxan otaq olsun.
- Onda sizi otağınıza qədər müşayət etsinlər. III mərtəbə 315-ci otaq.

Lift sol tərəfdədir.

– Təşəkkür edirik. Otaq bizim xoşumuza gəldi; çox geniş və rahatdır, hər yer tərtəmizdir. Pəncərədən görünüş isə həddən artıq gözəldir.

– Sizi qane etdiyimiz üçün çox məmnunam. Hoş istirahətlər. Səhər yeməyi saat 7⁰⁰-dan 11⁰⁰-a qədərdir. Restoran ən üst qatda yerləşir. Oradan da bütün şəhərə gözəl bir mənzərə açılır.

– Şəhərin görməli və gəzməli yerləri ilə tanış olmaq üçün bələdçi də istərdik.

– Böyük məmnuniyyətlə, sizi bu xidmət növünü təklif edə biləcək bir əməkdaşımızla tanış edərik.

- 17.** Təsəvvür edin ki, çıxdan Azərbaycanda olmayan və yaxud xaricdə yaşayın yaxın bir dostunuz sizə qonaq gəlir. Onu yaşadığınız ərazinin, şəhərinizin hansı mədəni yerləri ilə tanış edərdiniz? Bu yerləri dəqiqləşdirin. Qonağınızı təklif etmək üçün hansı cümlələrdən istifadə edərdiniz?

- 18.** Yaşadığınız ərazidə hər hansı bir abidə, onun memarı, yaranma tarixi haqqında məlumat toplayıb kiçik mətn tərtib edin.



5. OSMANLI DÖVLƏTİNİN İLK BAŞ MEMARI – TƏBRİZLİ MEMAR ƏLİ



XV–XVI əsrlərdə güclənən Azərbaycan–Osmanlı münasibətlərində bütün istiqamətlərdə olduğu kimi, mədəni əlaqələrdə də inkişaf özünü göstərir. Bu mədəni əlaqələrin möhkəmlənməsində adlı-sanlı azərbaycanlı şəxslərin: elm adamlarının, şairlərin, sənətkarların, memarların böyük xidmətləri olub. Bu şəxslərdən biri də Təbrizli Memar Əlidir.

Əsl adı Ələddin Əbdülkərim

olan Memar Əlinin doğulduğu tarix dəqiq bilinməsə də, tarixi mənbələrdə onun Təbrizdə doğulduğu, təhsilini də bu şəhərdə aldığı göstərilir. Sultan Səlim Çaldıran döyüşündən sonra təxminən 8 gün Təbrizdə qalmışdı. Bu səfərdən qayıdarkən bir çox azərbaycanlı alim və sənətkarları özü ilə birlikdə Osmanlı dövlətinə aparmışdı. Xüsusi istedadına və bacarığına görə Memar Əliyə Sultan Səlim tərəfindən Osmanlı dövlətinin ilk baş memarı kimi önəmli bir vəzifə verilmiş, o, təxminən 23 ilə qədər baş memar kimi fəaliyyət göstərmişdir.

Memar Əli ilk dəfə olaraq klassik osmanlı memarlığı ilə İran üslubunu birləşdirərək, "toplu plan" adlandırılan memarlıq üslubunun əsasını qoyub. Bu üsulun özəlliyi ondan ibarətdir ki, binanın böyüklüyü və tarazlığına görə sütun və ya dayaq hörgüləri olmadan geniş salonlu binaların inşa edilməsi mümkün olub. Məhz bundan sonra klassik osmanlı memarlıq əsərlərindən fərqlənən əzəmətli saraylar, çoxminarəli məscidlər və mədrəsə komplekslərinin tikilməsi gerçəkləşib və geniş yayılıb. Memar Əlinin ilk dəfə tətbiq etdiyi bu üsul daha sonralar məşhur osmanlı arxitektoru Memar Sinan tərəfindən inkişaf etdirilərək tətbiq edilib. Lakin bir çox tədqiqatçılar bu ardıcılılığı qarışdıraraq "toplu plan" memarlıq üslubunun ilk dəfə Memar Sinan tərəfindən istifadə olunduğunu deyirlər. Onlar Memar Əlinin inşa etdirdiyi bir çox



1. Lügət üzərində iş aparmaq üçün suallar tərtib edin.

abidələri səhvən Memar Sinana aid edirlər. Buna görə də, əslində, Memar Əli tərəfindən inşa edilən Gəbzə şəhərindəki Çoban Mustafa Paşa məscidi, İstanbulun Sultan Əhməd məscidi səmtindəki İbrahim Paşa sarayı Memar Sinanın əsərləri kimi tanınır. Halbuki Memar Sinan, sadəcə, bu binaları öz dövründə təmir edib.

Üslub və memarlıq xüsusiyyətlərinə görə Memar Əliyə aid edilən, lakin kitabəsi ("tarixi lövhə"si) olmayan Topqapı Sarayında Babüs-Salamlıq bölməsi, İstanbulda Sultan Səlim məscidi və öz vəsaiti ilə ərsəyə gətirdiyi Memar Əcəm məscidi kamil sənət nümunələridir.

Hərçənd ki onun ölüm tarixi ilə bağlı mənbələrdə açıq məlumat verilmir, ancaq öz vəsaiti hesabına tikdiriyi Memar Əcəm məscidinin 20 mart 1537-ci il tarixli sənədindən onun hələ həyatda olduğu anlaşılır. Bu tarixdən sonra haqqında heç bir bilgi verilməməsi və 1538-ci ildə Memar Sinanın Osmanlı dövlətində baş memar olaraq işə başlaması belə bir qənaətə gəlməyə əsas verir ki, Memar Əli 1538-ci ildə vəfat edib.

Bilal Dədəyev



2. Hansı fikir mətnə aid deyil?

- a) Memar Əli Çaldırın döyüşü zamanı Sultan Səlimə əsir düşmüşdür.
- b) Memar Əlinin yaratdığı "toplu plan" üslubu Memar Sinan tərəfindən inkişaf etdirilib.
- c) Memar Əli təxminən XVI əsrin sonlarında anadan olmuş və ömrünün son illərini Osmanlı imperiyasının ərazisində yaşamışdır.
- d) Memar Əlinin fitri istedadı onu Osmanlı imperiyasının baş memarı kimi yüksəltmişdir.

3. Mətndən hansı nəticəyə gəlmək olur?

- a) Çaldırın döyüşündən sonra Memar Əli bir müddət Təbrizdə qalmışdır.
- b) Sütunsuz və dayaq hörgüləri olmadan geniş salonların tikilməsi üslubu Memar Əlinin adı ilə bağlıdır.
- c) Memar Sinan Memar Əlinin davamçısı olmuşdur.
- d) Memar Sinan bir çox memarlıq sirlərini Memar Əlidən öyrənmişdir.

4. Cümlələrdə durğu işaretlərini bərpa edin.

- 1) Bu adətdir adam həmişə qürbətdə vətən həsrəti çəkir.
- 2) Bu dünyani dilimiz vasitəsilə öyrəndik dilimiz vasitəsilə tərbiyə tapdıq (A.Səhhət).
- 3) Bir aydan çox idi ki səfər davam edirdi (Ə.Cəfərzadə).
- 4) Turqut Dədə dedi ki xəyanət olan yerdə birlik olmaz (Ə.Cəfərzadə).

5. Mətndə altından xətt çəkilmiş tabeli mürəkkəb cümlələr hansı vasitələrlə bağlanıb?

Tabeli mürəkkəb cümlələrdə əsas və asılı cümlələr müxtəlif vasitələrlə bağlıdır. Tərkib hissələr daha çox intonasiya və tabelilik bağlayıcıları ilə əlaqələnir.

Məsalən:

- 1) İntonasıya ilə

əsas cümle **asılı cümle**

Bilin, ← *sürüdən ayrılan qoyunu qurd yeyər.* (Ə.Cəfərzadə)
 - Adətdir, bir iş görəndə elin ağsaqqalına müraciət edərlər. (Ə.Cəfərzadə)
 - 2) Tabelilik bağlayıcıları ilə

əsas cümle **asılı cümle**

Mən onu çoxdan görmürdüm, ← *ona görə ki daha Bakıda yaşamırıdı.*
 - Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli.

- 6.** Uygunluğu müəyyənləşdirin. Durğu işaretlərini bərpa edin.

Ağilli o adamdır ki

*özünü həddindən artıq ağıllı
saymayasan. (A.Morua)*

Kifayət qədər ağilli olmalısan ki

ürayı hamı üçün döyüner.
(R.Rollan)

Həqiqi dahi o adamdır ki

çünkü xoşbəxtliyi artırar.
(V.Şekspir)

*Əsl dost misilsiz
xazinədir*

başqalarının müdrikliyindən və təcrübəsindən öyrənir. (F.Manuil)

7. Atalar sözlərinin əslini bərpa edin. Hansı cümələni tabeli mürəkkəb cümleyə çevirmək olar?

Biləyi güclü minini yuxar, biliyi güclü birini.

Ağıl köhnəlməyən mədəndir, bilik tükənməyən geyim.

Meyvəsiz adam elmsız ağac kimidir.

8. Sxemlərə uyğun mürəkkəb cümlələr düzəldin.

<i>Asılı cümlə</i>	+ sa, +	<i>Əsas cümlə</i>
<i>Əsas cümlə</i>	+ ki, +	?
?	+ , +	<i>Əsas cümlə</i>
?	+ , +	?

9. Mətni oxuyun və aşağıdakı tapşırıqları yerinə yetirin.

Şahzadə bir çoban qızına aşiq olur. Qız gələn elçilərdən şahzadənin nə sənətin sahibi olduğunu soruşur. Elçilər şahzadəyə sənət lazım olmadığını, atasından sonra böyük bir ölkəni idarə edəcəyini söyləyirlər. [Lakin qız şahzadənin bir sənəti yaxşı öyrənməyincə ona ərə getməyəcəyini qəti olaraq bildirir.]

Şahzadə çarəsiz qalıb bir sənət əldə etməyə məcbur olur. Ölkənin ən mahir xalçaçılarını çağırıb incə, zərif naxışlı xalçalar toxumağı öyrənməyə başlayır.

Bir-iki il keçir, şahzadə mahir bir xalça ustası olur. Gözəl xalça toxuyub onun naxışları arasında rəmzlə çoban qızının gözəlliyini əks etdirir. Xalçanı qız'a göndərir. Qız xalçanı çox bəyənir və şahzadəyə ərə getməyə razılıq verir. Onlar evlənirlər.

Bu hadisədən bir neçə il də keçir. Şahzadə səfərə çıxır. Yolda quldurlar onu tuturlar. Onu öldürmək istəyənlərə gözəl xalça toxuduğunu söyləyir. Quldurlar onun zəhmətindən fayda götürməyi qərara alır, şahzadəni sağ saxlayıb ona xalça toxutdururlar. Şahzadə toxuduğu xalçaların naxışları arasında rəmzlə harada və kimlərin əlində əsir olduğunu yazır. Təsadüfən bu xalçalardan birini getirib şah sarayına satarkən şahzadənin arvadı naxışlarının arasındaki "yazılıları" oxuyub əhvalatı başa düşür. Xalçanı satanı tutub onun vasitəsilə şahzadənin yerini öyrənir və onu xilas edirlər.

9.1. Aşağıdakılardan hansı mətnə ad kimi seçilə bilər? Siz nə təklif edərsiniz?

- A) Sənət şahzadəni ölüm dən qurtardı.
B) İş ustanıdan qorxar.
C) _____

9.2. Sizcə, nə üçün qız asan yol seçmədi?


9.3. Qız şahzadəyə ərə getməyə razılıq verir:

- Gözəl xalça toxuduğu üçün
- Sənət sahibi olduğu üçün

9.4. Şahzadə ilə Memar Əlinin oxşar talelərini müqayisə edin.



Bu nəticəyə gəlmək olur ki, ... (Pazlları birləşdirməklə cümləni oxuya bilərsiniz.)



9.5. Mətndə (səh. 107) çərçivəyə alınmış cümlələri tabeli mürəkkəb cümləyə çevirin və düzgün intonasiya ilə oxuyun. Daha hansı cümlələri tabeli mürəkkəb cümləyə çevirmək olar?

- rekonstruksiya
- təcəssüm etdirmək
- çoxlu
- vəsait

Sözlərin əlifba sırasına görə ardıcılılığını bərpa edin, onların leksik və qrammatik mənalarını yazın.

*Kim bilir, neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazılısı vardır.
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən nəsilə bir yadigardır.*

Səməd Vurğun

6. FIT QALASI

(ixtisarla)

Azərbaycanı qarış-qarış gəzsən, hər bucağında tariximizin yadigarı olan qəhrəman qalalara, onların qalıqlarına rast gələ bilərsən: Ağcaqala, Bakı qalası, Girdiman qalası, Gülüstan qalası, Fit qalası...

Fit dağı mühüm hərbi strateji əhəmiyyətə malik olmuşdur. Yamacları, əsasən, meşəlikdən, bir sıra yerlərdə isə sıldırımlı qayalıqlardan ibarət olan dağın ən yüksək zirvəsində inşa olunan Fit qalası Şamaxı şəhərindən təxminən 35 km məsafədə yerləşir.

Divarların müəyyən hissəsi uçduğundan tam olaraq qala divarlarının hündürlüyünü müəyyən etmək mümkün deyil. Lakin mənbələrdə divarların hündürlüyünün təxminən 5 metrə çatdığı göstərilir.

Fit dağındaki "Qanlı qaya" adlanan ərazidə Şirvan hakimi Mustafa xanın 1791–1792-ci illərdə tikdirdiyi qalanın divarları qalmaqdadır. Mənbələrdə verilən məlumatə görə, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın bölgəyə hücumu zamanı Mustafa xan Fit qalasına çəkilir və sonadək orada müdafiə olunur. Ağa Məhəmməd şah Qacarın orduları hücuma keçsə də, qalanın alınmaz olduğunu görüb geri çəkilirlər. Sonradan Mustafa xan Qala ətrafında üç arşın enində divar tikdirir. Fit qalası XIX əsrədə çar Rusiyasının işgalçılıq müharibəsinə də mətanətlə sinə gərmişdir.

XIX yüzilliyin ilk illərində çar Rusiyasının Azərbaycan torpaqlarını işgal etməsi bölgədə yeni müharibə ocaqlarının yaranmasına səbəb olur. Bu dövrda Şamaxı xanlığının da müstəqilliyi real təhlükə qarşısında qalır. Mustafa xan ilk dövrlərdə Rusyanın tələblərinə mahəl qoymur. Lakin qüvvələrin qeyribərabərliyi və Azərbaycan xanlıqlarının bir cəbhədə birləşməməsi Şamaxı xanlığının da vəziyyətini olduqca çətinləşdirir.

Fit qalasını özünə siğınacaq seçən Mustafa xan çar Rusiyasına tabe olmaq istəmir. Bu dövrda general Sisianov qalanı zəbt etməyin qeyri-mümkün olduğunu öyrənir və Şamaxı xanlığını tabe etmək üçün Mustafa xanla danışqlara getməyə razı olur. Sisianov Mustafa xanı Kürəkçay sahilindəki öz hərbi qərargahına dəvət edir. Lakin Mustafa xan Fit qalasını

Sizcə, Sisianovun planı nədən ibarət idi?

tərk etməyəcəyini bildirir. Çünkü o, Sisianovun hiyləgərcəsinə plan hazırladığını anlamışdı. Bir müddət sonra müqavilə mətni ilə yaxından tanış olan Mustafa xan Şirvan əhalisinin təzminat ödəməyəcəyini bildirir və sülh müqaviləsindən bu maddənin çıxarılmasını tələb edir. Lakin Sisianov bunun müqabilində Şamaxı xanlığının illik bac vergisini 7 min çervon məbləğində müayyanlaşdırır və Fit dağı yaxınlığında Çərtmə dağının ətəyində görüş keçirilir. 1805-ci il dekabrın 27-də Mustafa xanla Sisianov arasında 11 maddəlik müqavilə imzalanır və Şamaxı xanlığı Rusiyadan asılılığı qəbul edir.

Mahir Qəribov
"Füyuzat" jurnalundan, 2010-cu il

1. Müzakirə

1

Qalalar bədnam hadisələrin şahididir.

2

Qalalar qürur yerimiz, qəhrəmanlıqla dolu tariximizin şahididir.

-  2. *Saziş, müqavilə* sözlərinin leksik mənalarını müəyyənləşdirir.
 3. *Maddə* sözünü cümlədə işlətməklə mənalarını fərqləndirir.
 4. *Müstəqillik, azadlıq, sərbəstlik* sözlərini uyğun cümlələrə artırın.
 • *Evdə Gültəkinə tam ... verilmişdi.*
 • *... verilmir, alınır.*
 • *Hər ölkəyə ... əldə etmək nəsib olmur.*
 5. Uygunluğun düzgün olub-olmadığını müəyyənləşdirin.

Qala

zəbt etmək

Torpaq

işgal etmək

Şəhər

talamaq

-  6. *Çervon* və *arşın* sözlərinin müasir qarşılığını və uyğun gəldiyi vahidi tapın.
 7. Nə üçün Şamaxı xanlığı Rusyanın asılılığını qəbul edir?
 8. Mətnindən əsas faktları seçin.
 9. Fərqləndirilmiş hissə əsasında dialoq qurun. Dialoq Sisianov və Mustafa xanın dilindən olmalıdır. Nitq etiketlərindən düzgün istifadə edin.
 10. Mətnin əvvəlində verilmiş epiqrafin mətnin hansı hissəsi ilə daha çox əlaqələndiyini deyin.



11. Epiqraf kimi verilmiş şeir parçasında (səh. 109) altından xətt çəkilmiş misradakı cümlənin tərkib hissələri hansı vasitə ilə bağlanmışdır?
12. Bəs mətndə altından xətt çəkilmiş cümlələrin tərkib hissələri hansı vasitə ilə bağlanmışdır?

Tabeli mürəkkəb cümlənin tərkib hissələri $-sa^2$ şərt şəklinin şəkilçisi ilə bağlanır. $-sa^2$ şəkilçisindən sonra vergül işarəsi qoyulur.

Məsələn:

- *Od olmasa, tüstü çıxmaz.* (Atalar sözü)
- *Əgər gəlsə, çıxışının uğurlu olacağına inanıram.*

Tabeli mürəkkəb cümlənin tərkib hissələri $-sa^2$ şərt şəklinin şəkilçisi və *da*, *də* ədati ilə də bağlanır. Vergül işarəsi *da*, *də* ədatından sonra qoyulur.

Məsələn:

- *Memar Əlinin doğulduğu tarix dəqiq bilinməsə də, tarixi mənbələrdə onun Təbrizdə doğulduğu, təhsilini də bu şəhərdə aldığı göstərilir.*

13. Sxemlərə uyğun mürəkkəb cümlələr düzəldin və intonasiyaya fikir verin.

Asılı cümlə

+ *sa*, +

əsas cümlə

Əsas cümlə

+ *ki*, +

?

?

+ , +

əsas cümlə

?

+ , +

?

14. Nöqtələrin yerinə uyğun şəkilçiləri artırıb cümlələri tamamlayın.

Əgər oxusam, dərsə yaxşı cavab verər... .

Evdə qalsa, sənə kömək ed.... .

Nə vaxt istəsə... , gələr.... .

Necə görsə... , elə də deyər... .

- 15.** Mətndəki mürəkkəb cümlələri müəyyənləşdirin. Altından xətt çəkilmiş cümlələri mürəkkəb cümləyə çevirin.

Çıraqqala Şabran rayonunun təqribən 20-25 kilometrliyində Çaraqqaya adlanan sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə qərar tutub. Neçə yüz ildir, qala ulularımızın şanlı tarixini bu günümüze qədər yaşatmaqdadır.

Çıraqqala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olmuş bu qaladan geniş bir ərazini nəzarət altında saxlamaq mümkün olmuşdur. Düşmənin gəlişini görən qaladakılar tonqallar vasitəsilə ətrafa xəbər vermiş, hamını köməyə çağırmışlar.

Yerli əhalinin qalanı "Çaraqqala" adlandırmasına baxmayaraq, buranın orta əsrlərdən qala-səhər olmasını göstərmişdir. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq adlanması da bu faktı təsdiqləyir. Məlumudur ki, bu qalanın Sasaniłər tərəfindən təyin edilmiş ilk hakiminin adı Çara olmuşdur. Deməli, bu qalanın əhali tərəfindən "Çara yaşayan qala" adlanması daha inandırıcıdır. Sonralar Çara qala "Çaraqqala" şəklində işlənmişdir.

Ümummilli lider Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli sərəncamı ilə Çıraqqala tarixi abidə kompleksi qoruq elan edilmişdir.



Fit qalası ilə Çıraqqala arasında hansı oxşarlığı gördünüz?



- 16.** Fit qalasının yerləşdiyi bölgəyə yaxın yerdə yaşayan şagirdlərin nəzərinə!

- 1) *Həmin ərazinin rəngli fotosunu çəkin.*
- 2) *Videoçarx da hazırlaya bilərsiniz.*
- 3) *Fit qalası haqqında ətraflı məlumat toplayıb təqdimat hazırlayın.*
- 4) *Təqdimatınızdakı sözlərin düzgün yazılışına, cümlələrin düzgün qurulmasına, durğu işarələrindən yerində istifadəyə fikir verin.*
- 5) *Hazırlığınız materialları sosial şəbəkələrdə yerləşdirin.*



Azərbaycanın müxtəlif bölgələrindəki şagirdlər də yaşlıqları ərazidə tarixin bizə yadigar qoymuş qalalar, abidələr, tikililər haqqında təqdimat hazırlayıb həmyaşidləri ilə paylaşsa, yaxşı olar.

Təqdimatlarınızın məzmunlu və dolğun olmasına çalışın.

**Əziz şagirdlər,
unutmayın ki, yazdığınız
hər cümlə, dediyiniz
hər söz sizin haqqınızda
dolğun təsəvvür yaradır.
Ona görə də təqdimatınızda və təqdiminizdə diqqətli olun!**

7. TSİN Şİ XUANDİNİN MƏQBƏRƏSİ

Bu maraqlı hadisə 1974-cü ilin martında Çinin Sian şəhərindən 40 km məsafədə yerləşən Şensi əyalətində baş vermişdir. İnsanlar əmələ gəlmış yarğana baxanda gözlərinə inanmadılar. Torpaqdan camaatın üzünə gildən hazırlanmış orta yaşılı bir kişi baxırdı. Onun arxadan hörülülmüş uzun saçları vardı. Əynindəki geyim qədim (*köhnə*) Çin əsgərlərinin geyiminə oxşayırırdı. Əhali dərhal bu barədə yerli arxeoloqlara xəbər verdi. Tezliklə bu ərazidə geniş miqyaslı qazıntı işləri başlandı.

(1) Torpaqdan orta yaşılı qədim Çin əsgərinin gil fiquru çıxdı. (2) O, əlində bürünc uclu nizə tutmuşdu. İlk vaxtlar heç bir alim bu tapıntıni yaxınlıqda olan təpə ilə əlaqələndirmirdi. (3) Amma alimlər bilirdilər ki, haradasa bu təpənin altında məşhur Çin imperatoru Tsin Şi Xuandinin məqbərəsi yerləşir. (4) Əldə olan məlumatlara görə, məqbərənin özü dağıdılmışdır. (5) Ona görə də alimlər buna elə də əhəmiyyət vermirdilər. (6) Bunun nəticəsində bütün dünya (*cahan*) yeni tapıntıdan xəbər tutdu. (7) Axtarışlar zamanı təpədən şərqə doğru çoxlu sayıda gil əsgər tapıldı. İlk baxışdan bu, böyük (*iri*) orduya bənzəyirdi (*oxşayırırdı*). Bu günə qədər arxeoloqlar 6 min gil əsgər tapıblar. Burada 4 cərgə süvari əsgər ordusu, döyüş arabaları var idi. Hər bir ordu növü cərgə halında yiğilmişdir. Hər bir əsgər, araba, at **təbii** görünürdü.



1. Hansı sözləri mötərizədə verilmiş sözlərlə əvəz etsək, uyğunsuzluq yanar? Mətndə çərçivəyə alınmış sözlərin məna fərqini izah edin.
2. Hansılar mətn üçün açar sözlər ola bilər?
gil əsgər, məqbərə, imperator, ənənə, müdafiə, ordu, arxeoloq, ağıl
Siz hansı sözləri təklif edirsiniz?
3. *İmperator, hökmədar, şah, çar* sözlərinin leksik mənalarını fərqləndirin.

Onların əllərində olan oxlar, qılıncalar, nizələr isə həqiqi silahlar idi. Ən maraqlısı isə bu idi ki, tapılmış heykəllər, onların silahları zamanın təsirinə məruz qalmamışdı.



Tədqiqatlar zamanı aşkar edildi ki, tapılmış hər bir heykəlin ölçüsü real adamdan götürülüb. Əlbəttə, inandırıcı deyildi ki, Çin heykəltaraşları bir yerə 6 min nəfər adam (*insan*) yiğib, onların hər birindən ölçü götürmüslər. Görünür, heykəltaraşlar işlərini öz yadداşları əsasında görübərlər. Əsgərlərin üzlərinə diqqətlə baxdıqda hamisində eyni üz cizgilərinin olduğu görünürdü. Tədqiqatlar (*axtarışlar*) davam etdikcə məlum oldu ki, "ordu" e.ə. III əsrə aiddir. Onların əsas məqsədi imperator Tsin Şi Xuandinin məqbərəsini qorumaq olmuşdur. Bəs niyə imperator özü üçün bu boyda gil ordu hazırlatmışdır? Eyni zamanda niyə o, gil ordunu yerə basdırılmışdır? Bu suallara cavab tapmaq üçün Qədim Çin tarixinə nəzər salmaq lazımdır.

Tsin Şi Xuandi parçalanmış imperatorluqlardan birinin imperatoru oldu. Uzun müddət davam edən müharibələrdən sonra o bütün ölkəni öz hakimiyyəti altında birləşdirdi. E.ə. 221-ci ildə özünü Çinin birinci imperatoru elan etdi. Bütün ölkəni ələ keçirəndən sonra imperator islahatlara başladı. Onun ən böyük layihəsi Böyük Çin səddi idi. Ona qədər və ondan sonra da belə böyük tikinti olmamışdır.

Tsin Şi Xuandi öz ölümsüzlüğünə inanırdı. **Təbii** ki, imperator Tsin Şi Xuandi sonsuza qədər hökmranlıq edə bilməzdi. Hər bir insan kimi vaxtı çatdımı, o da vəfat edəcəkdi. Ona görə də ömrünün sonlarına doğru o özü üçün möhtəşəm məqbərə tikilməsinə əmr verir. Imperator vəfat edərkən onu tikdirdiyi məqbərədə dəfn edirlər. Imperatorun əmrinə əsasən onunla birlikdə bütün arvadları, qulluqçu və nökərləri, məqbərəsini tikən bütün şəxslər də diri-diri basdırırlar.

Qədim Çin adət-ənənəsinə görə, imperatorun ordusu da basdırılmalı (*dəfn olunmalı*) idi. Ancaq Tsin Şi Xuandinin yerinə hakimiyyətə gələn oğlu əmrə tabe olmur, böyük bir ordunu diri-diri basdırmağa razılıq vermir. Bunun əvəzinə, o, simvolik bir ordunu qurban verməyi əmr edir (*qərara alır*). Əmrə görə, bütün ordu gildən heykəllər şəklində hazırlanmalı və onun atasının məqbərəsinin yaxınlığında basdırılmalı idi. Alımların tapdığı gil fiqurlar həmin "qurban verilmiş" ordu idi.

4. “Ancaq gil əsgər arxeoloqları çox maraqlandırırdı, elə buna görə də qazıntıları davam etdirmək qərara alındı” cümləsi hansı rəqəmin yerinə yazılsa, mətnin məzmununa xələl gəlməz?



5. Tsin Şi Xuandinin məqbərəsini kim üzə çıxarır?
6. Cavan imperatorun hərəkətinə münasibət bildirin. Niyə digər şəxslərin ölümünə razı olsa da, ordunun məhvini yol vermir?
7. Oğulu atasına xəyanət etməkdə günahlandırmaq olarmı? Niyə?
8. Aşağıdakı xüsusiyyətlər mətnin hansı hissəsinə uyğundur?
 - *diqqət* _____
 - *maraqlı fakt* _____
 - *birlilik* _____
 - *uzaqgörənlik* _____
 - *ağıllılıq* _____
 - *adət-ənənəyə sadıqlik* – *imperatorla birlikdə bütün arvadları, qul-luqçu və nökərləri, məqbərəsini tikən bütün şəxslər də diri-diri basdırılmalı idi.*

9. Mətndə altından xətt çəkilmiş tabeli mürəkkəb cümlənin hansı vasitə ilə bağlandığını göstərin. Cümlələri düzgün intonasiya ilə oxuyun.

Tabeli mürəkkəb cümlənin tərkib hissələri *-m⁴* sual ədatı ilə bağlanır. *-m⁴* sual ədatından sonra vergül işarəsi qoyulur.

Məsələn:

- *Qocalıq gəldimi, axtar bir bucaq.* (N.Gəncəvi)
- *Bir az yağış yağdım, küçədə palçıq əlindən tərpənmək olmurdu.* (C.Cabbarlı)

Tabeli mürəkkəb cümlənin tərkib hissələri bağlayıcı sözlərlə də bağlanır. Bağlayıcı sözlər sual əvəzlikləri ilə ifadə olunur.

Məsələn:

Bağlayıcı sözlər

Kim insanları pis hesab edirsə, onun öz ürəyi təmiz deyil. (H.Mehdi)

Nə qədər bacarırsan, bir o qədər yaz.

- 10.** Mətni oxuyun, məzmununu “Tsin Şi Xuandinin məqbərəsi” mətninin məzmunu ilə müqayisə edin. Hansı nəticəyə gəldiniz?

1217-1227-ci illər ərzində Çingiz xan bəşər tarixində ən möhtəşəm imperiya yaratmışdır. Onun sərəncamında Çində, Hindistanda və qədim Rusiyada ələ keçirilmiş saysız-hesabsız var-dövlət var idi. Tarixçilər indiyə qədər həmin var-dövlətin harada olması barədə baş sindirirlər. Belə ehtimal edirlər ki, onun qəbri bütün əvvəlki tapıntıları, məsələn, Tutanxamonun sərdabəsini kölgədə qoya bilər. Deyilənə görə, böyük fateh onun dəfnində iştirak edən əsgərlərin hamisinin öldürülməsini və onunla bir yerdə (*basdırılmasını*, *dəfn edilməsini*), sonra isə çayın məcrasının dəyişdirilərək onun qəbrinin üstündən axıdılmasını vəsiyyət etmişdir.

-  Mötarizədə yazılmış hansı sözdən istifadə etsəniz, məqsədə uyğun olar?
-  Altından xətt çəkilmiş cümlələrə hansı bağlayıcı vasitə artırılsa, mürakkəb cümlə yaranar və məzmunu xələl gəlməz?
- a) -sa² b) -sa² da² c) -m⁴



- 11.** Birinci sütundakı cümlələrə münasibət bildirin. Tünd şriftlə verilmiş sözlərin düzgün işlənmədiyini əsaslandırın. İkinci sütunda nöqtələrin yerinə uyğun gələn sözləri seçib yazın.

1

Müəllimin bərk sözləri
mənə təsir etdi.

2

Ağıl insan üçün ən **yara-**
şıqlı zinətdir. (Z.Şirvani)

3

Hündür insanların ömrü
illərlə deyil, onların əmələ-
ləri ilə ölçülür.

4

İlxıdan ayrılan qoyunu
qurd yeyər.

Müəllimin ... sözləri mənə
təsir etdi.

(kobud, qaba, sərt, möhkəm)

Ağıl insan üçün ən ... zi-
nətdir. (Z.Şirvani)
(gözəl, qəşəng, göyçək)

... insanların ömrü illərlə
deyil, onların əməlləri ilə
ölçülür.

(uca, yüksək, ali)

... ayrılan qoyunu qurd
yeyər.

(naxır, sürü)



Cümləni tamamlayın. Fikrin düzgün ifadə edilməsi üçün söziin _____.

12. Cümlələrin tabeli və ya tabesiz mürəkkəb cümlə olduğunu müəyyənləşdirin. Durğu işarələrinin düzgün qoyulduğunu əsaslandırın.

1) Ay keçir, il dolanır, əzizlərini itirmiş bu analar ümidi lə yol gözləyirdilər (*H.Seyidbəyli*). 2) Divarı uçurmazdan əvvəl öyrən ki, səni o tərəfdə nə gözləyir (*N.Tusi*). 3) Qonaq uzun müddət menyuya baxdı, sonra o, istədiyi yemək və içkini sıfariş etdi (*S.Dağlı*). 4) Elə bil yaxınlaşarsa, bunun həqiqət deyil, xəyal olacağından qorxurdu (*H.Seyidbəyli*). 5) Vətəni ona görə sevmirlər ki, o, böyükdür. Ona görə sevirlər ki, o, özünükündür.

13. Doğru və yanlış fikirləri müəyyənləşdirin.

Tabesiz mürəkkəb cümlələrdən fərqli olaraq, tabeli mürəkkəb cümlələrdə əsas və asılı cümlələr olur.

-sa² şərt şəklinin şəkilçisi ilə əlaqələnən cümlələrdə baş cümlə əvvəl gəlir.






Ona görə ki, çünki tabelilik bağlayıcılarının işləndiyi cümlələrdə vergül işarəsi bağlayıcılarından sonra qoyulur.

Tabeli mürəkkəb cümlələrin tərkib hissələri müxtəlif vasitərlə bağlıdır.

Bağlayıcı sözlər işarə əvəzlikləri ilə ifadə olunur.

doğru

yanlış



8. BÜLLUR PİRAMİDA



1. Maraqlıdır ki, əsrlər, qərinələr ötdükcə, insanların zövqü, dünyagörüşü dəyişdikcə gözəllik meyarları da dəyişdi. Elmin, texnikanın inkişafı ilə *həmahəng* yeni *inşaat* materialları və konstruksiyaları yarandıqca memarların *təxəyyülü* üçün geniş imkanlar açıldı və onlar daha ənənəvi, arxaik görünüslü piramidaya "bir yiğin daş" kimi baxmaq istəmirdilər. Nəticədə Misir piramidası "yavaş-yavaş yana yıxıldı" və nəhayət, zirvəsi üstə qərar tutdu. Bəli, bəli, çevrilmiş piramida zirvəsi üstə dayandı, özü də daşdan yox, müasir materialdan, içərisi də bomboş!..

2. Hələ eramızdan əvvəl qədim Misirdə yaranmış piramidalar ("Dünyanın yeddi möcüzəsi"ndən biri!) 20-30 il ərzində yüz minlərlə qulun ağır əməyi və əzablı ölümü bahasına *ucaldılmışdır*. Hər daşının çəkisi üç-dörd ton olan və hündürlüyü 145 metrə çatan *fironların məzarı* niyə məhz piramida olmalıdır?



1. Tünd şriftlə verilmiş sözlərin əvəzinə, onların elə sinonimlərini işlədin ki, cümlənin məzmununa xələl gəlməsin.
2. Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
3. Bunlardan hansı *qərinə* sözünün leksik mənası ola bilər:
 - *əsrin bir hissəsi*
 - *əsr*
 - *33 illik bir dövr*
 - *əsrin $\frac{1}{4}$ hissəsi*

Bəlkə, sükunət, *tarazlıq* və əbədilik təəssüratı yaratlığına görə üstünlük verilib piramidaya?

Bəlkə, piramida yer *cazibəsi* şəraitində kütləsi ilə ağırlığı düzgün və rasionallı paylanan ən kamil həndəsi fiqurdur, ona görə?!

Tarixən daş konstruksiyalı imarətlərin rəmzi piramida olmuşdur.

İllik “çevrilmiş piramida” layihəsini 1954-cü ildə Oskar Nimeyer verdi. Karakas şəhərində (Venesuela) Müasir İncəsənət Muzeyi zirvəsi üstə yerə sancılmış nəhəng piramida idi. Təbiətən romantik memar olan O.Nimeyer iddia edirdi ki, betondan və şüşədən *qurulmuş* belə piramida sırf memarlıq əsəridir, həm də heykəltaraşlıq əsəri *təəssüratı* bağışlayır. Onun fikrincə, əgər piramidalar sonsuz səmaya doğru açılırsa, bu həm funksional, həm də estetik tələblərə cavab verir.

3. İkinci “üsyankar cəhd” kanadalı memarlara məxsusdur. Montreal şəhərində keçirilən ümumdünya sərgisində Kanadanın pavilyonu da çevrilmiş piramida şəklində qurulmuşdu.

Müasir memarlıqda piramida formasına üçüncü müraciət 1985-ci ildə Paris şəhərində oldu. Fransa Respublikasında “Böyük yenidənqurma” programına əsasən Napoleon meydanında Luvr Muzeyinin yeni giriş – *vestibülü* üçün elan olunan Beynəlxalq müsabiqəyə 200-dən çox müxtəlif səpkili layihə təqdim edilmişdi. Münsiflər heyətinin bəyənib seçdiyi ən parlaq ruhlu layihə beləcə də adlanırdı: “Büllur piramida”.

Salvador Dalinin “Tarixi qabaqlamaq daha məraqlıdır, nəinki sonradan onu vəsf etmək” məşhur kəlamı “Büllur piramida”nın yaranması məqamında yerində deyilmiş ifadədir.

“Büllur piramida”nın
müəllifi Ənli
Youmin Beydir.

Bu gün piramidalar paytaxtımız üçün də reallığa çəvrilmişdir. Metronun “İçərişəhər” və “Koroğlu” stansiyalarının əsas girişi də piramida şəklindədir.

Ömər Qoçulu
“Daşa dönümüş musiqi” kitabından

- 
4. Mətnindəki abzasların ardıcılığını bərpa edin.
 5. Mətnindən əsas faktları seçin.
 6. Memarlıqda piramida şəklində olan tikililərə münasibət bildirin. Əgər memar olsa idiniz, hansı üslubda olan layihələrə üstünlük verərdiniz?
 7. Y.Bey haqqında məlumat toplayıb mətnin uyğun hissəsinə əlavə edin.
 8. Ətraflı məlumat toplayıb “Piramida şəkilli tikililər” mövzusunda təqdimat hazırlayın. (Təqdimatınıza şəkillər əlavə edin.)

- 9.** Sözlərin ardıcılılığını bərpa edib cümlələri düzgün yazın. Həm Azərbaycan, həm də tədris aldığınız dildə cümlə üzvlərinin işlənmə yərini müəyyənləşdirib müqayisələr aparın və nəticə çıxarın.

Oskar Nimeyer klassik modernizmin və XX əsrin görkəmli arxitektorlarından biri 104 yaşında vəfat etmişdir. O vəfat etmişdir özünün doğma şəhəri Rio-de Janeiroda, hospitalda. Bu şəhərdə arxitektorluğun o öyrənmiş və müasir görkəmini müəyyənləşdirən Rio şəhərinin bir çox obyektlər tikmişdir. "Sambodrom" (karnavalların keçirilməsi üçün küçə) və Müasir İncəsənət Muzeyi bu tikililərə misal ola bilər.

Bundan başqa, Fransada Fransız Kommunist Partiyasının ştab-mərkəzi yerləşən mərkez, Nyu-Yorkda BMT-nin binası, Braziliyada Hökumət Sarayının, kilsənin və digər inzibati binalar tikilmişdir Nimeyerin layihələri əsasında.

Nümunə:

Oskar Nimeyer klassik modernizmin və XX əsrin görkəmli arxitektorlarından biri 104 yaşında vəfat etmişdir.

Modernizmin klassiki və XX əsrin görkəmli arxitektorlarından biri Oskar Nimeyer 104 yaşında vəfat etmişdir.

- *Bu qənaətə gəldim ki, müxtəlif dillərdə söz sırası _____.*
Çünkü _____.
Deməli, _____.

- 10.** Verilmiş sxemlərə əsasən cümlələr qurun.



○ *Özünüz də belə nümunələr yaradın.*

- 11.** Frazeoloji birləşmələri təhsil allığınız tədris dilinə çevirin. Həmin birləşmələri hər iki dildə cümlələrdə işlədin. Nə müşahidə etdiniz?

bağrı yarılmak

ağlını başından almaq

yoluna qoymaq

başı karışmaq

*qoltuğunun altı şısmak
(lovğalanmaq)*

kefi kökəlmək

- 12.** Nöqtələrin yerinə buraxılmış hərfələri əlavə edin.

Ş...er..., yaşı..., isteda..., m...scid, bacarı...lı, təd...iqat, ş...hzadə, məblə..., Çira...qala, əs...ər, qılın..., tö...siyə, səh..., gör...əm, memarlı..., hərcən..., müqə...dəs, m...sabiqə, fət..., müdafi.... .

- 13.** Aşağıdakı mövzulardan birini seçin və yoldaşlarınızla bu barədə dialoq qurun.

*Getdiyim üçün
peşman olduğum
yer*

*Getdiyim üçün
peşman olma-
dığım yer*

*Çox bayəndi-
yım istirahət
guşası*

Özünüz sizi maraqlandıran başqa mövzular da təklif edə bilərsiniz.

- 14.** *Bölmə yekunlaşarkən bu qənaətə gəldim ki,* III bölmə haqqında fikirlərinizi cümləni tamamlamaqla yekunlaşdırın.

- anlaşılmaq
- cazibə
- kompleks
- məmnuniyyətlə
- önəmli
- təsadüfi
- zirvə

*Köməkçi nitq
hissələrini izahlı
lügətə daxil
etmək olarmı?
Niyə?*

Hazırlığınız izahlı lügətin hansı səviyyədə
olması haqqında hesabat hazırlayın.

MƏNƏVİYYAT CƏMIYYƏTİN TƏMƏLİDİR

"Tərbiyə ana qucağında başlayır. Hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdırın bir kərpicdir".

Namiq Kamal
Türk yazıçısı

"Mənəviyyat bizə xoşbəxt olmayı deyil, xoşbəxtliyə necə nail olmayı öyrədir".

İmmanuil Kant
alman filosofu



Bölmənin adına münasibət bildirin. "Mənəviyyat cəmiyyətin təməlidir" fikri ilə razısanızmı? Niyə?



Əxlaq dedikdə nə başa düşürsünüz?



Nə üçün əxlaq cəmiyyətin təməli hesab edilir?



Deyirlər ki, insanı səadətə aparan yol onun əxlaqından keçib gedir. Siz bu fikrlə razısanızmı?



Fikirlərinizi bölməni yekunlaşdırıldıqdan sonra da ümmükləşdirə bilərsiniz.





1. KONFUTSİNİN ƏXLAQ NƏZƏRİYYƏSİ

əxlaq

tərbiyə

davranış

- Mətni oxuyarkən mötərizədəki sözlərdən uyğun olanını seçin.

Hərtərəfli şəxsiyyət formalasdırılması işinin mühüm tərkib hissələrindən biri əxlaq tərbiyəsidir. İnsan əxlaqi keyfiyyətləri ilə birlikdə hazır şəkildə doğulmur. Onda formalaşan bir çox keyfiyyətlər cəmiyyətin ona göstərdiyi təsirin nəticəsi kimi meydana çıxır. Hər bir cəmiyyətin özünəməxsus əxlaq normaları, davranış qaydaları mövcuddur. Bu qaydalar insanlar arasındaki müxtəlif münasibətləri, əxlaqi dəyərləri özündə birləşdirir. Konfutsi belə hesab edirdi ki, bütün adamlar öz təbiəti etibarilə bir-birlərinə yaxındır. Lakin onlara (*müxtəlif, cürbəcür, rəngarəng*) (*vərdişlər, adət-ənənələr*) xasdır. Bəziləri yaxşı, mehriban və əxlaqlıdır, digərləri pis, yaramaz və qəddardır.

Konfutsi insanların hökmən yiyələnməli olduğu iki cəhəti xüsusi qeyd edirdi: borc və insan-pərvərlik.

Bir dəfə Konfutsi Jan Yu adlı tələbəsi ilə Vey çarlığına gəlir. Konfutsi yetirməsindən soruşur

Nə üçün Konfutsi məhz borc və insanpərvərliyi vacib keyfiyyət hesab edirdi?

ki, olduqları yerdə nə qədər adam yaşayır? Jan Yu cavab verir ki, buranın əhalisi sürətlə artır. Məlum deyil ki, sonra necə olacaq. Konfutsi deyir: "Onu zənginləşdirin". "Biz onu zənginləşdirik, bəs sonra nə etmək lazımdır?", – deyə tələbəsi soruşur. "Onu tərbiyə edin", – deyə Konfutsi cavab verir.

Konfutsi belə hesab edirdi ki, təlim-tədris prosesində adam daha yaxşı və əxlaqlı olur, çatışmazlıqlarını və düzgün olmayan hərəkətlərini düzəltməyə çalışır. O, xalqın maariflənməsi uğrunda (*mübarizə, müharibə*) aparır və hesab edirdi ki, bununla xalqı onun özünün



seçə bilmədiyi düz yolla getməyə vadar etmək olar. O deyirdi ki, insanları idarə etmək öz şəxsi nümunəsi ilə onları ardınca apara bilən az adama müyəssər olan yüksək müdriklikdir.

O, təlim və tərbiyədə ayrı-seçkiliyə qarşı çıxmış və Çində sosial vəziyyətindən asılı olmayaraq bütün insanların daxil ola biləcəyi ilk xüsusi məktəb yaratmışdır. O deyirmiş ki, təlimdə insanlar arasında fərq olmamalıdır.

Fikrə münasibət bildirin.

Konfutsi öz məktəbini Lu çarlığının paytaxtı Tsuyufu (indiki Şandun əyaleti) şəhərində yaratmışdı. Məktəb öz ölçülərinə görə böyük olub, iki binadan ibarət idi; "Tan" adlanan yerdə şagirdlər məşğul olur, "Ney"də yaşayırmışlar. Yaxşı havada məşğələlər həyətdə, Konfutsinin çox sevdiyi ərik ağacının altında keçiriləmiş. Məktəb özünün "Sin tan" ("Ərik mehrabı") adını da buradan almışdır.

Yusif Əliyev




2. Mətn üçün açar sözlərin düzgün seçilib-seçilmədiyini əsaslandırın.
3. *Dəyər, qiymət, keyfiyyət* sözlərinin yerinə görə sinonim olduğunu nümunələrlə əsaslandırın.
4. *Vərdiş və adət-ənənə* sözlərinin məna fərqi müəyyənləşdirin.



5. Konfutsinin "təlimdə fərq olmamalıdır" fikrinə uyğun mülahizələrə hansı mətndə rast gəlmişdiniz?
6. Borc dedikdə nə nəzərdə tutulur?
7. İnsanpərvərlik anlayışını necə başa düşürsünüz? İnsanpərvərlik dedikdə hansı xüsusiyyətlər nəzərdə tutulur?
8. Zərdüşt və Konfutsinin təhsil və müəllim haqqındaki fikirlərini müqayisə edin.
9. "Özü özünün müəllimi və tərbiyəcisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsən daha təqdirəlayıqdır" fikrinə münasibət bildirin. Sizcə, özünütərbiyə nə deməkdir?
10. Oxuduğunuz mətnə əsasən bölmədə nə haqqında söhbət gedəcəyi barədə fikir yürüdün.
11. *Mətni oxuyub bu nəticəyə gəldim ki,*
Cümləni mətndən əldə etdiyiniz müxtəlif hökmərlə tamamlayın.
12. Mətnin adına münasibət bildirin. Ad məzmunu tamamlayır mı? Siz mətnə necə ad verərdiniz?

- 13.** Abzaslardakı əsas fikri müəyyənləşdirib 1-2 cümlə ilə ifadə edin. Sxem-dən istifadə edin.



- 14.** Mətni oxuyun. Şəxs sonluqlarını bərpa edib cümlələri köçürün.
Durğu işaretlərini bərpa edib səbəbini izah edin.


İnsanların yeddi vəzifəsi var... . Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə bu halda kamil insan sayılır. Əgər o bunların bir hissəsini yerinə yetirərsə natamam insan sayılır. Əgər o bu yeddi vəzifənin heç birinə əməl etməzsə deməli insan qismindən çıxır və heyvan qisminə daxil olur. Birinci vəzifə bundan ibarət... ki insan pis əməllərdən uzaq ol....

İkinci vəzifə xeyir işlər görmək... . Üçüncü vəzifə zülmə qarşı mübarizə aparmaq... . Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaqda yaşamaq... . Beşinci vəzifə elm yolu ilə getmək... . Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmaq... . Yeddinci vəzifə bundan ibarət... ki insan öz qüvvəsi, imkanı daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həmfikirləri arasında qanuni hüquqların müdafiəsi üçün mübarizə aparmalı.... .

(M.F.Axundzadə)

- Siz də vəzifələrinizi yazın.
 - Öz vəzifələrinizlə M.F.Axundzadənin tövsiyə etdiyi vəzifələr arasında hansı uyğunluq gördünüz?
 - Borc və vəzifə anlayışlarını fərqləndirin.

- 15.** Sizin hansı borçlarınız var?



- 16.** Oxlarla düzgün birləşdirin və fikirlərinizi ümumiləşdirin.

1

İnsanın mənəvi keyfiyyətlərini müəyyən edən etik norma

tərbiyə

2

Təhsil verməklə, adət, ədəb və davranış qaydaları asılamaqla yetişdirib böyütmək

əxlaq

- 17.** Mətnində (səh. 124) fərqləndirilmiş hissədə işlənmiş durğu işaretlərinə diqqət yetirin. Nə üçün Konfutsiyə və onun şagirdinə məxsus sözlər dırnaq işaretsi içərisində verilmişdir?

Başqasının nitqinin həm məzmun, həm də formaca heç bir dəyişikliyə uğramadan olduğu kimi verilməsinə **vasıtəsiz nitq** deyilir.

Məsələn:

Ulu öndər Heydər Əliyev demişdir:

“Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər”

*Heydər Əliyevə məxsus olub,
dəyişmədən verildiyi üçün vasıtəsiz nitq hesab edilir.*

- 18.** Mötərizədəki sözlərdən də istifadə etməklə aşağıdakı ifadələri vasıtəsiz nitqə çevirib yazın. Durğu işaretlərindən düzgün istifadə edin.

Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə olunsunlar. (H.Əliyev)

Ən təhlükəli söz “hamı belədir” ifadəsidir. (L.N.Tolstoy)

Biz hamımız alındığımız tərbiyənin övladıyük. (K.Helvetsi)

Nümunə:

Mənəviyyat bizə xoşbəxt olmayı deyil, xoşbəxtliyə necə nail olmayı öyrədir. (İ.Kant)

İ.Kant demişdir: “Mənəviyyat bizə xoşbəxt olmayı deyil, xoşbəxtliyə necə nail olmayı öyrədir”.

İ.Kant: “Mənəviyyat _____”, – demişdir.

19. Dialoqdakı durğu işaretlərini bərpa etməyə çalışın.

Balzak adamların xəttinə baxaraq xarakterlərini müəyyənləşdirməkdə mahir olduğunu iddia edirmiş. Günlərin birində bir qadın onun yanına gəlir və bir yazı göstərərək yazılıçıdan onun sahibinin xasiyyətini müəyyənləşdirməyi xahiş edir

Bu uşaq mənim yaxınım deyil, ona görə də xahiş edirəm, onun haqqında açıq danişasınız

Balzak yazıya baxır

Elə isə qulaq asın. Mənim fikrimcə, bu uşaq pintidir, tənbəldir, ona inanmaq olmaz, hər addımda ondan ehtiyatlı olmaq lazımdır, ailəni rüsvay edə bilər.

Yazılıçını diqqətlə dinləyən qadın cavabında deyir

Çox qəribədir. Bu sizin şagird olduğunuz vaxt yazdığınız yazdırır.

- *Sizcə, Balzak qadına nə cavab verəcək? Siz belə əhvalatla üzləssə idiniz, necə hərəkət edərdiniz?*
- *Hadisə, olay, əhvalat, sərgüzəşt, macəra sözləri yaxın mənali olsa da, həmişə bir-birini əvəz etmədiyini nümunələrlə əsaslandırın.*

20. Cədveldəki sözləri düzgün yazın.

Verilmişdir	Yazılmalıdır		
	bitişik	defislə	ayrı
<i>il?</i> bəil			
<i>bir?</i> az			
<i>təlim?</i> tərbiyə			
<i>ayrı?</i> ayrı			
<i>gəlha?</i> gəl			
<i>bir?</i> dəfə			

- Özünüz də belə nümunələr yazın.

21. “Özümdə hansı keyfiyyətləri təqdirəlayıq, hansıları isə qəbul edilməz hesab edirəm” mövzusunda kiçik çıxış hazırlayıın, sinif yoldaşlarınızın qarşısında oxuyun. Fikir mübadiləsi aparın.



22. “Xalqımıza məxsus milli-mənəvi dəyərlər” mövzusunda inşa yazın.

2. NƏSİHƏT

(“Mehman” povestindən, ixtisarla)

Dünyada xoşbəxt olmaq üçün yeganə yol
təmiz vicdan sahibi olmaqdır.

Stiven Duqlas

Tədris hissə müdürü Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qırırm (...) saçlarına qarışdı:

– Oğlum, – deyə müəllimin yaşaran gözləri doldu (1). – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz on il əvvəl sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli (...) balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda (...), həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içində diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllim göy damarlı əlini qəti bir qərarla qaldırıb: (2) – Ancaq mənim sənə çox mühüm (...) bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan, ol, daxilən pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman (...) bir balaca nöqtə qədər olsa belə, öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi

Vicdan dedikdə
nə başa
düşürsünüz?



səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!.. (3) Sən gəncsən, bizim dünyyanın mənəsi məzmunlu, hikmətli və dərindir!..

– *Anama qəti söz verirəm, – deyə Mehman öz qarasaçlı başını müəlliminin qarşısında ehtiramla əydi, – söz verirəm!..*

– Bəli, oğlum, _____.

Sizcə, müəllim şagirdinə hansı tövsiyəni verir? Ardıcılığı müəyyənləş-dirməyə çalışın.

1

Bu dünyada insan üçün, hər nə işdə olursa-olsun, ürəyi ləkəli yaşamaqdan ağır bir şey ola bilməz.

2

Mənəvi təmizlik insana məğ-lubedilməz qüdrət, vətən, xalq qarşısında hədsiz bir hörmət verər!..

3

Daxili təmizlik, vicdani saflıq insan üçün böyük vüqardır!..

4

O, adamı cürətli, alnıcıq, başıuca edər!..

Ağsaçlı müəllim Mehmanın boynunu qucaqlayıb:

– *Mənim öz övladım olmayıb, – deyə həyəcanlandı. – Səndə mən özüm üçün doğma bir bala sıfətini tapmışam!..(4)*

Mehman müəlliminin göy damarlı əlini eyni ehtiramla (...) öpüb vəsiqəsini götürdü. Ağsaçlı müəllim titrəyən şəhadət barmağını uzadıb:


– Unutma ha!.. – deyə son tapşırıq verdi. – Ləkə çox pis şeydir, heç unutma!.. Ləkə insanı cürətsiz,(...) başıashağı edər. Heç kəs bilməsə belə, o, adamı xəcalət tərinin içində boğar, onun rahat yuxusunu göylərə çekər!.. Bu sözlər indi yersiz görünsə belə, ürəyimdən gəldiyi üçün bir övladım kimi sənə deməli oldum, oğlum!..

Süleyman Rəhimov

1. *Övlad, bala* sözlərinin sinonim olduğunu əsaslandırın.
2. “Sonuncu abzasda çərçivəyə alınmış sözü *çirk* sözü ilə əvəz etmək olar” fikrini ya təkzib, ya da təsdiq edin. Fikirlərinizi əsaslandırın.
3. Mətndə qarşısında (...) işarəsi qoyulmuş sözlərin yerinə elə sinonimlər tapıb işlədin ki, məzmunu xələl gəlməsin.
4. Vida zamanı müəllim və şagird hansı etiketlərdən istifadə etməlidir?
5. Altından xətt çəkilmiş ifadəni mətndəkindən fərqli mənada cümlədə işlədin.

Bu on ilin çox yarısını mən özüm sənə dərs vermişəm.

- 6.** *Pərakəndə* sözünün leksik mənasını müəyyənləşdirməklə nöqtələrin yerinə uyğun sözlər yazıb söz birləşmələri düzəldin.



- 7.** Məntiqi ardıcılılığı tamamlayın və nöqtələrin yerinə uyğun olan sözü yazın.

Mübarəkdir!

Belə etiketlər ... etiketləri adlanır.

 Nöqtələrin yerinə hansı sözü yazardınız?



- 8.** Məlikə xanım “ləkə” dedikdə nəyi nəzərdə tuturdu?
- 9.** Məlikə xanımın Mehmana olan xoş münasibəti nə ilə bağlı idi?
- 10.** Abraam Linkolnun müəllimə ünvanlanan təklifləri ilə Məlikə xanımın verdiyi nəsihətləri müqayisə edin. Hansı oxşarlığı gördünüz?
- 11.** Uğurlarının sırlarını müəllimlərində görən fin şagirdlərinə *bizim də uğurlarımızın sırrı azərbaycanlı Məlikə xanım kimi müəllimlərdədir* cavabını vermək olarmı?
- 12.** *Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!..* cümləsini mətndə nömrələnmiş cümlələrin hansından sonra yerləşdirmək olar?
- 13.** Məlikə xanımın şagirdinə olan münasibəti əsasında Mehman haqqında fikir yürüdün.
- 14.** Mətnin məzmununa uyğun atalar sözü tapın.
- 15.** Mətn üzərində iş aparmaq üçün siz hansı suallardan istifadə edərdiniz?
- 16.** Müəllifin oxucuya çatdırmaq istədiyi əsas fikri müəyyənləşdirin.
- 17.** Mətndə altından xətt çəkilmiş cümlədə ifadə olunan fikrə münasibət bildirin.
- 18.** Mətnin əvvəlində verilmiş epiqrafa münasibət bildirin.
- 19.** İxtisarla verilmiş aşağıdakı mətni oxuyun. Mətndə hansı fikir ifadə olunmuşdur?

Od, su, vicdan yoldaş olur. Neçə gecə, neçə gündüz yol gedirlər. Bir süfrədə cœurək yeyir, bir qabdan su içir, dincəlmək istəyəndə kürək-kürəyə verib yatırlar. Onların birliyi hər yeri abadlaşdırır: susuz çöller cana gəlir, oda ehtiyacı olanlar od əldə edir...

Ayrılmaq məqamı gəlir. Onlar üç yol ayrıcına çatanda dayanırlar. Od soldakı yola çıxıb dayanır. Yoldaşları ilə vidalaşarkən deyir:

– Harada ocaq yansa, haradan tüstü çıxsa, bilin ki, mən oradayam. Məni orada axtarın.

Su da ortadakı yola keçir, səmimiyyətindən, mehribanlığından doymadığı, vida anlarında ayrılığa dözməyib gözləri yaşıran həmkarlarına deyir:

– Harada yaşıllıq, abadlıq görsəniz, bilin ki, mən oradayam.

Viedan qırıldakı, sağdakı yolda dayanır, dostlarına baxır, doluxsunub soruşur:

1. Sizcə, nə üçün dostlardan heç biri dillənmir?
2. Sizcə, viedan dostlara nə cavab verəcək?



– Məni harada axtaracaqsınız?

Nə od dilləne bilir, nə də su.

Vicdan görür ki, dostları özlərini itiriblər, tez

dillənir:


–

(İsmayıllı Şixli)

- İkinci suala yazılı şəkildə cavab yazıb mətnə əlavə edin.
- Məlikə xanımın vicdan haqqında dediklərini yada salıb müqayisə aparın və nəticə çıxarın.



- 20.** Amerikanın 16-cı prezidenti Abraam Linkoln demişdir: “Dostlarımı itirsəm, kədərlənmərəm, təki vicdanım məni tərk etməsin”.
- A. Linkolnun bu fikrinə münasibət bildirin. Mühakimə yürüdü. Onun bu fikri ilə razısanızmı? Niyə?
 - Aşağıdakı sxemi şərh edin.



- A. Linkolnun oğlunun müəlliminə yazdığı məktubu yadınıza salın. Məlikə xanımın tövsiyalərini xatırlayın. Əgər onların tövsiyaları bir insanda cəmlənərsə, həmin şəxsi vicdanlı hesab etmək olarmı? Fikirlərinizi faktlarla əsaslaşdırın.
 - Siz necə düşünürsünüz, vicdanlı insan hansı keyfiyyətlərə malik olmalıdır?
 - Vicdanın yoxluğu hansı faciələrə səbəb ola bilər?
- 21.** Mətndə fərqləndirilmiş cümlələrdə müəllif sözünü və vasitəsiz nitqi müəyyənləşdirin. Sxemi qurmağa çalışın.

22. M: “V?”; “V?” – m; “V”, – m; M: “V”. sxemlərinə uyğun cümlələr qurun.

Vasitəsiz nitq iki hissədən ibarət olur: 1) müəllif sözü; 2) vasitəsiz nitq.

Cümədəki yerində asılı olaraq, müəllif sözü *M*, *m*, vasitəsiz nitq *V*, *v* hərfələri ilə göstərilir.

Müəllif sözü əvvəldə gəldikdə ondan sonra qoşa nöqtə qoyulur. Vasitəsiz nitq dırnaq içərisində yazılır. Nöqtə dırnaq işarəsindən sonra qoyulur.

Kant demişdir: “Ən gözəl səadət gözəl əxlaqdır”.

M:

“V”.

M: “V”.

Vasitəsiz nitq müəllif sözündən əvvəl də işlənə bilər. Bu zaman vasitəsiz nitq dırnaq içərisində yazılır, sonra vergül və tire işarəsi qoyulur.

“Bütün insani dəyərlərin təməli əxlaqdır”, – deyə A.Eynşteyn cavab verdi.

“V”, – m.

Vasitəsiz nitq sual və nida cümləsi olarsa, sual və nida işarələri dırnaq işarəsindən əvvəl qoyulur.

Məsələn:

“Bəs sən necə hesab edirsən?” – deyə müəllim şagirdə müraciət etdi.

“V?” – m.

“Şəhəriniz necə də gözəldir!” – deyə Birinci Avropa Oyunlarında iştirak edən turistlər heyranlığını gizlədə bilmirdilər.

“V!” – m.

23. Uygunluğu müəyyənləşdirin.

1

*“Onlar hara getdilər?” –
deyə Aysu keşikçidən
soruşdu.*

A

M: “V!”

2

*O, nitqini bu sözlərlə
qurtardı: “Yaşasın
müstəqil Azərbaycan!”*

B

M: “V”.

3

*Heydər Əliyev demişdir:
“Azərbaycan dünyaya bir
günəş kimi doğacaq”.*

C

“V?” – m.

24. Atalar sözlərini bərpa edib tərcümə edin.

1

Quyuya su tökməklə

2

Susuz həyat olmaz,

3

*Düz danışıqdan əvvəlcə
zərər görsən də,*

A

axırı fayda taparsan.

B

sulu olmaz.

C

zəhmətsiz rahatlıq.

Hansı cümlə quruluşuna görə fərqlidir?

Hər hansı bir atalar sözünü seçib onun ifadə etdiyi mənə haqqında kiçik mətn tərtib edin.

- bir qədər
- əxlaq
- irəli
- mövcud
- öz
- yaratmaq
- yüksək

*Sözlərin leksik
və qrammatik
mənasını
müəyyənləş-
dirin.*

3. DÜNYANI YANDIRAN AH

Erməni snayperinə tuş gələn 9 yaşlı
Fariz Bədəlovun xatirəsinə

Həmin gün uzaqlardan günəşin və dağların arxasında qaynaşan buludların bir-birinə sarmaşmış ağırlığı enirdi asta-asta bir kəndin üstünə, dolurdu evlərə, hopurdu ürəklərə. Elə bil yer axtarırıdı sığınmağa, əbədi bir sığınacaq. Axır ki, tapdı o yeri – tapdı ana ürəyini...

Dünya da, onun bir parçası olan Azərbaycan da, onun əl boyda torpağı olan Qarabağ da, Qarabağın sədəf boyda hissəsi olan Orta Qərvənd kəndi də baş verəcəklərdən, üstünə enən günəşlə buludun qarışığından xəbərsiz idi. Çünkü kənd çərşənbə havaları ilə yaşayırıdı. Yumurta boyamaq, qovurğa qovurmaq, səməni göyərtmək həvəsində idi... Kimi çəpər çəkir, kimi ağaç dibi belləyir, kimi ev-eşiyində bayram təmizliyi edirdi. Kəsəsi (...), Orta Qərvənd bütün Türk dünyasının sevimli bayramı Novruzun pişvazına hazırlaşırdı...

Həmin səhər ana hamidən tez oyandı yuxudan. Əslində, o, gecəni yata bilməmişdi. Sanki yerinə qor dolmuşdu. İki-üç dəfə diksinib oyanmışdı. Və hər dəfə də "bismillah" deyib, özündən bir az aralıda yatan oğlunu yoxlamış, əli ilə saçlarını oxşamışdı. Bunun səbəbini heç özü də bilməmişdi. Amma hiss etmişdi ki, ürəyi sinəsindən çıxıb qaçmaq istəyir. Hətta gördüyü yuxunu da heç kimə danışmadı, "düşər-düşməzi olar", "xeyirə yozulmaz", – deyə dilə gətirməyə də qorxdı... Başını iş-güclə qatsa da, diqqəti çöldə-bayırda, uşağının yanında idi. Tez-tez pəncərədən, qapıdan Farizə baxır, onun qonşu uşaqlarla oynadığını görüb sakitləşərək qəlbinə girmiş şeytanı qovmağa çalışırıdı.



Birdən güllə səsi eşidildi. (1) Əlindəki boşqab yerə düşdü. (2) Güllə səsi ilə birlikdə ananın ürəyindən dəhşətli bir ağrı keçdi. (3) *Güclə eşidiləcək bir səslə: "Oyyy!!!", – dedi.* (4) Yanındakılar hövlnak ona yaxınlaşdırılar. (5) Ana özündə deyildi, ruhu uçub getmişdi. (6) Ətrafdakılar onun nədən bu hala düşdürüyü anlaya bilmirdilər. (7) Çünkü eşidilən atəş heç kimə heç nə demirdi, anadan başqa. (8) *O, bir anda yerindən qopub: "Fariz, oğlum!" – deyib fəryadla özünü çölə atdı.* Bu acı fəryad ətrafındakıları ananın ardınca səslədi.

...Oğlunun başını sinəsinə sıxmışdı. Farizin məsum sıfəti, körpə uşaq təbəssümlü saf, bir az da gizli nisgil (...) gizlənmiş baxışları olduğu kimi donub qalmışdı.

Bu donmuş çöhrədən (...) bircə ifadəni oxumaq mümkün idi: "Mənim günahım nə idi?!" Ananın hicqırıqlarından, "Öğul, bala, Fariz..." harayından başqa heç nə anlamاق mümkün deyildi. Anlaşılan bu sözlərdə də "Balamın günahı nəydi???" hayqırtısı vardı.

Əslində, bu sualın cavabını bütün dünya (...) bilirdi. Amma etiraf etməyə heç kim özündə cəsarət tapmırıldı. Deyə bilmirdilər ki, doqquz yaşlı körpənin günahı (...) müsəlman olması, "Türk oğlu türk" olmasıdır... Məsum bir körpənin yalnız milli mənsubiyyətinə görə həyatına son qoyulması vandalizmin son mərhələsidir!!!

Lap uzaqda gülümsəyən günəşlə qaynaşan buludlar qovuşub ildirimə, şimşəyə çevrilmişdi. Dağların o üzündə yeri-göyü qovuşdurən dəli bir leysan başlamışdı.

...Orta Qərvənd kəndində isə Şirinnaz ananın fəryadı göylərə dirənmişdi...

"Füyuzat" jurnalından, 2011-ci il

1. "*Axi bu kənd Qarabağ savaşı başlayandan gecə-gündüz top-tüfəng səsi ilə yatıb-dururdu*" cümləsi hansı rəqəmin yerinə yazılsa, mətnin məzmununa xələl gəlməz?
2. Mətnində nöqtələrin yerinə sözlərin uyğun sinonimlərini tapın. Bu sözlər həmişə bir-birini əvəz edirmi?
3. Altından xətt çəkilmiş sözün mətnindəki mənası həftənin hansı günü ilə səsləşir? Bəs, əslində, necədir?
4. *Saçlarını oxşamışdı* ifadəsində *oxşamaq* sözünü daha hansı mənada işlətmək olar?
5. Mətnində frazeoloji birləşmələrlə məcazi mənalı birləşmələri seçib onları bir-birindən fərqləndirməyə çalışın.
6. *Vandalizm* sözünün leksik mənasını müəyyənləşdirin.
7. Məntiqi ardıcılılığı davam etdirin:

Gizli – açıq, göy – ..., acı – ..., saf – ...

Belə sözlər ... adlanır. Nöqtələrin yerinə nə yazılmalıdır?



8. Sizcə, əsərdə hansı dövrün hadisələrindən bəhs edilir?
9. Aşağıdakı kəlamlardan hansı mətnin məzmunu ilə səsləşir?
 - *Ana qəlbi möcüzələr xəzinəsidir.*
 - *Ananın göz yaşı daş ürəkləri də yumşaldır.*
 - *Analar hər şeyi görməsələr belə, qəlbləri ilə duyurlar.*
10. Müəllif faciəni hansı təbiət hadisələri ilə müqayisə edir və nə üçün?
11. Müəllif ananın göz yaşlarını hansı təbiət hadisəsinə bənzədir? Nə üçün?
12. Əsərin adına münasibət bildirin. “Yeri-göyü yandıran ah” ifadəsi mətndə hansı təbiət hadisəsi ilə müqayisə edilə bilər? Fikirlərinizi əsaslandırın.
13. “Fəryad” filmindən müəyyən bir fragmentə baxın, mətnin məzmununu ilə əlaqələndirin, müqayisə edərək nəticə çıxarın. Aşağıdakı sxemdən istifadə edin.
14. Millətimizin milli-mənəvi dəyərlərinə, torpaqlarına göz dikmiş, bunları öz adına çıxarmaq istəyən erməni vandallarının təxribatlarını əks etdirən faktlar toplamağa çalışın.

İsmayıllı erməni uşağına
olan münasibətinə görə
xarakterizə edin.

Erməni snayperini azərbaycanlı
uşağına olan münasibətinə
görə xarakterizə edin.

1. _____

1. _____

2. _____

2. _____

3. _____

3. _____

Müqayisə edib bu nəticəyə
gəldik ki, ...

1. _____, 2. _____

15. Əsərdəki hadisələri Xocalı qətləmə ilə müqayisə edin. “Xocalı dünən və bu gün” mövzusunda təqdimat hazırlayıb sınıf yoldaşlarınız qarşısında çıxış edin.



16. Aşağıdaki cümleleri tamamlayın.

Albert Aqarunov _____ anadan olmuşdur. Suraxanı rayonundakı 154 sayılı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir.

1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və ____ olur. Daha sonra Bakıya döñərək Suraxanıda _____ işləyir.

_____ 1992-ci ildə Albert Aqarunov kö-nüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə göndərilir.

O, Xankəndi, Daşaltı, Cəmili istiqamətində gedən döyüşlərdə _____ zirehli texnikasını məhv edir. 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə Albert _____ tuş gəlir və döyük meydanında həlak olur.

Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi. O dövrdə tankçılar tanklarını "Albert" adlandırdılar. Ermənilər onun başına _____ qoymuşdular.

Erməni tanklarından _____ düzəltməyi sevən Albert bir mərmi ilə düşmənin iki tankını birdən vururdu. Şuşaya hücum edən vaxtı 9 tank, 7 BMP və bir çox texnikanı məhv etdi.



Albert Aqarunoviç Aqarunov

1) Qarabağ müharibəsi başla-yarkən

2) "yəhudи buterbrodъ"

3) erməni işgalçlarının xeyli canlı qüvvəsini, snayper gülləsinə

4) 25 aprel 1969-cu il Bakı şə-hərində

5) pul mükafatı

6) tank komandiri, maşınçayırma zavodunda

17. Nöqtələrin yerinə buraxılmış hərfləri əlavə edin.

nit..., ə...laq, vi...dan, məş...əla, n...m...nə, şə...si, ə...ali, bor..., im...an, zire..., mü...asi...ə, dəz...ah, te...nika.

18. Mətnində fərqləndirilmiş cümlelərdə vasitəsiz nitqi və müəllif sözlərini müəyyən edin. Durğu işarələrinin işlənmə ardıcılığına diqqət yetirin.

Bəzən vasıtəsiz nitq müəllif sözlərinin arasında verilir. Bu zaman müəllif sözündən sonra qoşa nöqtə işarəsi qoyulur. Vasıtəsiz nitq dırnaq işarəsi içərisində verilir, sonra vergül və tire qoyulur.

Məsələn:

Jan Jak Russo: "Tərbiyədə ən böyük səhv tələskənlikdir", –

M: "V",

deyə öz qeydlərində yazırdı.

– m.

M: "V", – m.

– m.

"Çox diqqətli ol, – deyə Yeganə dilləndi, – bu sənin üçün bir imtahandır".

"V, – m, – v".

II cümlənin sxeminə əsasən durğu işarələrinin işlənmə ardıcılığını şərh edin.

19. Cümlələrdə durğu işarələrini bərpa edib sxemlərini qurun.

Uzaqda ucalan Böyük Kirs dağına baxıb Yəqin ki, siz Şuşanın təməlinin XVIII əsrda Qarabağ xani Pənahəli xan tərəfindən qoyulduğunu bilirsiniz Şuşanın sonuncu xani Xurşudbanu Natəvan olmuşdur deyə o aram-aram sözə başladı. (F.Güney)

Vaxt ötdükcə artıq o da narahat olmağa başlayır Bunlar harada qaldılar deyə düşünürdü (E.Elatlı)



Bədii ədəbiyyatdan vasıtəsiz nitqin müxtəlif sxemlərinə uyğun nümunələr seçib yazın.

20. Qarabağ torpaqlarının azad edilməsi uğrunda döyüşən hər hansı bir qəhrəman haqqında təqdimat (esse) hazırlayıın. Aşağıdakı plandan istifadə edin. Yeri gəldikcə vasıtəsiz nitq cümlələrindən istifadə edin.

PLAN

1. Haqqında təqdimat hazırlayacağınız qəhrəmanı müəyyənləşdirin;
2. Tərcüməyi-hali haqqında qısaca məlumat verin;
3. Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıq haqqında məlumat verin;
4. Fəxri ada layiq görülməsi, adının əbədiləşdirilməsi haqqında məlumat verin;
5. Nəticə. Mövzuya öz münasibətinizi bildirin.

4. ZƏFƏR GÜNƏŞİ

Kiçik yaşlarından davranışlarından vətənpərvər olduğu hiss olunurdu. Anasının göndərdiyi hər işə əlində oyuncaq avtomat əsgər marşını oxuya-oxuya gedəndə onun hələ beş yaşı olardı. Böyüdükcə içindəki milli ruh, ədalət hissi də böyükürdü. Düşməni əzmək, torpaqları işğaldan azad etmək istəyi "Torpaq, uğrunda ölen varsa, Vətəndir" misralarını Nurlanın həyat devizinə çevirmişdi.

...Nurlan oyuncaqları ilə oynasa da, diqqəti atasının söhbətlərində idi. Birinci Qarabağ müharibəsi iştirakçısı olan atası dostları ilə keçdiyi döyüş yollarını xatırlayır, torpaqların azad edilməsi uğrunda canını fəda etməkdən qorxmayan cəsurlardan danışırı. Torpaqların itirilməsi onları çox üzürdü.

Heç kimin gözləmədiyi halda Nurlan qəfildən dedi:

- Üzülmə, ata. Vaxt gələr, sizin ala bilmədiyiniz torpaqları biz alarıq.
Bu hadisədən illər keçdi.



Ermənilərin sərhədyanı zonalarda vəziyyəti gərginləşdirməsi Nurlanı çox narahat edirdi. Onların özbaşınalıqları hər kəsin səbir kasasını doldurmuşdu. Hamı Vətən üçün, torpaq üçün ayağa qalxmağa hazır idi. Sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan ordusu əks hücumu keçdi. Ali Baş Komandanın "Irəli!" əmri bütün gəncləri ayağa qaldırdı. Bu əmr Nurlanın da ürəyindən oldu. Nəhayət, torpaqlarımız azadlığa qovuşacaqdı. Nurlanın hələ uşaq ikən atasına verdiyi sözü həyata keçirməyin zamanı idi. Bilirdi ki, arzusuna çatacaq. İradəsi, əzmi, daxilindən gələn vətən yanğısı, özü kimi neçə-neçə yaşıdınının vətənə sevgisi torpaqların azad ediləcəyinə onda güclü inam yaratmışdı.

Ordumuzun hücum xəbərlərini eşidən gənc çağırış gözləmədən hazırlaşmağa başladı. Valideynləri, doğmaları həyəcan keçirsə də, onu yoldan saxlamaq haqqında heç düşünmədilər də. Çünkü onun illərlə ürəyində yaşatdığı və böyüdüyü arzusunu bilirdilər.

Yola çıxmazdan əvvəl Nurlan çox sevdiyi qızı Nurayı qucağına aldı. Saçlarını oxşadı. Üzünə baxmağa cəsarət etmədi. Onu anasına verdi. "Öncə Vətən", – deyib evdən çıxdı.

II

Hərbi hissədə bölgü aparılan zaman Nurlan həmlə taborunda xidmət etmək istədiyini bildirdi. O, hərbi xidmətdə olduğu dövrdə Müdafiə Nazirliyinin xüsusi təlimlərində iştirak etmiş və bu təlimləri uğurla başa vuraraq leytenant rütbəsi almışdı. Komandiri bu ağıllı, tədbirli gəncdən arxa cəbhədə yararlanmağı düşünürdü. Lakin Nurlan önə can atırdı.

Nurlan tabora taqım komandiri təyin edilmişdi. Ən çətin anlarda vəziyyəti təhlil edərək düzgün qərarlar verməsi bir neçə əməliyyatın uğurla başa çatmasına səbəb olmuşdu. Tabora Füzuli istiqamətində irəliləmək əmri verilmişdi. Düşmən yüksəkliklərdə mövqə tutsa da, azərbaycanlı gənclərin yenilməzliyi qarşısında müqavimət göstərə bilmirdi.

Bütün çətinliklərin öhdəsindən layiqincə gələcəklərinə hər kəsdə güclü inam var idi. Sevincləri də, kədərləri də bir idi. Bir-birlərinə inamları da son-suz idi. Nurlan döyük tapşırıqlarını dəqiq yerinə yetirməklə yanaşı, yoldaşlarını da qorumağa çalışırdı. Lakin böyük qələbələr qurbansız olmur. Bəzən gözləri önündə yoldaşlarının şəhid olması onları göz yaşlarına boğsa da, ruhdan düşmür, məqsədlərinə çatmaq üçün döyük əzmləri və düşməndən qisas almaq hissələri daha da artırdı.

Cəbrayıł uğrunda gərgin döyüslər gedirdi. Düşmənin xeyli sayıda canlı qüvvəsi məhv edilmiş, zirehli texnikası sıradan çıxarılmışdı. Nurlanın rəhbərlik etdiyi tabor qızığın döyüslərdə iştirak etməklə yanaşı, neçə-neçə yaralı əsgərin döyük meydanından çıxarılmasına, ilk tibbi yardım göstərilməsinə kömək edirdi. Bu qədər odun, alovun içində bir nəfər də olsun geri çəkilmək haqqında düşünmür, hər anı ölüm, təhlükə olsa da, addım-addım qələbəyə doğru irəliləyirdi. Yaralanıb döyük qabiliyyətini itirənlər belə tezliklə sağalıb cəbhəyə qayitmağa can atırdılar.

III

Oktyabrın sonları idi. Havalarda soyumuşdu. Dağlıq ərazilərdəki dumanlı-çirkinli hava şəraitini bəzən döyüşülərin planlarını dəyişməyə məcbur edir, yeni əməliyyat planları hazırlayırdılar. Nurlana mühüm strateji məntəqənin

alınması tapşırığı verilmişdi. Hükümun taktikasını və başlanma anını Nurlan müəyyən etməli idi. Hər yeri bürümüş duman daha da qatılaşırıdı. O, üzünü döyüşçülərinə tutub dedi:

– Vaxt itirmək olmaz, yavaş-yavaş hərəkət etməliyik. Yəqin ki, düşmən bizi belə havada gözləməz.

Heç kəs etiraz etmədi. Çünkü Nurlana etibar edirdilər. Bilirdilər ki, yüz ölçüb, bir biçən komandır hücum üçün dəqiq plan işləyib hazırlayıb.

Döyüşçülərimiz elə mövqe seçmişdilər ki, düşmən bu keçilməz qayalıqlardan hücum ediləcəyini əsla güman etməzdilər. Nurlan da məhz düşmənin ağlına gəlməyəni etməyə çalışırdı. Artıq hava açılmağa başlamışdı.

– Öhdəsindən gələrik, – Nurlan təmkinlə bildirsə də, bir anlıq narahatlıq keçirdi. Bu qədər insanın taleyi ondan asılı idi. Lakin özünü toplayaraq qərar verdi: taqımın bir hissəsi burada qalır, özü isə bir neçə yoldaşı ilə məntəqənin giriş hissəsindəki meşəliyə doğru yollanır.

Məqsəd düşməni azdırmaq idi. Atəş səslərinə aldanan düşmən bütün gücünü meşəyə yönəltdi. Qayalıqdakı əsgərlər məntəqəyə hücumu keçdirildilər. Düşmənin say üstünlüğünə və əraziyə hakim olmasına baxmayaraq, iki saat ərzində məntəqə tam ələ keçirildi. Lakin Nurlan ayağından yaralandı. Qələbə sevincinin təsirində ağrıları unutsa da, çox keçmədi ki, halı pisləşdi. Ayılanda özünü xəstəxanada gördü. Gözünü açan kimi həkimə dedi:

Sizcə, Nurlanla həkim arasında hansı dialoq olacaq?

– Nə olursa, olsun, getməliyəm, – deyib Nurlan ona əmanət edilmiş bayrağı həkimə göstərdi.

Nurlan yenidən cəbhəyə qayıtdı, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdi. Qələbə yolu onu Şuşaya qədər gətirib çıxardı. Azərbaycan bayrağının Şuşada dalgalanmasına ləp az qalmışdı. Bayrağın Şuşa səmasında görünməsi bütün şəhidlərin ruhunu şad edəcəkdir. Atasına da verdiyi sözün üstündə durmuşdu. Onu müjdələmək üçün səbirsızlanırdı.

Qələbə ləp yaxında idi.

Noyabr idi. Növbəti döyüşlərin birində Nurlan vuruldu. Son anda Şuşa səmasında dalgalanan Azərbaycan bayrağına baxıb sevinclə gülümsədi. Gözləri doldu. Çünkü bu bayraq bir zəfər günü kimi parlayırdı. O qədər güclü idi ki, gələcəyə də işıq saçırıdı.

Gültəkin Cəfərova



1. *Milli ruh* dedikdə nə başa düşürsünüz?
2. Bunlardan biri *təxribat* sözünün ifadə etdiyi mənadir:
 - ✓ yixılmaq, dağılmaq və sökülmək nəticəsində əmələ gələn yığın, qalaq
 - ✓ xarici dövlət və sinfi düşmən təşkilatları agentlərinin yanğın, partlayış və s. şəkildə törətdikləri pozuculuq işi
3. *Qaləbə* və *zəfər* sözlərinin yaxınmənalı söz olduğunu nümunələrlə əsaslandırın.
4. Verilmiş söz birləşmələrində fərqləndirilmiş sözləri əksmənalı sözlə əvəz edin.

arxa (...) cəbhə

çətin (...) anlar

güclü (...) inam





gərgin (...) döyüslər

dumanlı-çiskinli (...) hava

sevinclə (...) gülümsəmək

Hansı ifadəni əvəz edə bilsəniz də, onu cümlədə işlətmək olmaz?

5. Verilmiş sözlərə müvafiq ifadələr artırın.






6. Mətnin adına münasibət bildirin.
 - *Sizcə, mətn niyə “Zəfər günləsi” adlandırılmışdır?*
 - *“Zəfər günləsi” dedikdə nə başa düşürsünüz?*
 - *Mətnə “Əmanət” adını vermək olarmı? Səbəbini izah edin.*
 - *Siz mətni necə adlandırardınız? Seçiminizi əsaslandırın.*
7. Mətnə əsasən demək olar:
 1. Vətənpərvərlik tərbiyəsi ailədən başlayır.
 2. Ata və oğul döyüsdə birgə iştirak edirdilər.
 3. Güc birlikdən doğar.
 4. Düzgün seçilmiş taktika qələbəni təmin etdi.
 5. Vətənpərvərlik cəmiyyətdə formalaşır.
8. Bunlardan biri haqqında mətnin əsas hissəsində danışılır:
 1. Azərbaycan ordusunun əks-hücum keçməsi
 2. Füzuli və Cəbrayıl istiqamətində döyüşlərin aparılması
 3. Zəngilan, Qubadlı uğrunda döyüşlərin aparılması
 4. Nurlanın yaralanması
9. Sxem əsasında danışın.



10. Mətn əsasında sxemi tamamlayın.



11. Mətnə əsasən Nurları xarakterizə edin.
12. Mətn əsasında “Birlik və inam qələbəni təmin edən şərtlərdən biri idi” fikrini təsdiqləyin.

13. Cədvəli tamamlayın.


Qələbənin səbəbləri	Qələbənin nəticələri

Müzakirə

“Vətən müharibəsində tarixi qələbə və dünyada mövqeyimiz”

14. Verilmiş feillərə uyğun sözlər artırmaqla söz birləşmələri yaradın. Bir neçəsini cümlədə işlədin.

Nümunə:



15. Mətnin ardını yazın. İki yanaşmadan istifadə edin.

- *Mətni təxəyyülüünüzə əsasən davam etdirin.*
- *Nurlan Zeynalov haqqında məlumat toplayıb mətni davam etdirin.*

16. “Zəfər çələngi” adlı təqdimat (inşa) hazırlayın.

- ✓ Mövzunun adı haqqında düşünün;
- ✓ Mövzu ilə bağlı məlumat toplayın;
- ✓ Məlumatları emal edin;
- ✓ Plan tərtib edin;
- ✓ Plan əsasında təqdimat hazırlayın;
- ✓ Təqdimatınıza müvafiq fotosəkillər əlavə edin.

17. “Azad edilmiş ərazilərdə quruculuq işləri” mövzusunda inşa (esse, təqdimat və s.) hazırlayın. İlk növbədə, plan tərtib edin.

- Yazınızda aşağıdakı məsələləri işləqlandırın:
 - ✓ Qarabağda quruculuq işləri
 - ✓ Qarabağda quruculuq işlərini zəruri edən səbəblər



Şuşa, Saatlı məscidi



İlham Əliyev Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub.



Laçın rayonu Zabux kəndi



İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında



Şuşa, Yuxarı Gövhərağa məscidi



Zəngilan rayonu Ağdərə kəndi

5. YENƏ BİR ARZU QALDI...




Ananın ürəyində
Arzular durdu səfə,
Bala qıghtısını
Eşidərkən ilk dəfə.

Arzu doğdu arzudan,
Dedi: "Balama qurban
Kəhər atlar, qulunlar!
Balam nə vaxt dil anlar?"

Uşaq dil də anladı,
Dil açdı: "Ana!" – dedi.
Ana: "Hər dərdin, bala,
Gəlsin bu cana", – dedi.

Üzünə güldü cahan,
Arzu doğdu arzudan.
Ana dedi: "Bəs haçaq
Balam ayaq açacaq?"

1. Məcazi mənalı sözləri seçin. Sizcə, şair nə üçün belə sözlərə müraciət etmişdir?
2. *Ayaq* sözünün çoxmənalılığını nümunələr vasitəsilə əsaslandırın.
3. Fərqləndirilmiş hissədə hansı söz aşağıdakı tələblərə cavab verir?
 - Müxtəlif leksik mənalara malikdir.
 - Məna tayalarından biri isim, digəri feildir.
 - Sözün sinonimi və antonimi vardır.
4. Sxemi şərh edin:



Bala ayaq da açdı,
Küçədə gəzdi, qaçıdı.
Ana qəlbi sığmadı
Fərəhindən göylərə,
Hər bala addımına
"Əhsən", – dedi min kərə.

Arzudan arzu doğdu,
Ana dedi: "Azdı bu!
Balam da balalartək
Havaxt dərsə gedəcək?"

Bala dərsə də getdi,
Bala dərsdən də gəldi,
Deməyin ki, ananın
Arzuları gördəldi.

Bala məktəb bitirdi,
Ali məktəbə girdi.
Ananın arzuları
Yenə də tükənmədi:
"Ah... bircə tez balamın
Toyunu görüm!" – dedi.

Arzudan arzu doğdu,
O qurtardı, bu doğdu;
Ana bir vaxt gördü ki,
Ömrü axıra yetmiş,
Arzuların odunda
Öz ömrünü əritmiş.

Ah, yenə də ananın
Arzuları bitmədi;
Bu arzular, arzular
Ananı tərk etmədi.

*Ana getdi dünyadan
Balanın çiçəklənən
Ömrünün yaz çağında,*
Ananın arzuları
İndi də təkrar oldu
Balasını böyüdən
Balanın dodağında.

Bəxtiyar Vahabzadə

 *Şeirin son bəndinə münasibət bildirin. Buradan hansı nəticəyə gəlmək olar?*

5. Verilmiş frazeoloji birləşmələri uyğun gələn mənaları ilə birləşdirin.

1

Öziündən çıxmaq

2

Canını oda yaxmaq

3

Kirpiyi ilə od götürmək

A

əzab-əziyyətə
qatlaşmaq

B

hırslanmək

C

əziyyət çəkmək


Söz qoşmaq istəyirəm ən cavan analara,
 Ömrünü bizə verib qocalan analara,
 Bizə laylalarıyla xoş həyat verənlərə,
 Bizə tale bəxş edib, bizə ad verənlərə,
 Toyumuzu görəndə yüz il gəncləşənlərə,
 Qadın adlı xılqətə, qadın adlı bəşərə.
 Sevgi dolu mahnilər oxumaq istəyirəm,
 Nə qədər ki səsim var, oxumaq istəyirəm.

(Cabir Novruz)



-  Həm C.Novruzun, həm də B.Vahabzadənin analara olan münasibətini müqayisə edib fikirlərinizi ümumiləşdirin.

6. Şeirə əsasən “Anaların həyatı” mövzusunda söhbət aparın.
7. İrqindən, dinindən asılı olmayaraq bütün anaların arzuları eynidir. Bəs bu arzularla böyükən övladlar həmişəni anaların ümidi lərini doğruldur?
8. “Bütün anaların hamısı övladlarını xoşbəxt görmək istəyir, ömrünü balalarının fərəhli hayatı uğrunda şam kimi əridir” fikrini ya təsdiq, ya da təkzib edin. Övladını taleyin ümidi nə atan analar haqqında fikir yürüdün. Müzakirə aparıb fikirlərinizi ümumiləşdirin.
9. Hansı müdrik kəlamı şeir üçün epiqraf seçərdiniz?
 - Cənnət anaların ayaqları altındadır.
 - Görün, nə aləmdir bizim analar... .
 - Ananın meyvəsi – cəmiyyətin layiqli vətəndaşıdır.
10. Aşağıdakı sxemi tamamlayın və şərh edin.



11. Cəmiyyətin inkişafında mühüm rol oynayan qadınlarımız haqqında məlumat toplayıb kiçik təqdimat hazırlayın.



12. Şeirdən vasitəsiz nitqə aid nümunələr seçin. Həmin cümlələrin sxemini qurun.
13. Şeiri nəşr şəklində yazın. Yazınızda sadə və mürəkkəb cümlənin müxtəlif növlərindən istifadə etməyə çalışın. Yazdığınız mətni oxuyun. Təxəyyülünüzə əsasən yazınızı əlavələr edin. Sizi dirləyənlərin rəyini nəzərə alıb düzəlişləri daxil edin.
14. Aşağıdakı sxemlərə uyğun cümlələr düzəldin.

“V, – m, – v”. M: “V!” – m.

“V? – m, – v?” M: “V?”

“V!” – m. M: “V”, – m.

 Durğu işarələrinin düzgün qoyulduğunu əsaslandırın.

15. Aşağıdakı sadə cümlələri mürəkkəb cümlələrə çevirin.

1) Teymur papağı başına qoyub qapıya doğru yönəldi. Anasına yaxınlaşış mehriban nəzərlə onun üzünə baxdı. 2) Mən şikayət edəcəyəm. Güldəstə qəti və barışmaz ifadə ilə səsini ucaldı. 3) Yox, o bu gün evə qayıtmayıb. Teymur qəti səslə etiraz etdi.

Nümunə:

Üzünü yana çevirdi. Gözləri ixtiyarsız olaraq genişləndi.

sadə cümlələr

Gözləri ixtiyarsız olaraq genişləndi və o, üzünü yana çevirdi.

tabesiz mürəkkəb cümlə

Üzünü yana çevirsə də, gözləri ixtiyarsız olaraq genişləndi.

tabeli mürəkkəb cümlə

-  Hansı iki sadə cümləni birləşdirib bir sadə cümlə şəklində işlətmək olar?
-  Hansı cümləni vasitəsiz nitq şəklində işlətmək olar?

16. Aşağıdakı kriptoqramı həll edin və hikmətli kələmi oxuyun.

1) Qarşılaşdırma bağlayıcısından biri

7	9	11	7	2

2) *Şirin* sözünün antonimi

7	11	4

3) Nöqtələrin yerinə tələb olunan hərfləri yazın.

Düzini kəsir.

10	3	5

4) *Taxıl zəmidə, pambıq ... yetişir.*

8	7	5	6	7	1	7

11	10	9	9	10	8		7	9	7	6	7	5	4	9	
7	3	7	2	6	7	5	4		7	6	8	4	9	1	7
1	4	5	.												



17. “Anam mənim dünyamdır” mövzusunda mətn tərtib edin.

-
-
-
-
-
-

Hansi sözlərin leksik və qrammatik mənalarını öyrənmək sizə maraqlı olardı? Həmin sözləri seçib yazın. Sözlərin müxtəlif nitq hissələrinə aid olmasına çalışın.

6. ***

1 Səhər fermer gördü ki, onun evinə yaxşı cins atlar qoşulmuş dəbdəbəli bir karet yaxınlaşdı. Karedən əynində bahalı kostyum olan bir centilmen düşdü və soruşdu:

2 Oğlan qorxu və ümidsizlik içində ağlayaraq qışqırırdı. Fermer cəld qalın bir budağı qırıb ehtiyatla hadisə yerinə yaxınlaşdı, əlindəki budağı batan oğlana uzatdı. Oğlan təhlükəsiz yerə çıxdı. Onun bədəni həyəcan və gərginlikdən titrəyir, göz yaşlarını saxlaya bilmirdi. Ancaq əsas bu idi ki, o, canını qurtara bilmışdı!

3 XX əsrin əvvəlində bir şotland fermeri evə qayıdarkən onun yolu bataqlığın yanından keçir. Birdən o kiminsə bərkdən qışqıraraq köməyə çağırduğunu eşidir. Fermer tez səs gələn tərəfə qaçır və dəhşətli bir mənzərənin şahidi olur: bataqlıq balaca bir oğlunu özünün nəhayətsiz dərinliyinə çekir, oğlan xilas olmağa cəhd edir, lakin hər cəhd uğursuzluqla nəticələnir, anbaan onun ölümünü yaxınlaşdırırırdı.

4 – Gəl, bizə gedək, – deyə fermer ona dedi. – Sənə rahatlıq, istirahət və isti pal-paltar lazımdır.

Lakin oğlan başını buladı: "Yox, yox, gedə bilmərəm. Atam məni gözləyir. O, yəqin ki, indi çox nigarandır".

Təşəkkür və minnətdarlıq hissi ilə xilaskarın gözünə baxan oğlan qaçıb getdi.

- Oğlumu dünən xilas edən sizsiniz?
 - Bəli, mənəm, – fermer cavab verdi.
 - Sizə nə qədər borcluyam?
 - Təhqir etməyin məni, cənab. Siz mənə heç bir şey borclu deyilsiniz, çünkü mən hər bir normal insanın edəcəyi hərəkəti etmişəm.
 - Yox, mən bunu elə-belə də qoya bilmərəm, çünkü oğlum mənim üçün çox əzizdir. Siz istədiyiniz məbləği deyə bilərsiniz, – qonaq israr etdi.
 - Mən bu haqda heç danışmaq istəmirəm. Sağ olun.
- Fermer çevrilib getmək istəyəndə evdən onun balaca oğlu çıxdı.
- Varlı qonaq soruşdu:
- Bu sizin oğlunuzdur?
 - Bəli, – deyə oğlunun başını sığallayaraq fermer fərəhlə cavab verdi.



1. Mətnin lügət tərkibi üzərində iş aparmaq üçün suallar tərtib edin.

— Gəlin belə edək. Mən oğlunuzu özümlə Londona aparıb onun təhsil haqqını ödəyim. Əgər o da atası kimi alicənabdırsa, nə mən, nə də siz bu qərardan peşman olarıq.

İllər keçdi. Fermerin oğlu əvvəlcə məktəbi, sonra isə Tibb Universitetini bitirdi. Bir müddət sonra isə onun adı penisillini kəşf edən adam kimi bütün dünyaya yayıldı. Onun adı Aleksandr Fleminq idi.

Mühəribə ərəfəsində Londonun bahalı klinikalarından birinə həmin varlı centlmenin oğlu sətəlcəmin ağır forması ilə qəbul olunur.




*Sizcə, onun həyatını bu dəfə nə xilas etdi?

—

Fleminqə təhsil verən varlı centlmenin adı Randolph Çörçill, onun oğlunun adı isə Vinston Çörçill idi. O, gələcəkdə İngiltərənin baş naziri oldu.

Bir dəfə Vinston Çörçill deyir: _____



İfadələrin leksik mənalarını müəyyənləşdirin, bir neçəsini cümlədə işlədin.

qoşquya qoşulmuş –

ümidsizlik –

quru budaq –

göz yaşlarını saxlaya bilmədi –


qorxunc, dəhşətli –

dərinlik –

nəcib, alicənab –



2. Mətnə ad qoyun.
3. Mətnin ilk hissəsində abzasları ardıcıl düzün.
4. Mətndən əsas faktları seçin.
5. Qarşısında * işaretisi qoyulmuş sualın cavabı hansı bənddədir?
 - *Fleminqin atasının vaxtilə etdiyi yaxşılıq.*
 - *Aleksandr Fleminq tərəfindən kəşf edilmiş penisillin.*
 - *Varlı biznesmen Randolph Cörçillin pulları.*
6. Mətndə hansı suala cavab yoxdur?
 - *Fermerin uşağı xilas etməkdə məqsədi nə idi?*
 - *Varlı centlmen övladının xilaskarına necə təşəkkür etdi?*
 - *Fermerin oğlu hansı peşəyə yiyələndi?*
 - *Fleminq hansı ölkədə təhsil alır?*
7. Nə üçün fermer öz oğlunun tanımadığı bir şəxslə Londona getməyinə razı olur?
8. Müqayisə edib fikirlərinizi ümumiləşdirin. Hansına daha çox üstünlük verdiniz?



9. "Zərurət təsadüfdən yaranır" mövzusunda söhbət aparın.

10. Müzakirə

1

Varlı cənab fermerə borclu qalmamaq üçün onun oğlunu oxutdurur.

2

Varlı cənab minnətdarlıq əlaməti olaraq onun oğlunu oxutdurur.

3

Varlı cənab insanlara yaxşılıq etməyi sevirdi.

11. Verilən insani keyfiyyətlər mətnin hansı hissəsinə uyğundur?

qayğıkeslik _____


alicənablıq _____

qürurluluq – *Yox, mən bunu elə-bələ də qoya bilmərəm, çünkü oğlum mənim üçün çox əzizdir. Siz istədiyiniz məbləği deyə bilərsiniz, – qonaq israr etdi.*

– *Mən bu haqda heç danışmaq istəmirəm. Sağ olun.*

təvazökarlıq _____

minnətdarlıq _____



Çalış, inciməsin səndən heç bir kəs,
Qəzəblə kimsəni yandırma əbəs!
Rahatlıq istəsən, özünü unut,
Adam incidənlər rahat gün görməz.

(Ö.Xəyyam)



Dünyanın işini yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.

(N.Gəncəvi)



Sizcə, bu dördlüklərin mətnlə əlaqəsi varmı? Fikirlərinizi yoldaşlarınızla müzakirə edərək sübuta yetirin.



12. Dialoq nədir?

13. Mətndən vasitəsiz nitqə aid nümunələr seçin.

Vasitəsiz nitqdən dialoqlarda daha çox istifadə olunur. Bu zaman dırnaq işarəsindən istifadə edilmir, vasitəsiz nitq yeni sətirdən yazılır və qarşısında tire işarəsi qoyulur.

Məsələn:

Alimdən soruşurlar:

– Kimi, həqiqətən, əsl ağıllı adam hesab etmək olar? Tapşırığın mahiyyətini bilmədən işdalınca gedən adamı ağıllı hesab etmək olarmı?

Alim cavabında dedi:

– Ağilli o adamdır ki, dinləməyi, əməl etməyi və nəticə çıxarmağı bacarır.

Vasitəsiz
nitq

14. Vasitəsiz nitqdə buraxılmış durğu işarələrini bərpa etməklə onları uyğun sxemlərlə birləşdirin.

1

Bəxtiyar Vahabzadə yazırdı
Vətən borclu deyil, biz borcluyuq
vətənə.



M: "V", - m.

2

Öz vətənini sevməyən insan heç
kəsi və heç nəyi sevə bilməz deyə
Onore de Balzak əsərlərinin
birində oxucularına səslənmişdir
bu, mümkün deyil.



"V", - m.

3

Dünya tarixində ən böyük hünər
və qəhrəmanlıqlar Vətən naminə
edilib deyə Jan Jak Russo üzünü
onu dinləyən kütləyə tutdu.



M: "V".

4

Vissarion Belinski Öz vətəninə
mənsub olmayan adam bəşə-
riyyətə də mənsub deyil demiş-
dir.



"V, - m, - v".

15. Həyatda heç də hər şey yaxşı olmur. Bizi əhatə edən mühitdə bəzən pislik, ədalətsizlik, məsuliyyətsizlik və s. bu kimi mənfi hallar da baş verir. Sizcə, belə halların baş verməməsi üçün insan nə etməlidir? Siz hansı təklifləri verərdiniz? Şəhriyaran “Haqqın səsi” əsərini xatırlayın. Müqayisələr aparın.

16. Aşağıdakı sözlərin mənasını uyğun gələn frazeoloji birləşmələrlə əlaqələndirin.

1 Bel bağlamaq

a) darıxmaq

2 Başının altına yastıq qoymaq

b) təəccübəlmək

3 Gözü kəlləsinə çıxməq

c) arxayı etmək

4 Burnunun ucu göynəmək

d) inanmaq

Frazeoloji birləşmələri həm mübtəda, həm də xəbər vəzifəsində cümlədə işlədin.

Nümunə:

Əl tutmaq

Əl tutmaq (**nə?**) böyüklərdən miras qalmışdır.

Milyonçu Əjdər bəy Aşurbəyov imkansızlara əl tutur (**nə edir?**), onların övladlarının təhsilinə yardım edirdi.

17. Cümlədəki fərqləndirilmiş sözlərdən düzgün olanını seçin.

Güldəstə bütün bu qaynar həyatdan özünü **məhrum/mərhum** etdiyini indi dərk etməyə başlayırdı.

- Cüməni həm tabesiz, həm də tabeli mürəkkəb cümlə şəklində yazın.
- Cüməni elə dəyişin ki, vasitəsiz nitqli cümlə alınsın və sxemini qurun.
- Özünüz də belə nümunələr tapın.

18. Aşağı siniflərdə siz hekayə yazmağın yollarını öyrənmişsiniz. Bir hekayə yazmağa çalışın və aşağıdakı plandan istifadə edin.

PLAN

1. Hekayənin mövzusunu düşünün.
2. Yazacağınız hekayənin ideyasının təklif olunan varianta uyğun galməsinə çalışın:
Bəla görəcəksən, pislik etdinsə,
Əvəz verəcəkdir dünya hər kəsə. (*Nizami Gəncəvi*)
3. Obrazlar yaradın.
4. Hadisənin baş verəcəyi yeri, zamanı və məkanı müəyyənləşdirin.
5. Hadisələrin bir-biri ilə əlaqəsini təmin edin.

- bataqlıq
- təlim
- xarakter
- sərgüzəşt
- şəhadət
- təbəsüm
- centlmen

Sözlərin leksik
mənasını
müəyyənləşdirin və
əlifba ardıcılılığı ilə
düzün.
Hansı söz sahü
yazılmışdır?

7. DÜZGÜN QƏRAR

Fikrimi söyləməmişdən əvvəl Molla Nəsrəddinin bir məşhur lətifəsini yada salmaq (...) istəyirəm:

Günlərin birində Molla Nəsrəddinlə oğlu səfərə çıxırlar. Molla uşağı eşşəyə mindirir, özü isə piyada gedir. Qarşidan gələn bir dəstə adam gileylənir (...): "Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. O boyda sağlam cavan eşşəyə minib, ancaq yazılı qoca piyada gedir".

Bu sözdən utanan uşaq eşşəkdən düşür, molla isə, aksinə, eşşəyə minir. Qarşidan gələn başqa bir dəstə deyir: "Bunlara bir baxın! O boyda kişi eşşəyə minib, yazılı uşaq isə piyada gedir". Bu sözdən sonra hər ikisi eşşəyə minir. Qarşidan gələn başqa bir dəstə: "Bura bax ey... İki-iki adam minib eşşəyə, yazılı heyvan nəfəs ala bilmir", – deyir. Camaatın sözün kəsmək üçün bu dəfə nə molla, nə də uşaq eşşəyə minir. Piyada yola düzəlirlər. Qarşidan gələn digər (...) dəstə deyir: "Bir bunlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər" və s.

Mollanın başına gələn bu hadisə bir çox cəhətdən diqqəti cəlb edir. Birincisi, molların özünün mükəmməl ideyası və iradəsi olmadığından başqaları-



- 1. Mətndə mötərizədəki nöqtələrin yerinə yaxınmənalı sözlər seçin.
- 2. *Obyekt* və *subyekt* sözlərinin leksik mənasını lügətin köməyi ilə izah edin.
- 3. Mətndə bir-birinə əks olan sözləri müəyyənləşdirin.

nın təsiri altında eşşəyə gah minir, gah da düşür. Molla hadisələrin subyekti yox, obyektinə çevirilir. Ən başlıca səbəb isə informasiya qıtlığıdır. Heç bir dəstənin özündən əvvəlki dəstənin rəyindən xəbəri yoxdur. Buna görə də səhv rəylərlə çıxış edirlər. Başqa sözlə, bir tərəfdən savadsızlıq, digər tərəfdən isə informasiya qıtlığı mollanı gülünc vəziyyətə salır.

Düzgün qərar qəbul etmənin texnologiyası haqqında fikirlərimi dəfələrlə söyləmişəm: istənilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası həmin hadisə ilə bağlı toplanan informasiyanın həcmindən asılıdır. Məlumat çox (...) olarsa, xəta da az olar. Məlumat az olarsa, xəta çox olar. Məlumatın həcmi həm də düşünmə zamanından asılıdır, yəni çox düşünərkən çox məlumat toplanar və düzgün qərar qəbul edilər. Bu zaman səhv də az olar.

Şahlar Əsgərov



4. Siz Molla Nəsrəddin lətifəsindən hansı nəticəni çıxardınız?
5. Düzgün qərar qəbul etmək üçün nə etmək lazımdır?
6. Hansı atalar sözü mətnin ideyasına daha çox uyğun gəlir?
 - *Ağıl ağıldan üstündür.*
 - *Yüz ölç, bir biç.*
 - *Çox gəzən çox bilər.*
 - *Hər oxuyan Molla Pənah olmaz.*
7. Siz necə düşünürsünüz, düzgün qərar qəbul etmək nədən asılıdır?

8. Müzakirə

Çox vaxt biz nəsə edəndə: "Görəsən, camaat nə deyər?", – deyə düşünürük. Nə üçün insanlar çox zaman ətrafdakıların, ictimaiyyətin rəyinə daha çox üstünlük verirlər? "Camaat nə deyər?" ifadəsi bir çoxlarının həyat tərzini özündən asılı olmadan tamam başqa istiqamətə yönəldir. Bu fikirlə razı olub-olmadığınız barədə müzakirə aparın.

Həqiqətən də, bir iş görəndə ətrafdakıların rəyi nəzərə alınmalıdır.

1

Bir iş gördükdə insan yalnız öz istək, düşüncə və ağlına uyğun hərəkət etməlidir.

2



İctimai rəy nə deməkdir?

- 9.** Oxuduğunuz məktəbdə yoldaşlarınızla birlikdə sorğu keçirin. Sorğu keçirdiyiniz şəxslərə (müəllimlərə, şagirdlərə, valideynlərə, məktəbin texniki işçilərinə və b.) aşağıdakı sualla müraciət edin:

Düzungün hesab etdiyiniz
hər hansı məsələni
həyata keçirdiyiniz za-
man sizə irad bildiri-
lərsə, nə edərsiniz?

- a) Öz hərəkətinizin düzgün olduğunu düşü-
nüb fikirlərinizi əsaslandırırsınız.
- b) Hərəkətlərinizi təhlil edib düzgün nəticə
çıxararsınız.
- c) İradın düzgün olub-olmadığını əhəmiyyət
vermədən öz həyat tərzinizi davam etdi-
rərsiniz.

9.1. Aşağıdakı suala cavab tapın.

Bəzən eyni mövzuda fərqli düşüncələrə malik olmaq nədən asılıdır?

Sorğu keçirmək üçün yaddaş

1. Mövzunun müəyyənləşdirilməsi;
2. Sualların tərtib edilməsi;
3. Sorğunun keçiriləcəyi yerin, məkanın və şəxslərin müəyyənləşdirilməsi;
4. Alınan cavabların sistemləşdirilib yekunlaşdırılması;
5. Sorğunun keçirilməsi üçün anketin hazırlanması;
6. Sorğunun nəticələrinin statistik təhlilinin aparılması;
7. Nəticələrin çıxarılması.

9.2. Sorğunun nəticələri haqqında hesabat hazırlayın.

-  **10.** Mətndə fərqləndirilmiş hissədə durğu işaretlərini (qoşa nöqtə və dırnaq) çıxarıın. Həmin cümlələri “ki” bağlayıcısı ilə əlaqələnən tabeli mürəkkəb cümlə şəklində yazın.

Nümunə:

Qarşıdan gələn digər dəstə deyir: “Bir bunlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər”.

Qarşıdan gələn digər dəstə deyir ki, bir bunlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər.

Başqasının nitqinin məzmunu saxlanılmaqla dəyişiklik edilərək verilməsinə **vasitəli nitq** deyilir.

Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən tabeli mürəkkəb cümlə əmələ gəlir.

Məsələn:

Əbih Sultan dedi:

— *Məni Əlincə qalasına Bəysunqur göndərməmişdi.* (F.Kərimzadə)

Əbih Sultan dedi ki, məni Əlincə qalasına Bəysunqur göndərməmişdi. (F.Kərimzadə)

11. Mətni oxuyun, aşağıdakı tapşırıqları yerinə yetirin.

- Birinci abzasda tələffüz formasında verilmiş sözləri seçib onları düzgün şəkildə yazın.*
- Vasitəsiz nitqdə durğu işarələrini bərpa edin.*
- Mətndə fərqləndirilmiş hissədə səhv yazılan sözləri müəyyənləşdirin.*

Bəlkə, yolum oradan da o yana düşdü...

Bir gün bağda oynuyan uşaxlar Mollaya sataşmaq və onun başmaqlarını oğurramax məqsədile onnan ağaca dırmaşmağı xaiş edillər. Uşaqların hiyləsini başa düşən Molla başmaqlarını qurşaqına sancıb ağaca dırmaşmağa başlıyır.

Öz hiylələrinin baş tutmadığını görən uşaqlar Molladan soruşurlar

Ay Molla bu başmaqları haraya aparırsan Qoy burada qalsın düşüb geyərsən.

Molla mənali-mənali gülümsəyərək cavab verir

Yox, qadan alım, ehtiyyat yaxşı şeydir. Qoy götürüm, kim bilir, bəlkəm, ordanda yolum o yana düşdü.

(“Rəvayətli ifadələr” kitabından)



- Necə düşünürsünüz, Mollanın qərarı düzgün idimi?*

- Məsəldən çox vaxt qurulan hər hansı bir tələyə düşmək istəmədikdə işlədirilir fikri ilə razınızı?*

12. Mətni oxuyun. Ben Mozerin qərarına münasibət bildirin.

Bu, sadəcə, bir uşaq vədi idi... Lakin illər sonra bu cavan verdiyi sözü yerinə yetirdi. Ben Mozer və Meri Lapkovits üç il bir sinifdə oxumuşdular. Meri Daun sindromundan əziyyət çəkirdi. Lakin bu heç də onların dostluğuna mane olmurdu. Əksinə, Ben Meriyə xüsusi qayğı ilə yanaşırırdı. *Merinin böyük qardaşı deyirdi* Bəlkə də yaşıdlarının çoxusu bacımdan uzaq gəzirdi, onu bir qədər qəribə hesab edirdi, lakin Ben ona başqa tərzdə yanaşırırdı... Benin anasının dediklərindən *Etiraf etməliyəm ki, oğlum həmişə çox fəal, həm də diqqətcil uşaq olub.* O, müntəzəm olaraq Meriyə qayğı göstərir və uşaqlar əylənən zaman onun diqqətdən kənardə qalmamasına çox fikir verirdi 4-cü sinifdə Ben Meriyə söz verdi ki, buraxılış ziyafətinə onunla bir yerdə gedəcək. *İş elə gətirdi ki, onlar tə...sillərini mü...təlif məktəblərdə davam etdirməli oldular.* Müəyyən müddət keçdi. Bu dəfə tale onları məktəblərərəsi futbol yarışında görüştürdü. Məlum oldu ki, Ben verdiyi vədi yaddan çı...armamışdır: o, Merini bura...ılış ...ecəsinə dəvət etdi. Meri çox təaccübəndi, ancaq özünü xoşbəxt hesab edirdi. “Mən öz dostlarımıla getməyə hazırlaşırdım, lakin Benin təklifinə çox şad oldum!”, – deyə Meri gülümsədi. Ben ilə Meri qəşəng geyinərək Merinin məzun olduğu məktəbdə buraxılış ziyafətinə yollandılar. Ziyafətdə onlara ibtidai sinifdə dərs deyən müəllimi də görməyə müvəffəq oldular. Müəllim də həmin vədi xatırlayırdı və həmin cütü görmək məqsədilə ziyafətə gəlmışdı. O, Ben ilə Merini bir yerdə görəndə sevincdən özünü göyün yeddinci qatında hiss etdi. Onun dediyinə görə, “Mən həmişə bu qızı “günəş şüası” adlandırmışdım, çünkü o, sinfimizdə, doğrudan da, günəş kimi hamını işiqlandırırdı. Ben bütün gecəni diqqət və qayğısını Meridən əsirgəmədi. O istəyirdi ki, Merinin üzü daima gülsün”. Merinin valideynlərinin sözlərinə görə, Ben onun insanlığa inamını bərpa etdi. Əsl dostluq bax belə olar! Benin anası fəxr edə bilər ki, belə oğul tərbiyə edib.



Aşağıdakı cümləni öz düşüncələrinizə əsasən tamamlayın.

Mətni oxuyub bu qənaətə gəldim ki, ...

- 13.** Mətni oxuyun və müzakirə edin.



**Ben Mozer və
Meri Lapkovits**

Bir müdrik insandan soruşurlar:

– Dostlar neçə cür olur?

– Dörd, – deyə müdrik cavab verir.

Elə dostlar var ki, yemək kimi hər gün onlara ehtiyacın olur. Elə dostlar var ki, sanki dərmandır, onları özünü pis hiss edəndə axtarırsan.

Dostlar var ki, xəstəliyə bənzəyir. Onlar səni özləri axtarıb tapır. Ancaq elə dostlar da var ki, onlar hava kimi, görünməsələr də, həmişə səninlədirirlər.

- Ben Mozer və Meri Lapkovitsin dostluğunu müdrikin aydınlıq gətirdiyi hansı dostluq tipinə aid edərdiniz? Nə üçün? Fikrinizi açıqlayın.
- Dostunuz varmı? Bəs sizin dostluğunuñ müdrikin nümunə gətirdiyi dostluqlardan hansına bənzəyir?

- 14.** Mətn aşağıdakı meyarlardan hansına uyğundur?

dəqiq – qeyri-dəqiq

faktiki – emosional

sadə – mürəkkəb

qısa – ətraflı

konkret – mücərrəd

aydın – şifralı

- 15.** Mətnində (səh. 164) abzasların sərhədlərini müəyyən edin.
- 16.** Gök rəngdə verilmiş hissədə vasitəsiz nitqin durğu işaretlərini bərpa edin.
- 17.** Qırmızı rəngdə verilmiş hissədə nöqtələrin yerinə buraxılmış hərfləri əlavə edin.
- 18.** Suallara yazılı cavab verməklə məsələyə münasibətinizi bildirin.

**Siz Benin yerində
olsa idiniz, necə
hərəkət edərdiniz?**

**Həyatda uyğun
hadisə ilə rast-
laşmışınız mı?**

**Beni xarak-
teriza edin.**

- 19.** “Düzungün qərar vermək üçün ...” cümləni tamamlamaqla uyğun mətn tərtib edin.

8. PEÇENYE OĞRUSU

1. Mətnindən seçilmiş sözlərin düzgün tələffüzünü müəyyənləşdirin.

Yazılır	Deyilir
<i>anladı</i>	[.....]
<i>fikirləşdi</i>	[.....]
<i>xatırlamırdı</i>	[.....]
<i>kobudluq</i>	[.....]
<i>təəssüf</i>	[.....]

Bir qadın aeroportda sərnişinlər üçün ayrılan yerdə oturub təyyarəyə minik başlamasını gözləyirdi. Təyyarənin qalxmasına hələ var idi. Kimi oturacaqda mürgüləyir, kimi var-gəl edərək nə isə gözləyirdi. Qadın da aeroportdakı köşkdən sevdiyi yazılıçının kitabını və bir qutu peçenye aldı. Özünə oturmaq üçün rahat bir yer tapdı və kitabı açıb oxumağa başladı.

2. *Elan, anons, reklam, afişə* sözlərini sinonim hesab etmək olarmı?
3. *Anons* sözünün leksik mənasını müəyyənləşdirin.
4. *Nəzərindən qaçırmadı* frazeoloji birləşməsinin sinonimini və antonimini tapın.
5. Sxemi tamamlayın və şərh edin.



6. Frazeoloji birləşmələri uyğun gələn mənaları ilə birləşdirin.

1 Gözdən pərdə asmaq

narahat olmaq

2 Ürəyinə xal salmaq

bəyənmək

3 Xoşu gəlmək

şübhələndirmək

4 Yuxusuna haram qatmaq

aldatmaq


Hansı frazeoloji birləşmələri həqiqi mənada da işlətmək olar? Fikrinizi nümunələrlə əsaslandırın.

Fikrini kitab oxumağa versə də, yanında oturan adamın aralarındaki qutudan bir-bir peçenye götürüb yediyini nəzərindən qaçırmadı. Ancaq özünü görməzliyə vurdu. Bir yandan kitabını oxuyur, bir yandan da uçuş vaxtını göstərən tabloya baxırdı. "Peçenye oğrusu" isə bu vaxt ərzində peçenyləri yeməkdən başqa heç nə etmirdi. Qadının gözü saatda idi, amma bu onun hirslenməyinə mane ola bilmirdi. Öz-özünə düşünürdü: "Nəzakətli bir insan olmasaydım, yumruğumla bu adamın gözünün altını göyərdərdim". Qadın peçenyledən hər dəfə götürdükcə həmin adam da əlini uzadırdı. Axırda qu-tuda bircə peçenye qalanda "Görək indi nə edəcək?", – deyə qadın düşündü. Kişi sonuncu peçenyeni götürdü və onu ortadan böldü. Yarısını ağızına atdı, digər yarısını da qadına verdi. Qadın peçenyeni hirsə onun əlindən aldı. "Allahım, necə də kobud insandır... Peçenyemi oğurladığı bəs deyil, heç təşəkkür də etmədi", – deyə kişi ürəyində fikirləşdi. Qadın isə həyatında bu qədər hirsleniyini xatırlamırdı. Təyyarəyə minik başlanması haqqında elanı eşidəndə dərindən köks ötürdü. Əşyalarını götürdü və çıxış qapısına yönəldi. "Peçenye oğrusu"na heç dönüb baxmadı da. Təyyarəyə mindi və rahat kresloya oturdu. Əlini çantasına uzatdı ki, kitabını çıxarsın. Gözləri təəccüblə açıldı. Bir qutu peçenye çantanın içində idi! Çarəsizlik içində inildədi: "Bunlar mənim peçenyemdirə, demək, digərləri də onun idi və o öz peçenyesini mənimlə bölüşürmüş". Üzr istəmək üçün çox gec olduğunu təəssüf hissi ilə anladı. Kobudluq etdiyi üçün utandı. "Peçenye oğrusu", əslində, onun özü imiş! "Həyat başqalarını günahlandırmazdan əvvəl dönüb özümüzü də nəzərdən keçirməyimizi lazımlı bilən yerdir", – deyə düşündü.

Mühakimə yürüdün.
Qadını "oğru" hesab
etmək olarmı?

Valeri Koks

7. Mətn əsasında aşağıdakı sxemi tamamlamaqla şərh edin.





8. Mətni abzaslara ayırin. Giriş, əsas və son hissəni müəyyənləşdirin.
9. Hansı fikir mətnin məzmunu ilə əlaqələnmir?
 - Nəticə çıxarmağa tələsmə.
 - Başqasını günahlandırmazdan əvvəl özünə bax.
 - Tez qərar vermə.
 - Oğurluq yaxşı deyil.
10. Mətndə əsas fikir nədir?
11. Hekayənin ardını yazsa idiniz, onu necə tamamlayardınız?
12. Hansı atalar sözünü mətnə ad kimi seçmək olar? Seçiminizi izah edin.
 - Sonrakı peşmançılıq fayda verməz.
 - Əvvəl düşün, sonra danış.

13. Mətni oxuyun. Mötərizədəki sözlərdən daha uyğun olanını seçin.



Küçə ilə (*səbat əlində, əli səbatlı, əlində səbat, səbatlı*) bir yaşlı qadın gedirdi. Səliqə ilə səbətə yiğilmiş gözəl qırmızı və sarı almalar uzaqdan diqqəti cəlb edirdi.

Almalar mənim də diqqətimdən yayın-mamışdı. Ehtiyatla arxa tərəfdən səbətə yaxınlaşdım, xəlvətcə almalardan birini götürüb gizlincə cibimə qoydum.

Qadın heç nə hiss etməmişdi. Mən onu ötüb keçmək istəyəndə dayandı və mənə dedi:

- Oğlum, bura gəl. Sənin adın nədir?
- İvan.
- Nə gözəl adın var? Görünür, özün də yaxşı oğlansan.

Mən heç nə deməyib yalnız çiynimi çəkdirdim. Qadın səbətdəki ən (*iri, zorba, yekə*) qırmızı bir alma seçib mənə uzatdı:

- Al, ye. Bu almalar öz (*bağımin, bağçamın*) məhsuludur.

Cibimdəki alma sanki od olub ayağımı yandırırdı. Qadın təkrar dilləndi:

- Nə üçün almanın götürmürsən?

O, əlini mənə uzatmış halda cavab gözləyirdi, mən isə ... Birdən əlimi cibimə salıb almanın çıxartdım, onu səbətə atıb qaçdım. Eve çatan kimi hönkür-hönkür ağlamağa başladım. Ancaq özüm də bilmirdim ki, niyə ağlayıram.

- İvanın ağlamasının səbəbi nə idi?
- Həqiqətənmi, qadın onun səbətdən alma götürdüyünü görməmişdi?
- Mətndə altından xətt çəkilmiş cümlədə hansı söz artıqdır?
- Şəkillə mətn arasında hansı uyğunsuzluq vardır?

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Bəxtiyar” filmində belə bir kadr var: 3 dost: Bəxtiyar, Yusif və Saşa Böyük Vətən müharibəsində yaralanan və hospitalda yatan xəstələrin qarşısında konsert programı ilə çıxış etməli idilər. Bu görüşə əliboş getmək istəməyən uşaqlar professorun bağından alma oğurlayan zaman bağ sahibi tərəfindən yaxalanırlar. Yusif bu hərəkətlərini təşəbbüs kimi təqdim etsə də, professor bunu “alma oğurluğu” adlandırır. Bəxtiyar düzünü etiraf etməli olur. Professor səmimi etiraf qarşısında özü uşaqlara yardım edir. (İstəsəniz, filmə baxa bilərsiniz.)

- 14.** Hər iki parçanı oxuyun. Müqayisələr aparın. Aşağıdakı suallar ətrafında müzakirələr keçirin.
- Oğurluq nədir?
 - İnsan nə üçün bu yola düşür?
 - “Peçenye oğrusu” mətnindəki qadını, qadının zənbilindən alma oğurlayan oğlanı oğru saymaq olarmı?
 - Bəs üç dostun hərəkətini oğurluq saymaq olarmı?
 - “Hər böyük faciə kiçik əməldən başlayır” fikrini ya təkzib, ya da təsdiq edin.

- 15.** Aşağıdakı fikirlərə münasibət bildirin və onları “Peçenye oğrusu” mətni ilə əlaqələndirin. Bu fikirlərlə razısanızmı? Niyə?

Düşüncələrinə diqqət et ki, onlar sənin sözlərinə çevriləcək,
Sözlərinə diqqət et ki, onlar sənin hərəkətlərinə çevriləcək,
Hərəkətlərinə diqqət et ki, onlar sənin xarakterinə çevriləcək,
Xarakterinə diqqət et ki, onlar sənin taleyinə çevriləcək.

(Ö.Xəyyam)

- 16.** Mətndən (səh. 166–167) vasitəli və vasitəsiz nitqə aid nümunələr göstərin.

17. Dialoqu oxuyun, durgu işarələrini bərpa edin. Fikrinizi əsaslandırın.

Bir nəfər Ömər Xəyyamı xalq içində təhqir etdi
Kafirsən Sərxoşsan
Ona cavab vermədən Xəyyamancaq gülümsədi.
Bu hadisənin şahidi olan gözəl, bahalı geyimli kişi Sən bu cür təhqirə necə dözürsən Heç incimirsən deyə Xəyyamdan soruşdu
Xəyyam yene gülümsədi və dedi
Gel mənimlə gedək
Kişi onun dalınca gedib tozlu bir zirzəmiyə düşür. Xəyyam şamı yandıraraq köhnə sandığın içində nəyi isə axtarmağa başlayır. Sonra köhnə ciriq bir xələt tapıb onu kişiyə atır və deyir
Geyin, bu sənə yaraşar
Kişi xələtə baxaraq hirsəndi
Neynirəm bu cır-cındırı deyərək o, xələti yerə atdı.
Xəyyam dedi
Görürsən, sən cır-cındırı geyinmək istəmədin.
Elə mən də bayaq o adamın dediyi təhqiredici sözlərini heç özümə aid etmədim. Təhqirə incimək – bize atılan cır-cındırı əyninə geymək deməkdir.

Bu fikrə
münasibət
bildirin.

- Dialoqda məqsəd və intonasiyaya görə cümlənin hansı növlərindən istifadə olunub?*
- Dialoqdakı vasitəsiz nitqli bir neçə cümlənin sxemini qurun.*

18. Vasitəsiz nitqdə buraxılmış durgu işarələrini düzgün müəyyənləşdirin:
Görünür mehriban ailədir deyə Firudin düşündü.

- a) dırnaq, vergül, dırnaq, vergül, tire
- b) dırnaq, dırnaq, vergül, tire
- c) dırnaq, dırnaq, tire
- d) vergül, vergül, tire
- e) tire, vergül, vergül, tire



19. “Nəzakətli davranış qaydaları” mövzusunda kiçik mətn yazın. Bunun üçün, ilk növbədə, plan tərtib edin. Nədən və necə başlayacağınız haqqında düşünün.

9. KÖRPÜ

Bir zamanlar **kiçik** bir kənddə bir-birinə qonşu iki qardaş yaşayırıdı. Onların böyük bir tarası var idi. **Bir yerdə əkir, bir yerdə becərirdilər.**

Günlərin bir günü iki qardaş arasında **kiçik bir anlaşılmazlıq** baş verdi. **İnciklik günbəgün** böyüdü və onların ayrılığına səbəb oldu. Onlar hər şeyi bölmək **məcburiyyətində** qaldılar, hətta əkib-becərdikləri tarlanı da böldülər. **Artıq qardaşlar bir-birinin üzünə belə baxmırıldılar,** cünki onlar danışanda sözləri **düz** gəlmirdi.

Bir gün böyük qardaş bir usta çağırıb deyir:

– Bu dərənin o tayındakı həyat mənim **kiçik qardaşımındır.** Keçən həftəyə qədər onun həyatı ilə mənim həyatım arasında bir yol var idi. Amma qardaşım söz-söhbətdən sonra bir dərə qazdırıldı. İndi **aramızdakı** yol dərəyə çəvrilib. **Ona görə də səni çağırıdım ki, aramızda üç metr hündürlükdə bir hasar** çəkəsən. İstəyirəm ki, nə onu görüm, nə də onu xatırladan həyat bacanı. **Madam ki** o məni görmək istəmir, heç mən də onu görmək istəmirəm.

Usta heç bir söz demədi. Ona lazımlı olan alətləri götürdü ki, işə başlasın. Ev sahibi alış-verişə getdikdən sonra usta işə başladı və axşama qədər çalışıb işini tamamladı.



Axşam evə dönən qardaş gördüklərinə çəşib qaldı. Usta hasar əvəzinə, dərəni birləşdirən məhəccərlə bir körpü ... (*salmışdı, tikmişdi, ucaltmışdı*). O **gah** ustaya, gah da körpüyü baxdı.

Böyük qardaş hələ çəşqinliqdan özünə gəlməmişdi ki, qarşidan kiçik qardaşının ona sarı gəldiyini gördü:

– Hərçənd **haqsızlıq** etdim, ancaq sən böyüklük edib mənə əlini uzatdın, – deyə kiçik qardaş böyük qardaşın boynuna sarıldı. Hər ikisi həyəcandan dolmuşdu. Elə hey bir-birlərinə nə isə deyirdilər. Birdən böyük qardaş uzaqlaşan ustani görüb səsləndi:

– Dayan, getmə, **görüləsi** çox işlərimiz var. Əgər qalsan, sən də bizə qardaş olarsan.

Usta gülümşəyərək dedi:

– Mən buradakı işimi tamamladım. Getməliyəm, hələ çox tikiləsi körpülər var.

“Füyuzat” jurnalından, 2012-ci il



1. *Dostluq, səmimilik, birlilik* sözləri mətn üçün açar söz ola bilərmi? Həmin sözlərin sinonimini tapmağa çalışın.
2. Mətndən frazeoloji birləşmələri seçib sinonim qarşılığını tapın.
3. Bir neçə feil seçin, onları frazeoloji birləşmə ilə əvəz edin.
4. Mətnin ilk iki cümləsində işlənən hansı sözlər bir-birinin antonimi ola bilər?
5. Mətndə nöqtələrin yerinə mötərizədəki hansı söz yazılsa, düzgün olar?
6. Görülən işin müqabilində qardaşlar ustaya razılıq bildirmək üçün hansı sözlərdən istifadə etsələr, məqsədə uyğun olar?
Hər şey üçün minnətdarıq, Sizə borcluyuq, Sizin əl qabiliyyətinizə heyranıq.
7. Uygunluğu müəyyənləşdirməklə sxemi tamamlayın.

bina

salmaq

şəhər

çəkilmək

hasar

...

...

tikmək



8. Mətndən hansı nəticəni əldə etdiniz?
9. Qardaşların ayrılmamasına səbəb nə ola bilərdi? Fikrinizi əsaslandırın.
10. Siz qardaşların hərəkətini necə qiymətləndirirsiniz? Həyatda belə hadisə ilə rastlaşmışınızmı?
11. Usta “hələ tikiləcək çox körpülər var” dedikdə nəyi nəzərdə tuturdu?
12. İnsanlar arasında bu körpülər olmasa idi, nələr baş verərdi?
13. Aşağıdakı cümləni mətnin məzmunu ilə əlaqələndirin. Fikirlərinizi həyati nümunələr gətirməklə əsaslandırın.

İnsanlar arasındaki münasibətlərdə uçurum olsa belə, hasar deyil, körpü salmaq lazımdır.

- ! 14. Bitişik, yoxsa ayrı? Düzgün yazın.

- Sirrini dostuna demə, dostunun?da dostu var.
- Ağıl yaş?da deyil, başdadır.
- Həyat?da məqsədə çatmaq üçün güclü olmaq lazım gəlir.
- Həyat?da insanı tərbiyə edir.
- İnsanlar?da güc deyil, iradə çatışmır.
- İnsanlar?da təbiətin övladıdırular.

 *Müdrik fikirlərdən hansı mətnin məzmununa uyğun gəlir?*

15. Aşağı sinifdə öyrəndiklərinizi yadınıza salıb mətndə qırmızı rənglə verilmiş sözlərin qrammatik mənasını müəyyənləşdirin.

Nümunə:



16. Mətndə altından xətt çəkilmiş cümlələrin mürəkkəb, yoxsa sadə olması haqqında fikir yürüdün. Mürəkkəb cümlələrin tərəflərini bağlayan vasi-tələri göstərin.

17. Uygunluğu müəyyən edin:

1

Həyat təcrübəsi göstərir ki, insanlar bir-birindən daha çox asılı olacaqlar.

2

Mən gülümsədim, çünkü onun pərt olmasını istəmirdim.

3

Əgər işlər yaxşı getsə, sabaha hər şey bitəcək.

4

Ya hər şeyə aydınlıq gətirməli idi, ya da çıxıb getməli idi.



Fikri aydınlaşdırmağa xidmət edir.



Hərəkətin səbəbini bildirir.



Fikri bələşdirməyə xidmət edir.



Şərt məqsədilə işlədirilir.

18. Mətni oxuyub tapşırıqları yerinə yetirin.

Günlərin bir günü Aristotelə iki sual verirlər. Birinci sual belə olur:

– Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?

Aristotel bir-bir sadalayır:

– Uşaq olanda darixırlar, böyümək üçün . Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini .

– Pul qazanmaq üçün sağlamlıqlarını . Sonra sağalmaq üçün pul .

– Gələcək necə olacaq deyə narahatlıq və bu günü unudurlar. Nəticədə nə bu günü, nə də gələcəyi normal .

– Elə yaşayırlar ki, elə bil heç . Elə ölürlər ki, elə bil heç yaşamayıblar.

Növbə ikinci suala çatır:

Yaxşı bəs siz nə məsləhət verərdiniz

Aristotel yenə sadalayır:

– Özünüüz kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə, imkan verin ki, sizi sevsinlər, əziz tutsunlar. Ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

- Boşluqların yerine aşağıdakı feilləri uyğun formada işlədərək elə artırın ki, mətnin məzmununa xələl gəlməsin.

Yaşamaq, itirmək, çəkmək, keçirmək, tələsmək, xərcləmək, ölməmək
- Çərçivəyə alınmış cümlədə durğu işaretlərini bərpa edin. Fikrinizi əsaslandırın.
- Mətnədə altından xətt çəkilmiş cümləni aşağıdakı cədvələ əsasən təhlil edin.

<i>quruluşu</i>	
<i>növü</i>	

- Mətnədə ən xoşunuza gələn cümlə hansı oldu? Niyə?
- 19.** Atalar sözlərini tamamlayın:

- | | |
|------------------------------------|----------------------------------|
| I <i>Su axar</i> , ... | a) <i>dəli vurub çay keçər</i> . |
| II <i>Qonşu qonşu olsa</i> , ... | b) <i>karvan keçər</i> . |
| III <i>Ağlılı fikirləşincə</i> ... | c) <i>çuxurun tapar</i> . |
| IV <i>İt hürər</i> , ... | d) <i>keçəl qız ərə gedər</i> . |
-
- | | |
|-----------------------|-----------------------|
| A) Ia, IIc, IIIb, IVd | D) Ib, IID, IIIc, IVa |
| B) Ic, IID, IIIa, IVb | E) Id, IIb, IIIa, IVc |
| C) Ic, IIa, IIId, IVb | |

- 20.** Verilmiş nitq etiketlərini aşağıdakı cədvəl üzrə qruplaşdırın.

təbrik etiketləri	alqış etiketləri	qarğış etiketləri

Mübarəkdir! Ömrünüz uzun olsun! Allah amanında! Qapında ot bitsin! Allah rəhmət eləsin! Gözünüz aydın! Allah vursun! Təbrik edirəm! Möhtərəm hakim! Evin tikilsin! Yuxunuz şirin olsun! Canın yansın! Yeni iliniz mübarək! Sağlığınıza qismat! Cənab hakim!

- Hansıları yerləşdirə bilmədiniz? Nə üçün? _____.

21. Müzakirə

Ustanın saldığı körpü mehribanlığının, səmimiliyin, xoş münasibətin, dostluğun rəmzidir.

Bu gün müasir
Bakımda bir çox
yerlərdə körpülər
salılmışdır.



Fikirlərinizi
nümunələrlə
əsaslandırın.

Sizcə, bu körpülər mehribanlıq, səmimilik, bir-birinə hörmət kimi
insani keyfiyyətlərin formallaşmasına səbəb olarmı? Niyə?

Bəzən belə söhbətləri tez-tez eşidirsən: Xarici ölkələrdə filan tikili-lər, müasir binalar, klublar və s. var. Dövlət bu gün bu gözəlliyi ölkəmizdə, onun hər bir guşəsində, rayonlarımızda da yaradır. Ölkəmiz gündən-günə gözəlləşir.

Bu gün xarici ölkələrə səfər edərkən adamı heç nə təəccüblən-dirmir. Çünkü bu gün bizdə hər şey var.

Ancaq bu gözəllik bəzən nəyinsə məhv edilməsi hesabına başa gəlir.

22. Hər iki şəklə diqqətlə baxın. Yol çəkilir. Bunun üçün yaşıllığın bir hissəsi məhv edilməlidir.



Necə bilirsiniz, hansı daha vacibdir? Yaşıllıq, yoxsa gözəllik?



Yaşıllıq məhv edilmədən gözəllik yaratmaq olarmı? Təkliflərinizi verin.



Dövlətin yaşıllaşdırma sahəsində apardığı işlərə münasibət bildirin.



Yaşıllaşdırma işləri aparmaq üçün yaşıdlarınızı səfərbər edin.



İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik.

Heydər Əliyev,
Ümummilli lider

Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çırkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Tutaq ki, səlahiyyətli şəxssiniz. Müəyyən ərazidə ağacların qanunsuz olaraq kəsildiyinin şahidi olursunuz. Siz hadisəni sənədləşdirmək istəyirsiniz. Bu zaman hansı sənəddən istifadə edərsiniz?

- A) məktub B) ərizə C) akt

Akt aşağıdakı ardıcılıqla tərtib olunur:

1. Akt sözü vərəqin yuxarı hissəsində böyük hərflə yazıılır.
2. Akt sözünün altında il, ay, gün və aktın tərtib edildiyi yer göstərilir.
3. Akti tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
4. Yoxlanılan hadisə haqqında dəqiqlik məlumat verilir. Burada hadisənin gedisi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır.
5. Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur.
6. Aktın sonunda nəticə verilir.
7. Akti tərtib edənlərin imzası aktın sonunda qoyulur.

Akt əməli yazı növüdür. "Akt" latınca "aqtos" sözdən olub hərəkət, hadisə, cinayət işi deməkdir.

Hər bir akt təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.

AKT

Bakı şəhəri

08 avqust 2015-ci il

Biz, aşağıda imza edənlər: Sevinc Yusifova, Ələkbər Kərimli, Gültəkin Cəfərova yazüb öz imzamızla təsdiq edirik ki, 17.07.2015-ci il tarixdə deyilən ərazidə olduq. Həqiqətən də, ərazidə aparılan tikinti işləri ilə əlaqədar olaraq 20 ədəd ağaçın qanunsuz şəkildə kəsildiyinin şahidi olduq. Bu hal№-li Mənzil İstismar Sahəsinin məsuliyyətsizliyi və diqqətsizliyi ucbatından baş vermişdir. Həmin ərazidə tikinti işlərinin dayandırılması və ərazinin yenidən yaşıllaşdırılması üçün MİS-ə tapşırıqlar verilsin.

Aktı tərtib etdilər:

Bələdiyyə idarəsinin şöbə müdürü: Sevinc Yusifova
Bələdiyyə idarəsinin müfəttişi: Ələkbər Kərimli
Bələdiyyə üzvü: Gültəkin Cəfərova



Hər hansı bir mövzuda akt tərtib edin.

Əziz şagirdlər!

İl boyu siz müxtəlif mövzulu mətnlərlə tanış旧了ınız, həmin mətnlərdən, yəqin ki, özünüz üçün bir nəticə çıxardınız.

Hər bölmənin əvvəlində müxtəlif suallarla qarşılaşdırın, araşdırımlar apardınız, bir sıra problemlərin həlli ilə üzləşdiniz. Hansı bölmə daha çox xoşunuza gəldi və ya gəlmədi? Nə üçün? Bölmələr arasında əlaqə gördünümüzü?

Dərslikdəki mətnlərdən hansı nəticəni çıxardınız? Gəldiyiniz qənaəti 3-4 cümlə ilə ifadə edin.

Fikirlərinizi ümumiləşdirib yoldaşlarınızla bölüşün.

Dərslikdə ixtisarla verilmiş şəxs adları:

A.İsgəndəri – Ataullah İsgəndəri	K.Uşinski – Konstantin Uşinski
A.Morua – Andre Morua	L.N.Tolstoy – Lev Nikolayeviç Tolstoy
A.S.Puşkin – Aleksandr Sergeyeviç Puşkin	M.Abdullayev – Mikayıl Abdullayev
A.Səhhət – Abbas Səhhət	M.F.Axundzadə – Mirzə Fətəli Axundzadə
B.Franklin – Benjamin Franklin	N.Gəncəvi – Nizami Gəncəvi
B.Vahabzadə – Bəxtiyar Vahabzadə	N.Tusi – Nəsiməddin Tusi
C.Allen – Ceyms Allen	O.Balzak – Onore de Balzak
E.Berq – Edmund Berq	P.Buast – Pyer Buast
Ə.Cəfərzadə – Əzizə Cəfərzadə	R.Rollan – Romen Rollan
Ə.Əbülhəsən – Əbülhəsən Ələkbərzadə	S.Conson – Samuel Conson
F.Manuil – Fil Manuil	S.Dağlı – Seyfəddin Dağlı
F.Volter – Fransua Volter	S.Ə.Sirvani – Seyid Əzim Şirvani
H.Cavid – Hüseyin Cavid	S.Rüstəmxanlı – Sabir Rüstəmxanlı
H.İbrahimov – Hüseyin İbrahimov	S.Vurğun – Səməd Vurğun
H.Mehdi – Hüseyin Mehdi	Ş.Nəzirli – Şəmistan Nəzirli
H.Seyidbəyli – Həsən Seyidbəyli	T.Parker – Teodor Parker
X.Rza – Xəlil Rza Ulutürk	Ü.Hacıbəyli – Üzeyir Hacıbəyli
İ.Barrou – Isaak Barrou	B.Ellis – Bret Ellis
İ.Kant – İmmanuil Kant	V.Şekspir – Vilyam Şekspir
J.Lafonten – Jan de Lafonten	Y.Əzimzadə – Yusif Əzimzadə
K.Helvetsi – Klod Helvetsi	Y.Rozen – Yeqor Rozen

İZAHLI TƏRCÜMƏ LÜĞƏTİNƏ DAİR NÜMUNƏ

Sözlər	Leksik mənası	Qrammatik mənası	Təhsil aldığınız tədris dilinə tərcüməsi
aqıl	ağıllı, müdrik	sifət	
arşın	qədimdə işlədirilən uzunluq ölçüsü (0,71 metrə bərabər)	isim	
asılılıq	sərbəstliyin, müstəqilliyin olmaması	isim	
bəhrələnmək	faydalana maq, istifadə etmək	feil	
carşı	uca səslə bir xəbəri camaata elan edən, bildirən	isim	
cazibədar	məlahətli, gözəl, cəlbedici	sifət	
cığır	ensiz, dar yol	isim	
dərhal	o saat, tez, əlüstü, gecikmədən	zərf	
diri-dirı	ölməmiş	zərf	
düşər-düşməz	nəyinsə uğur və ya uğursuzluq gətirməsinə olan inam	isim	
ehtiramla	hörmətlə, hörmət və nəzakət qaydalarını gözləyərək	zərf	
ərsəyə gətirmək	meydana gəlmək, ortalığa çıxmaq	feil	
əsasən		qoşma	
fərdi	bir fərdi başqalarından fərqləndirən şəxsi xüsusiyyətlər	sifət	
funksional	bir şeyin quruluşundan deyil, fəaliyyətindən asılı olan	sifət	
hamı	bütün adamlar	əvəzlik	
həmçinin		bağlayıcı	
hərgah		bağlayıcı	
hərçənd		bağlayıcı	
hövlnak	qorxu içərisində, dəhşətlə	zərf	
xeyli	olduqca çox, çoxlu, bir çox	say, zərf	
xəta	səhv, yanlış	isim	
iddia etmək	tələb etmək, istəmək	feil	
qərargah	bir işə rəhbərlik edən orqan	isim	

qor	ocaq və ya təndirdə odun yandırıldıqdan sonra qalan xırda od parçaları	<i>isim</i>	
layihə	tikiləcək, qurulacaq bir şeyin əvvəlcədən düşünülmüş planı	<i>isim</i>	
lakonik	qısa, yiğcam	<i>sifat</i>	
maarifçi	xalq arasında maarifi, mədəniyyəti yayan, xalqı savadlandıran	<i>isim</i>	
meyar	ölçü	<i>isim</i>	
məsamə	maddənin hissəcikləri arasındaki boşluq, ara	<i>isim</i>	
məskunlaşmaq	yerləşmək, yurd-yuva salmaq	<i>feil</i>	
məşvərət	bir məsələni həll etmək üçün yığılib danışma, məsləhətləşmə	<i>isim</i>	
məqbərə	qəbirlərin üstündə xüsusi tikili, türbə, mavzoley	<i>isim</i>	
möhtəşəm	öz əzəməti, böyüklüyü ilə insanı valeh edən	<i>sifat</i>	
mübadılə	dəyişmə; bir şey verib əvəzinə başqa bir şey alma	<i>isim</i>	
müntəzəm	ardıcılıqla, sistematik	<i>zərf</i>	
nəhayət		<i>modal söz</i>	
nəzakət	tərbiyə, mərifət, ədəb qaydaları	<i>isim</i>	
niyyət	məqsəd, məram	<i>isim</i>	
təcəssüm etmək	görünmək, canlanması, əks olunmaq	<i>feil</i>	
təşəkkül	inkışaf prosesində formallaşma	<i>isim</i>	
sıldırım	dik və uca dağ	<i>sifat</i>	
uçmaq	1) havada hərəkət etmək; 2) qopmaq, sökülüb dağılmak	<i>feil</i>	
üslub	üsulların məcmusu, üsul	<i>isim</i>	
vestibül	böyük binaların daxili giricəyində böyük dəhliz, geniş eyvan	<i>isim</i>	
vəsf etmək	Təfərrüati ilə, olduğu kimi göstərmək, təsvir etmək	<i>feil</i>	
yamac	dağın, təpənin ən yüksək nöqtəsindən aşağıya meyilli səthi	<i>isim</i>	
zaval	ziyan, zərər, təbii fəlakət	<i>isim</i>	

DƏRSLİKDƏ İSTİFADƏ OLUNAN SÖZLƏRİN İZAHLI LÜĞƏTİ

A

abadlaşdırmaq – bir yeri abad etmək, yaxşılaşdırmaq, yaşayış üçün lazım olan hər cür şəraitlə təmin etmək, gözəl və mədəni hala salmaq

abadlıq – *bax*: abadlaşdırmaq

ad-san – nüfuz, hörmət, yaxşı ad

axırət dünyası – dini etiqadlara görə, insanların öldükdən sonra düşəcəyi ikinci və əbədi dünya

axund – xüsusi təhsil görmüş din xadimi

altun – qızıl

analоq – hadisələr, məfhumlar arasında oxşarlıq, bənzərlik, uyğunluq

ayin(lər) – dini məzmunlu mərasim; ibadət. *Burada*: qayda, qanun, adət, üsul

B

babalını (boynuna) götürmək – günahını, məsuliyyətini götürmək

bais olmaq – səbəb olmaq

barlanmaq – meyvə (bar) gətirmək, məhsul gətirmək

bədəsil – əslî pis, zatî pis, əsilsiz, nəcabətsiz

bəhrələnmək – faydalananmaq, istifadə etmək, xeyir götürmək

bənna – binanın daş, kərpic hissəsini tikən usta

bəşəriyyət – aləm, insanlar, insanlıq

bir sıxma – bir çımdık, bir atım

bitkin – tam halda olan; yetişmiş, kamil, mükəmməl

boyakarlıq – boyalı şəkil çəkmə sənəti; rəngkarlıq

bukrani – əsasən, yunan-Roma incəsənətinə xas olan, eramızdan əvvəl və intibah dövründə ən çox işlənən, öküz başı şəklində relyefli dekorativ ornament

C

cəngavər – cəsarətli, mahir döyüşçü, yaxşı vuruşan; döyükən

cır-cındır – dağılmış, süzülmüş, cındır-cındır olmuş paltar və s.; əsgı-üsgü

cilovlaya bilməmək – (*məc.*) saxlaya bilməmək, ram edə bilməmək

comərdlik – mərdlik, nəciblik, alicənablıq; səxavətlilik, əliaçıqlıq

cövhər – burada: qayə, əsl mətləb, bir şeyin əsas mənası

Ç

çat – yarıq, yer qabığında aralanmış nazik yarıq, torpağın yarılmış hissəsi
çeşmək – eynək, gözlük
çöhrə(dən) – üz, surət, sima

D

darğa – şəhər, qəza, mahal və ya vilayət hakimi
darvaza – əsasən, nəqliyyatın keçməsi üçün böyük həyət qapısı; alaqqapı
Daun sindromu – irsi xəstəlikdir. Onun əsas səbəbi insanda normal 46 xromosom əvəzinə, 47 xromosomun olmasıdır. Belə uşaqlarda intellektual inkişafda geriqliliklər müşahidə olunur. Bu xəstələr irqindən asılı olmayaraq dünyanın hər yerində bir-birinə oxşayırlar.
dəllal – alverdə alanla satan arasında vasitəcilik edən şəxs; aradüzəldən
dərk etmək – anlamaq, başa düşmək, öz düşüncəsi ilə qavramaq
dəyər – *burada*: qiymət, əhəmiyyət, keyfiyyət
dolama – dümdüz olmayan, əyri-üyrü, dolanbac
doluxsunmaq – bir şeydən mütəəssir olaraq gözlərinə yaş dolmaq; ağlamsınmaq, ağlamağı gəlmək
dülgər, xarrat – ağaç və taxtadan müxtəlif əşyalar (qapı, pəncərə) düzəldən usta, doğramaçı
dürdanə – inci, mirvari. *Burada*: əziz, istəkli, sevimli, qiymətli

E

ehtiramla – tərəddüsüz, sarsılmaz hörmətlə, hörmət və nəzakət qaydalarını gözləyərək
etibar – bir şəxsin sədaqətinə, səmimiyyətinə, düzgünlüğünə inam, etimad və buna lara əsaslanan münasibət
etibarən – başlayaraq
etiraf (etmək) – öz qüsür və nöqsanını, günahını inkar etməyib qəbul etmə, boy-nuna alma

Ə

əbədiyyət – əbədilik, daimilik, həmişəlik var olan şey; sonsuz gələcək zaman
əda (ilə) – *burada*: təşəxxüs(lə), təkəbbür(lə)
əhvali-ruhiyyə – hal-əhval, ruhi vəziyyət
əlbəsə (əlbisə) – libas, palta
əməli – praktiki; yalnız sözlə deyil, işlə, əməllə olan
ənam(lar) – bəxşiş(lər), hədiyyə(lər), mükafat(lar)
ərz etmək – bildirmək, anlatmaq, məlum etmək

əsil-nəsəb – nəsil, soykökü, mənşə

əsir – 1) müharibədə ələ keçirilən düşmən əsgəri, zabiti və s.; 2) kölə, qul, məhkum
əsr – 1) 100 illik dövr; 2) dövr, zaman, vaxt, çağ; 3) axşamüstü

əta etmək (olunur) – bağışlanır

əvət (türk) – bəli

əyan(lar) – *burada*: zadəgan(lar)

əzəli – zamanca başlangıcı, ibtidası olmayan, əbədi

F

fələk – tale, qismət, bəxt, iqbal

fəryad (fəryadla) – acı-acı bağırma, nalə, fəğan, ah-nalə

fəsad – qarşıqlıq, fitnə, intriq

fəth (məs.: qalanın fəthi) – bir şəhər, ölkə və ya qalanın silah gücünə alınması, zəbt olunması

forşadt – bayır-şəhər (şəhərətrafi)

G

gerçək – doğru, düz, həqiqi

gərdiş(i) dövran – *burada*: dövran, zaman, gediş

gildir-gildir – damcı-damcı, gilə-gilə

günbəz – yarımdairə şəklində bina damı (tavanı); qübbə

H

haqq – 1) doğru, düz, həqiqi; 2) hüquq, ixtiyar; 3) Allah, Tanrı

halal – zəhmətlə, namusla, qanuni yolla əldə edilmiş, qazanılmış

haman – 1) o, özü; 2) dərhal, o saat, tez

haram – halalın əksi

hasar – daşdan, kərpicdən və s. tikilən hasar, barı, sədd

hayqırkı(sı) – çığırtı, bağırkı, qışqırkı, hay-küyü

hekayət – əhvalat, sərgüzəşt, hekayə

hədər olmaq – əbəs yerə sərf olunmaq, boş-boşuna, əbəs olmaq; faydasız olmaq

hədsiz – sonsuz

həkdən salmaq – heydən, haldan salmaq

həqarət – hörmətsizlik, təhqir; alçaldıcı, mənliyə toxunan söz və hərəkət

həlim – xasiyyətcə, təbiətcə yumşaq; sakit, dinc. Burada: xoşagələn, ürəyəyatan, qulağa xoş gələn (səs haqqında)

həmkarlar(ına) – biri ilə bir yerdə, bir sənətdə, bir peşədə işləyən adam; iş, sənət, ixtisas yoldaşı

hərərət – istilik; qızdırma. *Burada:* mehribanlıq, istiqanlılıq, xoş hissələr
hərçənd – bir cümləni ona zidd olan və ya onu aydınlaşdırın başqa cümlə ilə qarşı-
laşdırınan bağlayıcı
həsir – ağaç liflərindən, küləşdən, qamışdan toxunan məmulat
həsr (etmək) – yalnız bir işə, bir şəxsə və s. aid etmək, ona sərf etmək
hıçqırıq(larından) – səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər; hıçkırtı
himayə – birini (daha zəif oları) qoruma, ona havadarlıq və qayıq göstərmə,
havadarlıq
hökmən – mütləq, necə olursa-olsun, hələm-həlbət
hövlnak – hal içində, vahiməli, dəhşətli qorxu içərisində
hüsн – gözəllik, camal
hüzurunuza – yanınıza, qarşınıza

X

xanədan – qohumluq və ya vərəsəlik hüququna əsasən taxtda ardıcıl surətdə bir-
birini əvəz edən hökmədarlar sülaləsi
xəcalət – utanılacaq hal, utanma, başısağı olma
xəcalət çəkmək – çox utanmaq, çox sıxlımaq, həya etmək, utanıb-qızarmaq
xəcil (etmək) – xəcalətli, üzüqara (edən), utandıran, başını aşağı edən
xələl gəlməmək – ziyanı, zərəri olmamaq; eyibli, nöqsanlı olmamaq
xərac – vergi, bac
xəta – səhv, yanlışlıq, qələt
xilaskar – təhlükədən, ölümündən xilas edən; xilasedici, qurtarıcı
xitab etmək – müraciət etmək, üzünü tutaraq söz demək
xurcun – içərisinə şey qoymaq üçün, adətən, yük və minik heyvanlarının belindən
aşırılan, palaz kimi toxunan, ya da cod parçadan tikilən ikigözlü iri torba

İ

iffət – saflıq, təmizlik, namus, həya, əxlaq
ixtiyarsız – özündən asılı olmayaraq; özü istəmədən; qeyri-iradi
ildönümü – hər hansı bir tarixi və b. hadisədən daha bir il keçdiyini göstərən gün
imarət – böyük və qəşəng bina, ev; mülk, tikili
inildəmək – bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşça zarımaq, sızıl-
damaq, ağlar kimi həzin səs çıxarmaq
intizam – nizam və qayda, səliqə; qayda-qanuna riayət etmə
istehkam(lar) – düşməndən qorunmaq məqsədilə düzəldilən səngər, sədd, qala,
divar və s. tipli müdafiə tikililəri
ittifaqda yaşamaq – burada: birgə yaşamaq, sülh və əmin-amanlıqla yaşamaq

ittifaqla – lütfkarlıqla, mərhəmətlə, hörmətlə, gülər üzlə, xoş sözlə

iztirab – daxili həyəcan, mənəvi əziyyət, nigarançılıq, təşviş

K

kamil – mükəmməl, nöqsansız, yetkin, qüsursuz

kandar – qapı ağızı, astana

kəsir – nöqsan, çatışmazlıq; zərər, ziyan; əgər-əskik, naqislik, natamamlıq

kəsr – (riyaz.) vahidin müəyyən hissəsini göstərən ədəd

kor-koranə – düşünmədən, bilmədən, fikirləşmədən, görmədən

köks ötürmək – fikirdən, qüssə-qəmdən və s. hissələrin təsirindən dərindən nəfəs almaq

kölələr – qullar (hər bir hüquq və mülkiyyətdən məhrum adamlar)

küp – sarı palçıqdan, gildən düzəldilən iri saxsı qab

kürək-kürəyə – bir-birinə arxalanaraq, kömək edərək, əl-ələ verərək

Q

qane etməmək – razı etməmək, kifayətləndirməmək, inandırmamaq, təmin etməmək

qanqallıq – yarpağı tikanlı alaq bitkisi

qasid – xəbər və ya məktub aparıb-gətirən adam; elçi, çapar

qeybdən – yoxdan, gözə görünməz bir yerdən; məchul və naməlum, bilinməz yerdən

qeyzlə – qəzəblə, hiddətlə, acıqla

qəbz – bir şeyin alınması və ya qəbul olunması haqqında verilən kağız, sənəd

qəfildən – birdən-birə, gözlənilmədən, xəbərsiz, birdən

qəlbənə işləmək – (məc.) çox təsir etmək, qəlbənə toxunmaq

qəlib – şablon, əyar, ülgü

qənaətə gəlmək – qəti fikrə, nəticəyə gəlmək, yəqin etmək

qərq etmək – batırmaq (suda); (məc.) məhv etmək; batırmaq

qəryə – kənd (köhnəlmış söz)

qəti – *burada*: tam yəqinliklə, möhkəm surətdə, tərəddüdsüz, sarsılmaz

qın – 1) xəncər, qılınc və s. kəsici silahları qoymaq üçün qab; 2) (məc.) qınına çəkil-mək, gizlənmək, özünü göstərməmək, heç bir işə qarışmamaq

qibleyi-aləm – müsəlman Şərqində hökmədara müraciət forması

qotika – Qərbi Avropada orta əsr memarlıq üslubu

qovurğa – qovrulmuş bugda, düyü, dari və s. dənələri

qüdrət – böyük qüvvət, güc; möhkəmlik, iradə; fitrət

qürbət – yad ölkədə, vətəndən uzaqda olma, qəriblik

qüsür – eyib, nöqsan, çatışmazlıq

L

leysan – aprel ayında yağan yağış, (*məc.*) çox güclü yağış

leytmotiv – əsərin ana xəttini təşkil edən əsas fikir

ləl-cəvahirat – qiymətli daş-qası, cəvahirat

ləyaqət – insanda yüksək mənəvi keyfiyyət, öz dəyərini dərk etməkdən yaranan daxili ehtiram hissi

M

mahir – bacarıqlı, məharətli, işini bilən, usta

malikanə(lər) – mülkədar mülkü, mülkədara məxsus ev və ona yapışiq bağça, bağ və s.

maya – *burada*: rüseym, döl

məbəd – ibadətgah. *Burada*: dərin hörmət bəslənilən yer

məcburiyyətində (olmaq) – zorla, məcbur olaraq, könülsüz

məftunluq – heyranlıq, vurğunluq, valehlik

məğlubedilməz – yenilməz, məğlub olmayan, həmişə qalib gələn, basılmaz

məhəccərli – məhəccəri olan; sürəhili, barmaqlıqli

məhrum – nəsibi, hissəsi, payı olmayan; nəsibsiz

məqam – 1) yer, məkan; 2) vaxt, zaman; 3) vəzifə, mənsəb, rütbə; 4) hal, vəziyyət

məqam(I) – *burada*: zaman(I), vaxt(I)

məqsədəuyğun – məqsədə, niyyətə, arzuya cavab verən, münasib olan

məlih – məlahətli, xoşagələn, şirin, duzlu

məmnun olmaq – razı qalmaq, xoşhal olmaq

mənənən – mənəvi cəhətdən, ruhən

mənəviyyat – insanın mənəvi keyfiyyətləri, normaları; yüksək əxlaq

mərdanə – ığidcəsinə, qorxmadan, qəhrəmancasına

mərhum – ölmüş, vəfat etmiş, rəhmətə getmiş

məruz qalmaq – tutulmaq, düçər olmaq, uğramaq, düşmək

məsxərə – lağa qoyma, istehza, ələ salma

məskunlaşmış – hansısa ərazidə yerləşmiş, sakın olmuş (əhali)

məsul şəxs – bir işə görə cavabdeh olan, məsuliyyət daşıyan şəxs

məsum – günahsız; heç bir günahı, qəbahəti olmayan

məşvərət – bir məsələni həll etmək üçün yığışib danışma, müzakirə etmə, məsləhətləşmə

mətin – 1) bərk, möhkəm; 2) mətanətli, dönməz, etibarlı, sarsılmaz

mətn – 1) yazılmış və ya çap edilmiş halda olan hər cür nitq; 2) ədəbi əsərin və ya musiqinin sözləri, yazılı

minnət – özünü borclu bilmə

minnətsiz (çörək) – burada: heç kimə qarşı özünü borclu hiss etmədən, halal zəh-mətlə qazanılan çörək

miras – ölən adamdan sonra varislərə qalan mal, mülk və s. *Burada:* varisliklə gələcək nəsillərə ötürürlən keçmiş adət və ənənələr

monastır – rahib və rahibələrin torpaq və kapitala malik kilsə-təsərrüfat təşkilatından ibarət dini icması

mötəbər – *burada:* tanınmış, məşhur, hörmətli, nüfuzlu

müddəə – bir şeyə əsaslanaraq irəli sürürlən fikir, iddia, tezis

müdrik – çox ağıllı, dərrakəli, aqil, dünyagörmüş, dərin hikmət sahibi olan

müəllif – ədəbi, bədii, elmi və s. əsər yazarı və ya tərtib edən adam; layihə, ixtira sahibi olan adam

müftə – pulsuz, havayı

mühafizə – hücumdan, təhlükədən, zərbədən, qəsddən və s. qoruma, saxlama

mühakimə – bir şey haqqında fikir, mülahizə yürütülmə

mühasib – buxalter, bir idarə və ya müəssisənin maliyyə işlərini aparan işçi

mükəmməl – heç bir qüsuru, kəsiri, nöqsanı olmayan, kəm-kəsirsiz, tam, əla

müqabilində – əvəzində, qarşılığında

müntəzəm olaraq – düzgün və ardıcıl, sistematik, daimi olaraq, sistemli olaraq

mürvvət (mürvət) – rəhm, insaf, mərhəmət, insanlıq

müşahidə etmək – 1) diqqətlə baxmaq, göz qoymaq, seyr etmək;

mütəəssir (olmaq) – bir hal və vəziyyətin təsiri altında dəyişilmiş, qüssələnmiş, dərd-lənmiş, təsirlənmiş (olmaq)

müvəffəq olmaq – nail olmaq, əldə etmək, məqsədinə çatmaq, istəyinə nail olmaq

müyəssər olan – mümkün olan, imkan daxilində olan, əldə edilə bilən; nəsib olan

N

nabələd – bələd olmayan, tanımayan, başqa yerdən gəlmiş

natamam – *burada:* qüsurlu, nöqsanlı, kəsirli

nər – burada: güclü, qüvvətli, igid

numizmatika – qədim sikkə və medalları toplayıb tədqiq edən elm

O

opponent(lər) – *burada:* dissertasiya müdafiəsində, elmi disputda çıxış etmək üçün qabaqcadan təyin olunmuş şəxs (alim)

Ö

önəmli – əhəmiyyətli, faydalı, xeyirli

özəllik – özünəməxsus xüsusiyyətləri

özünü sindirmamaq – özünü pərt olmamış, məyus olmamış kimi, xətrinə dəyməmiş kimi göstərmək

P

paleontologiya – qazıntılar nəticəsində tapılan nəslü kəsilmiş ən qədim heyvan və bitkilərin tədqiqi ilə məşğul olan elm sahəsi

peşman – öz səhvini və ya nöqsanını başa düşərək buna təəssüflənmə

pəki (Türk) – yaxşı

pərakəndə – nizamsız, qarma-qarışq, dağınıq

pərən-pərən (salmaq) – *burada*: ayrılməq, dağıtmaq, bir-birindən ayrı salmaq

pərəstiş – *burada*: məftunluq, həddindən artıq vurğunluq, məhəbbət

pişvazına (çixmaq) – gələn adamı qarşılıqla, qarşısına çıxmaq

portmanat – pulqabı, pul kisəsi

R

rahib – monastırda yaşayıb rahibliyə girən şəxs (saçkəsdirmə mərasimindən keçərək monastır nizamnaməsinin tələblərinə uyğun olaraq tərki-dünya həyat keçirməyi əhd etmiş şəxs, kişi)

rəmz – bir fikri və ya anlayışı ifadə edən rəsm, şəkil, hərf və s. işarə

rəşadət – igidlik, qoçaqlıq, qəhrəmanlıq

rəvac (vermək) – irəli aparmaq, inkişaf etdirmək, irəliləmək

rica etmək – xahiş etmək, yalvarmaq

riqqətə gətirmək – təsirləndirmək, mütəəssir etmək, hissiyyatlandırmaq

ruh – insanın psixi aləmi, onun hiss və duyguları, əhvali-ruhiyyəsi

rübai – dörd misralıq şeir forması

rüsəxət (vermək) – icazə, izin (vermək)

rüsvay (etmək) – biabır etmək, abırdan salmaq, adını ləkələmək

S

sadiq – sədaqətli; vəfalı

sajın – metr sisteminin tətbiqindən əvvəl işlənmiş, 2,16 m-ə bərabər uzunluq ölçüsü

sarmaşmış – bir şeyin ətrafına dolaşmış, sarılmış

sarsılmaq (sarsıtdı) – kədərli xəbərdən, hadisədən böyük həyəcan keçirmək, sarsıntı keçirmək

saymazyana – etinasızlıq göstərərək, saymazlıqla, vecinə almadan

səhəng – su daşımıq üçün misdən və ya gildən düzəldilmiş qulplu, qarınlı, dar-boğaz qab

səlahiyyət – vəzifəsinə görə bir işə qarışmağa, bir işi görməyə ixtiyarı, hüququ olma

sənəd – 1) bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağız; 2) şəxsiyyəti təsdiq edən vəsiqə

sənət – sahibindən müəyyən hazırlıq tələb edən və yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə, iş, məşğulliyət, incəsənətin qollarından biri

sərdabə – bir və ya bir neçə ölüünün basdırıldıği üstü tikili qəbir; məqbərə

sərkərdə – böyük qoşun birləşmələrinin başçısı; komandan

sığınacaq – daldalanmağa yararlı yer, daldanacaq, sığınacaq. Bombadan, güllədən, yağışdan, seldən qorunmaq üçün xüsusi düzəldilmiş yer

sınamaq – yoxlamaq; təcrübədən, sınaqdan keçirmək

sıyrılmaq – *burada*: canını qurtarmaq

sidqlə – səmimiyyətlə, ürəkdən

silə – 1) qovuşma, əlaqə; 2) ağızına qədər dolu olmayan

süfrə – 1) yemək masasının üstünə, yaxud yerə salınan xüsusi parçadan tikilmiş örtük; 2) yemək, xörək; süfrə üstünə düzülmüş yeməklər

sürfə – həşəratların, cüçülərin və s. ilk inkişaf mərhələlərindən biri; pupun ilk inkişaf dövrü

süvari – ata minmiş, atlı; atlı əsgər

Ş

şahid – 1) bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam; 2) özünə məlum olan bir iş haqqında şəhadət vermək üçün məhkəməyə çağırılan şəxs

şəbəkə – toraoxşar, toru xatırladan ornament, naxış, hörgü

şəhadət barmağı – baş barmaqla orta barmaq arasındaki barmaq

şəhadətnamə – bir şeyi təsdiq edən, bir şeyə icazə verən sənəd, rəsmi kağız; vəsiqə

şəhid – yüksək amal, məslək, əqidə yolunda ölen, həlak olan, canını fəda edən adam

şəxsiyyət – öz xarakteri, əxlaqi, cəmiyyətdə mövqeyi və s. baxımından seçilən insan, şəxs, sima; *burada*: bir şəxsə xas olub onun fərdiyyətini müəyyən edən xüsusiyyətlərin məcmusu

şərəf – mənəvi yüksəklik, heysiyyət, namus, mənəvi saflıq; ehtiram, saygı, hörmət

şəvə kimi – zil qara, qapqara

şövinistlər – qatı millətçi, başqa millətləri sevməyən, qəbul etməyən

şölə – alov, parıltı, işıltı, şəfəq

T

taqət – güc, qüvvət, hal

tavan – binanın daxilinin üst örtüsü

təcavüz – *burada*: hücum, həmlə, basqın, zəbtetmə

təcəssüm – bir şeyin maddi, cismani ifadəsi, təzahürü

tədqiqat (işləri) – bir şeyi öyrənmək məqsədilə aparılan dəqiq elmi araştırma
təəssüf – heyif silənmə, kədərlənmə, acıma
təfəkkür – ağıllı, idrak, düşüncə
təhqir etmək – mənliyinə toxunmaq, şərəfsiz etmək, alçaltmaq
təxəyyül – xəyal, xəyalala qapılma; yaradıcılıq fantaziyası
təkzib (etmək) – yalan olduğunu, doğru olmadığını sübut etmək, elan etmək, bilmək
təqdimat – yuxarı təşkilatlara yazılı məlumat, müraciət, bəyanat
təqlid etmək – başqasını təkrarlamaq, özünü kiməsə oxşatmaq, yamsılamaq
tələffüz – hərf, söz və kəlmələri düzgün söyləmək, demək
təlim-tədris – *burada*: öyrətmə, dərs vermə, oxutma
təməl – 1) bünövrə, özül; 2) bir şeyin əsası, kökü
təmənnasız – özünə mənfəət, xeyir güdmədən
təmkinlə – vüqarla, ciddi surətdə, öz halını pozmadan
təsbit (etmək) – əvvəl deyilmiş bir sözün, fikrin düzgünlüyünü təsdiq etmə, qəbul etmə, sabitləşdirmə
təşəkkül – inkişaf nəticəsində müəyyən xüsusiyyət və şəkil alma; formallaşma
təvazökar – özünü sadə aparan, şöhrətpərəstlikdən, ləğalıqdan uzaq olan
təyinat(la) – kurs, məktəb və s. qurtarmış mütəxəssisləri müəyyən yerlərə işə təyin etmə, göndərmə
töhfə(lər) – hədiyyələr, bəxşışlər, paylar
tövsiyə – məsləhət, göstəriş, tapşırıq
türbə – *burada*: məqbərə, mavzoley

U

ummaq – bir şeyi könlündən keçirmək, ürəyində tutmaq, olmasını istəmək, arzu etmək

Ü

ümmət – 1) xalq, camaat; 2) bir peyğəmbərə inanan adamlar, xalq, camaat
ünsiyyət – 1) qarşılıqlı münasibət, əlaqə, yaxınlıq; 2) əlaqə, rəbitə; 3) xoş münasibət, mehribanlıq, yaxınlıq

V

vahiməyə düşmək – qorxuya düşmək, təşvişə düşüb narahat olmaq, dəhşətə gəlmək
vaqif olmaq – xəbərdar olmaq, bilmək
vandalizm – mədəniyyət əsərlərini, abidələrini, toxunulmaz sayılan yerləri vəhşicəsinə daşıtmə, məhv etmə; vəhşilik

var-gəl edərək – gəzinərək, o başa-bu başa gedərək

vəfəli – dostluğunda, məhəbbətində sadıq, möhkəm, sabit, etibarlı, sədaqətli

vəhdət – birlik, bütövlük, bələnməzlik, ümumilik

vəsiyyət – ölərkən bir şəxsin öz övladına, yaxud yaxınlarına verdiyi tapşırıq, göstəriş, məsləhət, son söz

vicdan – öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma

vücud – can, bədən

vüqar(dır) – *burada*: başıucalıq(dır)

Y

yaramaz – alçaq və nalayıq

yavru (türk) – çocuq, körpə, uşaq, bala

yetirmə – *burada*: təlim və tərbiyə verilib böyüdülmüş, ortaya çıxarılmış, yetişdirilmiş

Z

zənginləşdirmək – varlandırmaq, zəngin etmək

zənn etmək – güman etmək, ehtimal etmək, düşünmək

zinət – bəzək, daş-qas

zirzəmi – yer altında olan ev, anbar və s.

ziyarətgah – ziyarət yeri, ziyarət üçün gedilən yer

Buraxılış məlumatı

AZƏRBAYCAN DİLİ 9

Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün
Azərbaycan dili (dövlət dili) fənni üzrə

DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər: **Samirə Bektaşı**
Aynurə İsmayılova

Elmi redaktor **Nizami Cəfərov**
Elmi məsləhətçi **Ənvər Abbasov**

Buraxılışa məsul **Rafiq Kazımov**
Üz qabığının dizaynı **Nurlan Nəhmətov**
Dizayner və səhifələyici **Yeganə Rüstəmova**
Redaktorlar: **Gültekin Cəfərova**
Nigar Əliyeva
Nübar Qarayeva
Korrektor **Sevinc Yusifova**
Texniki redaktor **Samirə Bektaşı**
Baş redaktor **Allahverdi Kərimov**
Texniki direktor **Sevil İsmayılova**
Nəşriyyat direktoru

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrif nömrəsi: 2024-039

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 8,6. Fiziki çap vərəqi 12. Formatı 70x100^{1/16}.

Kəsimdən sonra ölçüsü: 165x240. Səhifə sayı 192.

Şriftin adı və ölçüsü: məktəb qarnituru 10-12. Ofset kağızı. Ofset çapı.
Sifariş . Tiraj . Pulsuz. Bakı – 2024

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix:

Çap məhsulunu nəşr edən:
“Şərq-Qərb” ASC
(Bakı, AZ1143, Hüseyn Cavid pr., 111)

Çap məhsulunu istehsal edən:

Pulsuz

Əziz məktəbli!

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən
bir dərs ilində istifadə üçün verilir.

O, dərs ili müddətində nezərdə tutulmuş bilikləri
qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq,
onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli
saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli
yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

